

**“RABİTƏBANK”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorun Rəyi**
31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Müstəqil Auditorların Rəyi.....	1
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat.....	5
Maliyyə vəziyyəti haqqında hesabat.....	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9

Maliyyə hesabatları üzrə qeydlər

1. GİRİŞ	10
2. MALİYYƏ HESABATLARININ HAZIRLANMASININ ƏSASLARI.....	12
3. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTLƏRİ	14
4. XALIS FAİZ GƏLİRİ.....	32
5. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ	33
6. HAQQ VƏ KOMİSSİYA XƏRCİ.....	34
7. DƏYƏRSİZLƏŞMƏ ÜZRƏ (ZƏRƏR)/BƏRPA	34
8. İŞÇİ HEYƏTİ XƏRCLƏRİ	34
9. DİGƏR ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR	35
10. MƏNFƏƏT VERGİSİ XƏRCİ.....	35
11. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ	37
12. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR	38
13. İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI.....	39
14. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR.....	40
15. SATIŞ ÜÇÜN SAXLANILAN AKTİVLƏR	54
16. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR	55
17. DİGƏR AKTİVLƏR.....	56
18. BANK DEPOZİTLƏRİ VƏ QALIQLARI	56
19. MÜŞTƏRİLƏRİN CARİ HESABLARI VƏ DEPOZİTLƏR.....	57
20. DİGƏR BORC ÖHDƏLİKLƏRİ VƏ SUBORDİNASİYA BORC ÖHDƏLİKLƏRİ.....	57
21. DİGƏR ÖHDƏLİKLƏR	59
22. NİZAMNAMƏ KAPİTALI VƏ EHTİYATLAR	60
23. SEQMENT ÜZRƏ TƏHLİL.....	60
24. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT	64
25. KAPİTALIN İDARƏ EDİLMƏSİ.....	83
26. KREDİTLƏR ƏLAQƏLİ ÖHDƏLİKLƏR	84
27. İCARƏLƏR	85
28. ŞƏRTİ ÖHDƏLİKLƏR	86
29. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR.....	87
30. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ: ƏDALƏTLİ DƏYƏRLƏR VƏ UÇOT TƏSNİFATLARI.....	90
31. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR.....	93

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti, Səhmdarları və Müşahidə Şurasına:

Rəy

Biz “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Bank”) 31 dekabr 2020-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Bankın 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üçün maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsaslar

Biz audit Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditə üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Bankdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas Audit Məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövr üzrə maliyyə hesabatlarının auditə zamanı ən əhəmiyyətli saydığımız məsələlərdir. Bu məsələlərə bütövlükdə maliyyə hesabatlarının auditə kontekstində və bununla bağlı rəyimizin formalaşdırılması çərçivəsində baxılmışdır. Biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

Əsas audit məsələsi

Müştərilərə verilmiş ehtimal olunan kreditlər üzrə zərər ehtiyatı

Müştərilərə verilmiş kreditlər aktivlərin 49%-ni təşkil edir və ehtimal olunan kredit zərərləri ("EOKZ") üzrə ehtiyat çıxılmaqla təqdim olunmuşdur. Ehtiyat məbləği istifadə olunmuş fərziyyələr əsasında formalaşır və mütəmadi olaraq qiymətləndirilir.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi rəhbərlikdən defolt ehtimalını, defolt zamanı gözlənilən riski və zərəri müəyyən etmək üçün tarixi məlumatı, mövcud iqtisadi vəziyyəti və əldə olan proqnoz məlumatı nəzərə almaqla, əhəmiyyətli mühakimələr yürütməyi və qiymətləndirmə üsulları tətbiq etməyi tələb edir. Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərlərinin fərdi qaydada hesablanması borcalanların cari və perspektivdə maliyyə nəticələrini və girovun dəyərini nəzərə alaraq gözlənilən gələcək pul axınlarının ssenari əsasında təhlilini tələb edir.

Müştərilərə verilmiş kreditlərlə bağlı ehtimal olunan zərərlər üzrə ehtiyat Bankın maliyyə vəziyyəti ilə bağlı qalıqların əhəmiyyətliliyi baxımından, eləcə də 9 sayılı MHBS "Maliyyə alətləri" standartına əsasən gözlənilən kredit zərərlərinin hesablanması mürəkkəbliyinə və subyektivliyinə görə əsas audit məsələsidir.

Audit zamanı məsələyə yanaşmamız

Biz Bankın gözlənilən kredit zərərlərinin hesablanması ilə əlaqədar tətbiq etdiyi metodologiya və siyasətlərinin əsas aspektlərini 9 sayılı MHBS "Maliyyə alətləri" standartının tələblərinə uyğunluğunu baxımından təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə öz mütəxəssislərimizi işə cəlb etdik.

Ehtimal olunan kredit zərərləri üzrə ehtiyatın hesablanması zamanı rəhbərliyin irəli sürdüyü peşəkar mühakimə və fərziyyələrin münasibliyini təhlil etmək üçün biz aşağıdakı prosedurları həyata keçirdik:

Biz gözlənilən kredit zərərlərində mümkün dəyişikliklərin maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə bildiyi hüquqi şəxslərə verilmiş kreditlər üçün, maliyyə və qeyri maliyyə məlumatını, Bankın tətbiq etdiyi fərziyyə və peşəkar mühakimələri təhlil edərək Bankın müvafiq mərhələləri düzgün təyin edib-etmədiyini yoxladıq.

Hüquqi şəxslərə verilmiş kredit nümunələri üzrə defolt ehtimalı, defolt zamanı zərər (LGD) və defolt zamanı riskə məruz qalan məbləğin (EAD) hesablanmasında istifadə olunan verilənlərin dəqiqliyini yoxladıq.

Hüquqi şəxslərə verilmiş 3-cü mərhələ kredit nümunələri üzrə gözlənilən kredit zərərlərinin fərdi qaydada hesablandığı hallarda Bankın gələcək pul vəsaitlərini proqnozlaşdırması, o cümlədən realizasiya edilə bilən girovun satışı üzrə gözlənilən daxilolmalar və gözlənilən realizasiya şərtləri üçün irəli sürdüyü fərziyyələri öz biliklərimizə və açıq məlumata əsasən qiymətləndirdik.

Fiziki şəxslərə verilmiş kreditlər üzrə defolt ehtimalı, defolt zamanı zərər (LGD) və defolt zamanı riskə məruz qalan məbləğin (EAD) hesablanmasında, müvafiq sistemlərdə gecikmə hallarının və borcların ödənilməsinin vaxtında əks etdirilməsində və kreditlərin müvafiq mərhələlərə aid edilməsində istifadə olunan məlumatları yoxladıq. Biz hər nümunə üzrə dəstəkləyici sənədləri əldə etdiyimiz məlumatlarla uzlaşdırmışıq.

Biz həmçinin maliyyə hesabatlarındakı açıqlamaların Bankın kredit riskinə məruz qalan məbləğlərini düzgün şəkildə əks etdirib-etdirmədiyini yoxlamışıq.

Digər məsələ

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə Bankın maliyyə hesabatları, 8 iyun 2020-ci il tarixində həmin maliyyə hesabatlarına dair şərtsiz rəy bildirmiş kənar auditor tərəfindən yoxlanılmışdır.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmədə Məsul Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Bankı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Bankın maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin, bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olması hallarında, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riskindən daha yüksəkdir, çünki, saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Bankın daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Bankın fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin, sonrakı hadisələr və ya şəraitlər Bankın fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Həmçinin biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə müstəqilliklə bağlı etik tələblərə cavab verdiyimizə dair hesabat təqdim edir və müstəqilliyimizə və uyğun olduqda, əlaqəli təhlükəsizlik tədbirlərinə təsir göstərəcəyi düşünülə bilən bütün əlaqələrimiz və digər məsələlər barədə onları məlumatlandırırıq.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslərə bildirilən məsələlər arasında biz cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli olanları və bu səbəbdən əsas audit məsələlərini təşkil edənləri müəyyən edirik. Biz qanun və ya normativ aktların məsələnin açıqlanmasını qadağan etdiyi və ya çox nadir hallarda açıqlamanın mənfi nəticələrinin ictimai maraqlara zərərinin xeyrindən çox olması əsaslı olaraq gözlənilməli üçün məsələnin hesabatda göstərilməməli olduğuna qərar verdiyimiz hallar istisna olmaqla, belə məsələləri öz audit hesabatımızda təsvir edirik.

Baker Tilly Azerbaijan

7 may 2021-ci il
Bakı, Azərbaycan Respublikası

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Faiz gəlirləri	4, 29	45,327	45,583
Faiz xərcləri	4, 29	(11,987)	(11,120)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpasından əvvəl xalis faiz gəliri		33,340	34,463
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin (artması)/azalması	7, 29	(13,995)	4,479
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin artması	7	(572)	-
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	7	179	-
Xalis faiz gəliri		18,952	38,942
Haqq və komissiya gəliri	5	13,241	9,268
Haqq və komissiya xərci	6	(7,428)	(4,293)
Xalis haqq və komissiya gəliri		5,813	4,975
Xarici valyutada ticarət üzrə xalis gəlir		2,696	1,939
Xarici valyuta əməliyyatları üzrə xalis (zərər)/gəlir		(52)	43
Dövlət subvsiyası	20	244	711
Amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivlərinin tanınmasının dayandırılması üzrə zərər	14	-	(950)
Digər əməliyyat gəliri, xalis		356	195
Əməliyyat gəliri		28,009	45,855
Satış üçün saxlanılan aktivlər və digər aktivlər üzrə dəyərsizləşmə zərərləri	7	(2,397)	(2,789)
Maliyyə zamanəti müqavilələri üzrə ehtimal olunan kredit zərərlərinin artması	7	(2,679)	(825)
İşçi heyəti ilə bağlı xərclər	8, 29	(14,695)	(16,417)
Digər ümumi və inzibati xərclər	9	(12,887)	(10,762)
Mənfəət vergisindən əvvəl (zərər)/mənfəət		(4,649)	15,062
Mənfəət vergisi üzrə gəlir	10	182	-
İl üzrə (zərər)/mənfəət		(4,467)	15,062
İl üzrə cəmi məcmu (zərər)/gəlir		(4,467)	15,062
Səhm üzrə (zərər)/mənfəət			
Əsas və azaldılmış (AZN ilə təqdim edilmiş)	22	(0.89)	3.02

İdarə Heyəti tərəfindən:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

Fəridə Qasımzadə
Baş mühasib

7 may 2021-ci il

7 may 2021-ci il

10-93-cü səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2020-Cİ İL TARİXİNƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	11	292,963	274,614
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	12	43,771	60,285
İnvestisiya qiymətli kağızları	13	49,438	13,955
Müştərilərə verilmiş kreditlər	14, 29	392,331	351,574
Satış üçün saxlanılan aktivlər	15	5,794	8,020
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	16	9,385	9,018
İstifadə hüququ olan aktivlər	27	2,602	2,945
Təxirə salınmış gəlir vergisi aktivləri	10	418	41
Digər aktivlər	17	12,186	7,662
Cəmi aktivlər		808,888	728,114
ÖHDƏLİKLƏR			
Bank depozitləri və qalıqları	18	18,519	20,446
Müştərilərin cari hesabları və depozitləri	19, 29	545,954	499,588
Digər borc öhdəlikləri	20	128,522	87,401
Subordinasiya borc öhdəlikləri	20, 29	20,376	20,339
İcarə öhdəlikləri	27	2,804	3,071
Digər öhdəliklər	21	14,210	8,699
Cəmi öhdəliklər		730,385	639,544
KAPİTAL			
Nizamnamə kapitalı	22	102,047	102,047
Binaların yenidən qiymətləndirilməsi üzrə gəlir		2,504	2,596
Yığılmış zərər		(26,048)	(16,073)
Cəmi kapital		78,503	88,570
Cəmi öhdəliklər və kapital		808,888	728,114

İdarə Heyəti tərəfindən:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

7 may 2021-ci il



Fəridə Qasımzadə
Baş mühasib

7 may 2021-ci il

10-93-cü səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Binaların yenidən qiymətləndiril- məsi üzrə gəlir	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2019-cu il tarixinə qalıq	102,047	2,688	(31,227)	73,508
İl üzrə cəmi məcmu gəlir	-	-	15,062	15,062
Binaların yenidən qiymətləndirilməsi üzrə gəlirin amortizasiyası	-	(92)	92	-
31 dekabr 2019-cu il tarixinə qalıq	102,047	2,596	(16,073)	88,570
İl üzrə cəmi məcmu zərər	-	-	(4,467)	(4,467)
Elan edilmiş və ödənilmiş dividendlər	-	-	(5,600)	(5,600)
Binaların yenidən qiymətləndirilməsi üzrə gəlirin amortizasiyası	-	(92)	92	-
31 dekabr 2020-ci il tarixinə qalıq	102,047	2,504	(26,048)	78,503

İdarə Heyəti tərəfindən:

Aydın Hüseynov
İdarə Heyətinin sədri



Fəridə Qasımsadə
Baş mühasib

7 may 2021-ci il

7 may 2021-ci il

10-93-cü səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış faizlər		47,195	50,410
Ödənilmiş faizlər		(11,491)	(10,944)
Alınmış haqq və komissiya		13,241	9,268
Ödənilmiş haqq və komissiya		(7,428)	(4,293)
Xarici valyuta mübadiləsi əməliyyatları üzrə xalis daxilolmalar		2,696	1,939
Digər əməliyyat gəliri üzrə daxilolmalar		93	195
Ödənilmiş işçi hətəti ilə bağlı xərclər		(15,639)	(16,417)
Ödənilmiş digər ümumi və inzibati xərclər		(9,465)	(8,343)
Əməliyyat aktivlərində (artım)/azalma			
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər		16,753	27,282
Müştərilərə verilmiş kreditlər		(57,653)	(80,600)
Satış üçün saxlanılan aktivlər		726	2,559
Digər aktivlər		(5,107)	(1,104)
Əməliyyat öhdəliklərində artım/(azalma)			
Bank depozitləri və qalıqları		(1,677)	2,615
Müştərilərin cari hesabları və depozitləri		45,884	(82,107)
Digər öhdəliklər		3,098	1,230
Ödənilmiş gəlir vergisindən əvvəl əməliyyat fəaliyyətləri üzrə təmin olunmuş/(istifadə olunmuş) xalis pul vəsaitləri		21,226	(108,310)
Ödənilmiş mənfəət vergisi		-	-
Əməliyyat fəaliyyətləri üzrə təmin olunmuş/(istifadə olunmuş) pul vəsaitlərinin hərəkəti		21,226	(108,310)
İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
İnvestisiya qiymətli kağızlarının satın alınması, xalis		(35,576)	(2,159)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışı üzrə daxilolmalar		323	-
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi		(1,957)	(1,001)
İnvestisiya fəaliyyətində istifadə edilmiş pul vəsaitlərinin hərəkəti		(37,210)	(3,160)
MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Digər borc öhdəlikləri üzrə daxilolmalar	20	50,968	46,900
Digər borc öhdəliklərinin ödənilməsi	20	(10,242)	(13,242)
Ödənilmiş dividendlər	22	(5,600)	-
İcarə öhdəliklərinin ödənişi	27	(1,295)	(1,123)
Maliyyə fəaliyyəti üzrə təmin olunan pul vəsaitlərinin hərəkəti		33,831	32,535

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Pul vəsaitləri və onların ekvivalentləri üzrə xalis artım/(azalma)		17,847	(78,935)
Valyuta məzənnələrində dəyişikliklərin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		502	29
İlin əvvəlində pul vəsaitləri və onların ekvivalentləri	11	274,614	353,520
İlin sonunda pul vəsaitləri və onların ekvivalentləri	11	<u>292,963</u>	<u>274,614</u>

İdarə Heyəti tərəfindən:

Aydın Hüseynov
İdarə Heyətinin sədri

7 may 2021-ci il



Fəridə Qasımzadə
Baş mühasib

7 may 2021-ci il

10-93-cü səhifələrdəki qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

1. GİRİŞ

Təşkilat və əməliyyatlar

Hazırkı maliyyə hesabatları “Rabitəbank” ASC-nin (“Bank”) maliyyə hesabatlarından ibarətdir.

Bank 1993-cü ildə Açıq Səhmdar Cəmiyyəti kimi Azərbaycan Respublikasında yaradılmışdır. Bankın əsas iş fəaliyyəti Azərbaycan Respublikası daxilində ticarət və pərakəndə bank əməliyyatlarıdır. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir. Bank ümumi bank lisenziyasına malikdir və Azərbaycan Respublikasında dövlətin əmanəti sığortalaması sisteminin üzvüdür.

Bankın qeydiyyat ünvanı 28 May küçəsi 33, Bakı AZ 1010, Azərbaycan Respublikasıdır.

31 dekabr 2020-ci il tarixinə Bankın 24 filialı və 2 bölməsi (2019: 22 filialı və 1 bölməsi) mövcuddur. Onun aktiv və öhdəliklərinin əsas hissəsi Azərbaycan Respublikasında yerləşir.

31 dekabr 2020 və 2019-cu il tarixlərində Bank fəaliyyəti dondurulmuş iki müəssisədə investisiyaya malik olmuşdur. Bu törəmə müəssisələr 2020 və 2019-cu illərdə heç bir əməliyyat həyata keçirməmiş və bu səbəbdən hazırkı maliyyə hesabatlarında konsolidasiya edilməmişdir (2019: konsolidasiya edilməmişdir).

Bankın səhmdarları aşağıdakı cədvəldə təqdim olunmuşdur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il, %
Səhmdar		
Rauf Əliyev	40.60	40.60
Validə Abasova	30.00	30.00
Zakir Nuriyev	11.48	11.48
Dilarə Nuriyeva	9.11	9.11
Seyran Nuriyev	7.60	7.60
Aslan Xasıyev	1.07	1.07
Digər	0.14	0.14
Cəmi	100.00	100.00

Biznes mühiti

Bank fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirir. Bankın fəaliyyətinə iqtisadiyyatda və beynəlxalq enerji qiymətlərinin səviyyəsində baş verən dəyişikliklər əhəmiyyətli dərəcədə təsir göstərir. 2020-ci ilin birinci yarısında əməliyyat şəraitində və iqtisadi mühitdə Bankın iş fəaliyyətinə təsir göstərən bir sıra əhəmiyyətli hadisələr baş vermişdir.

2020-ci ilin mart ayında yeni tip koronavirus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya olaraq elan edilmişdir. Bir çox ölkələrdə səyahətlərə və fərdi şəxslərin hərəkətinə məhdudiyyətlər qoyulmuş, ikinci dərəcəli iş yerlərinin bağlanması üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq edilmiş və ya pandemiya nəticəsində bir sıra iş yerləri bağlanmışdır. Bu, Azərbaycan Respublikası ilə ticarət əlaqələri olan, iqtisadi cəhətdən güclü ölkələrin çoxunda ÜDM-də əhəmiyyətli dərəcədə azalmaya səbəb olmuşdur. 2020-ci ilin birinci yarısında yayılan koronavirus pandemiyası (COVID-19) global iqtisadiyyata mənfi təsir göstərmişdir. 2020-ci ilin iyun ayından başlayaraq, Azərbaycan Respublikası da daxil olmaqla, bir çox ölkələrdə pandemiya əlamətlərində yaxşılaşma müşayiət olunmuş və sonradan müəyyən məhdudiyyətlər ləğv edilmişdir. Nəticədə global maliyyə və əmtəə bazarlarında bərpa müşahidə olunmuşdur. Lakin, sonradan Azərbaycan Respublikasında qeydə alınmış yoluxma sayı xeyli artmış və hökumət tərəfindən 2020-ci il dekabr ayının ortalarından etibarən yeni məhdudiyyətlər tətbiq edilmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Ölkədə COVID-19 ilə mübarizə üçün görülən məhdudlaşdırıcı tədbirlər iqtisadi aktivliyin və məcmu xərc səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. İqtisadiyyatın turizm, nəqliyyat, səyahət, əyləncə və beynəlxalq ticarət kimi bir çox digər segmentləri də bu tədbirlərdən ağır zərbə almışdır.

Pandemiya mühitində neft istehlakında nəzərə çarpacaq dərəcədə azalma olduğu üçün neft qiymətləri əhəmiyyətli dərəcədə azalmış, lakin, 2020-ci ilin ikinci rübündə sabit artım müşahidə olunmuşdur. Hökumət, pandemiyanın səbəb olduğu iqtisadi yavaşlamayı kompensasiya etmək üçün il ərzində subsidiyalaşdırılmış borc alətləri, işsiz şəxslərə ödənişlər və sahibkarlara digər subsidiyalar şəklində dəstək paketləri təqdim etmişdir.

24 aprel 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankı “Koronavirus pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası” formasında əlavə tədbirlər paketini təsdiqləmişdir. Bu prosedur COVID-19 pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna mümkün mənfi təsirini azaltmaq üçün hazırlanmış və kreditlərin və risk qruplarının təsnifatını, kapitalın adekvatlıq nisbətini və banklarda və bank olmayan kredit təşkilatlarında hesablanmasını müəyyənləşdirir. Bu qaydalara əsasən, kriteriyalara cavab verən kreditlərin təsnifatı və kreditlərin yenidən prolonqasiyası halları zamanı güzəştlər nəzərə alınmalıdır. Bundan əlavə, bank sistemi üzrə xüsusi əhəmiyyət kəsb edən banklar üçün məcmu kapital adekvatlığı əmsalı ən azı 11%, digər banklar üçün isə 2021-ci il aprelin 1-dək 9% səviyyəsində müəyyən edilmişdir. Qaydaya əsasən əvvəlki illərin nəticələrinə əsaslanan dividend ödənişləri bankların kapital mövqeyini və maliyyə sabitliyini qorumaq məqsədilə 1 aprel 2021-ci ilə qədər təxirə salınmalıdır.

Bank öz fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirir. Azərbaycan hökuməti iqtisadi islahatları və ölkənin hüquqi, vergi və qanunvericilik çərçivəsində inkişafını davam etdirir. Azərbaycan iqtisadiyyatının gələcək davamlı inkişafı əsasən bu islahatlardan və sektordakı tərəqqidən, eləcə də Hökumət tərəfindən iqtisadi, maliyyə və pul siyasəti üzrə həyata keçirilmiş tədbirlərdən və Azərbaycan manatı ilə xam neftin sabit qiymətlərindən asılıdır. Azərbaycan Respublikasının iqtisadiyyatının xüsusilə neft və qaz qiymətlərinə həssas olmasına baxmayaraq, son illərdə Azərbaycan Respublikası hökuməti daha balanslı iqtisadiyyata keçidi sürətləndirmək və neft-qaz sektorundan asılılığı azaltmaq üçün böyük iqtisadi və sosial islahatlara başlamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2020-ci il ərzində Azərbaycanda ÜDM 42.6 milyard ABŞ dolları olmuşdur. Uzunmüddətli perspektivdə, ekonometrik modellərimizə görə, 2021-ci ildə Azərbaycan ÜDM-nin 50 milyard ABŞ dolları və 2022-ci ildə 51 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

Hökumət Azərbaycan manatının sabitliyi ilə əlaqədar olaraq pul siyasətini davam etdirmiş və Azərbaycan manatını sabitləşdirən xarici valyuta ehtiyatlarını ayırmışdır. Bu siyasət 2020-ci ildə makroiqtisadi sabitliyin qorunması məqsədi ilə davam etdirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı il ərzində yenidən maliyyələşdirmə dərəcəsini bir neçə dəfə dəyişdirmiş və bu dərəcə sabit azalmaqla 7.25% - 6.25% arasında dəyişmişdir.

Bankın rəhbərliyi, makroiqtisadi mühitdəki dəyişiklikləri izləyir və yaxın gələcəkdə Bankın fəaliyyətinin dayanıqlığını və inkişafını dəstəkləmək üçün zəruri hesab etdiyi tədbirləri görür.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. Fitch və S&P Azərbaycan Respublikasının reytingini “BB+” olaraq qiymətləndirmişdir. Moody’s Investors Service, ölkə üçün “Ba2” kredit reytingini təyin etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafı əsasən hökumətin vergi, hüquq, tənzimləyici və siyasi islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi, maliyyə və pul tədbirlərinin səmərəliliyindən asılıdır. Rəhbərlik Bankın fəaliyyətinə təsir göstərəcək iqtisadi mühitdəki bütün islahatları və nəticədə onların maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Rəhbərlik hazırda müxtəlif neft qiymətləri üzrə həssaslıq təhlili həyata keçirir və biznesin davamlılığını təmin etmək üçün müvafiq tədbirlər planı hazırlayır.

2020-ci ilin sentyabr ayında Qarabağ bölgəsində (ölkənin cənub-qərb ərazisində yerləşir və beynəlxalq səviyyədə Azərbaycan Respublikasının ərazisi olaraq tanınır) həll olunmamış münaqişənin yenidən alovlanması, Azərbaycan Respublikası ilə Ermənistan silahlı qüvvələri arasında işğal olunmuş ərazilərdə toqquşmalarla nəticələnmişdir. Buna cavab olaraq, hər iki ölkədə komendant saati və hərbi səfərbərlik elan edilmişdir. Hərbi əməliyyatların əsasən Azərbaycan Respublikasının qərb bölgəsində aparılmasına baxmayaraq, Azərbaycan Respublikasının bütün ərazilərini əhatə edən komendant saati, paytaxt Bakı da daxil olmaqla, digər regionlardakı iş yerlərinə də müəyyən qədər öz təsirini göstərmişdir. Qarabağ münaqişəsi zonasında atəşkəsə və döyüşlərin dayandırılmasına 10 noyabr 2020-ci il tarixində tam olaraq nail olunmuşdur. Dövlətin azad edilmiş bölgələrdəki fəaliyyətinin makroiqtisadi təsirlərinin səviyyəsini hesabat tarixinə tam olaraq müəyyən etmək mümkün deyil.

Yuxarıda təsvir olunan hadisələr və şərtlər təşkilatların əvvəllər qarşılaşmadığı müxtəlif qeyri-müəyyənliklər və risklər yaratmışdır. Yuxarıda göstərilən hadisələr Bankın 31 dekabr 2020-ci il tarixində başa çatmış il və sonrakı dövrdə maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərmişdir.

2. MALİYYƏ HESABATLARININ HAZIRLANMASININ ƏSASLARI

Uyğunluq haqqında bəyanat

Hazırkı maliyyə hesabatları Beynəlxalq Mühəsibat Standartları Şurası tərəfindən dərc edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Şərhlər Komitəsi (“MHBSŞK”) tərəfindən dərc edilmiş şərhlər əsasında hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Bankın fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Bank yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Bankın likvidasiyasına nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditordən qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurət mövcuddur. Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyətin gedində Bankın aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Bankın fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Fasiləsizlik prinsipinin fərziyyələrinə dair Rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisələr və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qiymətləndirmənin əsasları

Maliyyə hesabatları, DMGVƏD-də əks olunan ədalətli dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları və yenidən qiymətləndirilmiş dəyərdə olan binalar istisna olmaqla, ilkin dəyər əsasında hazırlanmışdır.

Əməliyyat və təqdimat valyutası

Bankın əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan və əsas hadisələrin və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini əks etdirən Azərbaycan Manatıdır (“AZN”).

31 dekabr 2020-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsi üçün əsas mübadilə məzənnəsi aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.700 manat və 1 avro = 2.0890 manat (31 dekabr 2019-cu il: 1 ABŞ dolları = 1.700 manat və 1 avro = 1.9035 manat).

Manat, həmçinin bu maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

Əksi göstərilmədikdə, manatla ifadə edilən maliyyə məlumatları ən yaxın minliyə kimi yuvarlaqlaşdırılmışdır.

Ehtimal və mühakimələrin tətbiqi

Hazırkı maliyyə hesabatları hazırlanarkən rəhbərlik Bankın mühasibatlıq siyasətlərinin tətbiqinə və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mühakimə, ehtimal və fərziyyələr irəli sürmüşdür. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

Ehtimallar və fərziyyələr mütəmadi olaraq nəzərdən keçirilir. Mühasibatlıq ehtimallarında dəyişikliklər həmin dəyişikliklər edildiyi dövrdə və təsir göstərdikləri hər hansı gələcək dövrlərdə əks olunur.

Mühakimələr

Maliyyə hesabatlarında göstərilən məbləğlərə ən çox təsir göstərən mühasibatlıq siyasətlərinin tətbiqi zamanı yürüdülmüş mühakimələr haqqında məlumat aşağıdakı qeydlərdə sadalınmışdır:

- maliyyə aktivlərinin təsnifatı: aktivlərin saxlandığı biznes modelinin qiymətləndirilməsi və maliyyə aktivinin müqavilə şərtlərinin sırf əsas borc və faiz ödəmələrindən ibarət olub-olmamasının qiymətləndirilməsi – 3(e)(i) sayılı qeyd.
- maliyyə aktivləri üzrə kredit risklərinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən etmək üçün meyarların təyin edilməsi, EOKZ-nin ölçülməsinə proqnoz məlumatının daxil edilməsi və ehtimal olunan kredit zərərlərinin ölçülməsi üçün istifadə edilən modellərin seçimi və təsdiqi metodologiyasının müəyyən edilməsi – 24 (d) sayılı qeyd.

Ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik

31 dekabr 2020-ci il tarixində tamamlanan ildə əhəmiyyətli düzəlişlərlə nəticələnmək riski olan ehtimal və fərziyyələrdən yaranan qeyri-müəyyənlik haqqında məlumat aşağıdakı qeydlərdə verilmişdir:

- maliyyə alətlərinin dəyərsizləşməsi: proqnoz məlumatın tətbiqi daxil olmaqla ehtimal olunan kredit zərərlərinin ölçülməsi modelinin müəyyən edilməsi – 24(d) sayılı qeyd;
- kreditin dəyərsizləşməsi hesablamaları – 14-cü qeyd;
- binanın yenidən qiymətləndirilməsinə dair hesablamalar – 16-cı qeyd;
- maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyər hesablamaları – 30-cu qeyd.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

3. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTLƏRİ

Bank, bu maliyyə hesabatlarında göstərilən bütün dövrlərə aşağıdakı mühasibat siyasətlərini davamlı şəkildə tətbiq etmişdir.

Xarici valyuta

Xarici valyutalarda aparılmış əməliyyatlar onların həyata keçirildiyi tarixlərdə qüvvədə olan məzənnələrlə Bankın əməliyyat valyutasına çevrilir.

Hesabat tarixinə xarici valyutalarda əks olunmuş maliyyə aktivləri və öhdəlikləri həmin tarixdə olan məzənnə ilə yenidən əməliyyat valyutasına çevrilir. Maliyyə maddələri üzrə xarici valyuta gəliri və ya itkisi, dövr ərzində effektiv faiz və ödənişlər nəzərə alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasının amortizasiya edilmiş dəyərlə hesabat dövrünün sonunda məzənnəyə uyğun çevrilmiş xarici valyutada amortizasiya edilmiş dəyər arasında olan fərkdir.

Xarici valyutada ifadə olunan və ədalətli dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyər müəyyən edildiyi tarixdə olan məzənnə ilə əməliyyat valyutasına çevrilir. Xarici valyutada ilkin dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə aktivləri və öhdəlikləri əməliyyat tarixinə olan məzənnə ilə çevrilir.

Konvertasiya zamanı yaranan valyuta fərqləri, DMGVƏD-də ölçülən kapital qiymətli kağızlarının konvertasiyasından yaranan fərqlər istisna olmaqla, mənfəət və ya zərərdə tanınır.

Faiz

Effektiv faiz dərəcəsi

Faiz gəliri və xərcləri effektiv faiz metodundan istifadə etməklə mənfəət və ya zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin ehtimal olunan istifadə müddəti boyu gələcək pul ödənişləri və alışıqlarını dəqiq olaraq:

- maliyyə aktivinin ümumi qalıq dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyərində azaldan dərəcədir.

Alınmış və yaradılmış kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, maliyyə alətlərinin effektiv faiz dərəcəsini hesablayarkən Bank gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin, ehtimal olunan kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Alınmış və ya yaradılmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla, gələcək pul vəsaitlərini nəzərə almaqla hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və haqlar, ödənilmiş və ya alınmış məbləğlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya buraxılmasına bilavasitə tətbiq edilə bilən əlavə xərclər daxildir.

Amortizasiya edilmiş dəyər və ümumi qalıq dəyəri

Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin “amortizasiya edilmiş dəyəri”, əsas məbləğ üzrə ödəmələr çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındakı hər hansı fərqi təşkil edən amortizasiya əlavə edilməklə və ya çıxılmaqla maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı qiymətləndirildiyi məbləğdir. Bu zaman maliyyə aktivlərinin amortizasiya edilmiş dəyərində ehtimal olunan kredit zərəri üzrə ehtiyat nəzərə alınır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Amortizasiya edilmiş dəyərinə hesablanan “maliyyə aktivinin ümumi qalıq dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

Faiz gəliri və xərcinin hesablanması

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit üzrə dəyərsizləşmədikdə) ümumi qalıq dəyərinə və ya öhdəliyin amortizasiya edilmiş dəyərinə tətbiq edilir. Dəyişkən dərəcəli alətlər üzrə pul vəsaitlərinin hərəkəti dövrü olaraq təkrar qiymətləndirildiyi üçün effektiv faiz dərəcəsi bazar faiz dərəcələrində dəyişiklikləri əks etdirməsi məqsədilə yenilənir.

İlkin tanınmadan sonra kredit üzrə dəyərsizləşən maliyyə aktivlərinin faiz gəlirləri isə effektiv faiz dərəcəsinə maliyyə aktivinin amortizasiya edilmiş dəyərinə tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərli olduqda faiz gəlirləri yenə ümumi qalıq dəyərinə hesablanır.

İlkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş aktivlər üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərinə kredit üzrə düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır. Aktivin kredit riski azaldıqda belə faiz gəliri ümumi qalıq dəyəri əsasında hesablanmır.

Maliyyə aktivlərinin nə zaman kredit üzrə dəyərsizləşdiyi haqqında məlumat üçün 3(e)(iv) sayılı qeydə baxın.

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan effektiv faiz metodu ilə hesablanan faiz gəlirlərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri üzrə faizlər.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan faiz xərclərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə öhdəlikləri üzrə faizlər.

Haqq və komissiyalar

Maliyyə aktivi və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir (bax: 3(b) sayılı qeyd).

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin tərkib hissəsi sayılan digər haqlar əlaqədar əməliyyat xərcləri ilə birlikdə effektiv faiz metodundan istifadə etməklə maliyyə alətinin proqnoz edilən müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Mühasibat xidməti haqları və satış komissiyası daxil olmaqla digər haqq və komissiya gəlirləri əlaqədar xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düzxətli şəkildə tanınır.

Bankın maliyyə hesabatında tanınan maliyyə aləti ilə nəticələnən müştəri ilə müqavilə qismən 9 sayılı MHBS, qismən də 15 sayılı MHBS çərçivəsində ola bilər. Belə olduğu təqdirdə Bank müqavilənin 9 sayılı MHBS çərçivəsinə aid olan hissəsini ayırmaq və ölçmək üçün əvvəlcə 9 sayılı MHBS-i, daha sonra qalan hissəyə 15 sayılı MHBS-i tətbiq edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Digər haqq və komissiya xərcləri əsasən qəbul edilən xidmət xərcləri kimi göstərilən əməliyyat və xidmət haqlarına aid edilir.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinə və onların ekvivalentlərinə ədalətli dəyərinin dəyişmə riski çox aşağı olan və Bank tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilən kağız və metal pullar, ARMB və digər banklarda saxlanılan bloklaşdırılmamış hesab qalıqları (nostro hesablar) və ilkin ödəniş müddəti üç aydan az olan yüksək likvidli maliyyə aktivləri daxildir. ARMB-də saxlanılan məcburi ehtiyat, onun çıxarılması ilə bağlı məhdudiyyətlər nəzərə alınaraq pul vəsaitlərinin ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri maliyyə vəziyyəti haqqında hesabatda amortizasiya edilmiş dəyerdə əks olunur.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri

Təsnifat

Maliyyə aktivləri

İlkin tanınma zamanı maliyyə aktivləri ya amortizasiya edilmiş dəyerdə, ya digər məcmu gəlirlərdə əks olunan ədalətli dəyerdə, ya da mənfəət və ya zərərdə əks olunan ədalətli dəyerdə qiymətləndirilən aktiv kimi təsnif edilir.

Maliyyə aktivləri aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- aktiv məqsədi müqavilə üzrə pul vəsaitlərini toplamaq olan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivləri üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə sırf əsas borc və faiz ödəmələrindən ibarət pul vəsaitlərinin daxil olmasına səbəb olur.

Borc aləti yalnız aşağıdakı şərtlərə cavab verdikdə və mənfəət və ya zərərdə əks olunan ədalətli dəyər kateqoriyasına aid olmadıqda digər məcmu gəlirdə əks olunan ədalətli dəyerdə qiymətləndirilir:

- aktiv məqsədi müqavilə üzrə pul vəsaitlərini toplamaq və maliyyə aktivlərini satmaq olan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivləri üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə yalnız əsas borc və faiz ödəmələrindən ibarət pul vəsaitlərinin daxil olmasına səbəb olur.

Amortizasiya edilmiş dəyerdə ölçülən maliyyə aktivləri kimi mənfəət və ya zərərdə tanınan aşağıdakılar istisna olmaqla, digər məcmu gəlirdə əks olunan ədalətli dəyerdə qiymətləndirilən borc maliyyə aktivləri üzrə mənfəət və zərər digər məcmu gəlirdə tanınır:

- effektiv faiz metodundan istifadə etməklə faiz gəliri;
- ehtimal olunan kredit zərərləri və əvəzləşdirmələr; və
- xarici valyuta mübadiləsi üzrə gəlirlər və zərərlər.

Digər məcmu gəlirdə ədalətli dəyerdə ölçülən borc maliyyə aktivinin tanınması dayandırıldıqda digər məcmu gəlirdə tanınan gəlir və ya zərər cəmi kapitaldan silinərək mənfəət və ya zərərə aid edilir.

Ticarət üçün saxlanılmayan kapital investisiyasının ilkin tanınması zamanı Bank ədalətli dəyerdə baş verəcək əlaqədar dəyişiklikləri digər məcmu gəlirdə təqdim etmək barədə dəyişməz seçim edə bilər. Bu seçim hər investisiya üçün fərdi qaydada edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Belə kapital alətləri üzrə gəlirlər və zərərlər heç zaman mənfəət və ya zərərdə təkrar təsnif edilmir və mənfəət və ya zərərdə heç bir dəyərsizləşmə tanınmır. Dividendlər mənfəət və ya zərərdə tanınır (bax: 3(e)(ii) sayılı qeyd). İnvestisiya xərclərinin bir qisminin bərpasını aydın əks etdirən dividendlər istisnadır. Belə ki, bu halda onlar digər məcmu gəlirdə tanınır. Digər məcmu gəlirdə tanınan gəlirlər və zərərlərin cəmi investisiya ləğv edilərkən bölüşdürülməmiş mənfəətə köçürülür.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülən alətlər olaraq təsnif edilir.

Biznes modelinin qiymətləndirilməsi

Bank maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünki, bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmamasına;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Bankın rəhbərliyinə necə çatdırılır;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerləri necə mükafatlandırılır – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır mı; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Bankın məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Ticarət məqsədləri üçün saxlanılan və ya fəaliyyəti ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri MZVƏD-də qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin toplanması, nə də eyni zamanda həm müqavilə üzrə pul vəsaitlərinin toplanması, həm də maliyyə aktivlərinin satışı üçün saxlanılır.

Müqavilə üzrə pul vəsaitlərinin sırf əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məs. likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul vəsaitlərinin sırf əsas borc və faiz ödənişləri olub-olmadığını qiymətləndirərkən Bank alətin müqavilə şərtlərini nəzərə alır. Bura maliyyə aktivini müqavilədə pul vəsaitlərinin müddətini və ya məbləğini dəyişərək əsas borc və faiz ödənişi meyarına cavab verməməsinə səbəb olacaq şərtin olub-olmamasının qiymətləndirilməsi daxildir. Qiymətləndirmə zamanı Bank aşağıdakıları nəzərə alır:

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- maliyyə levereci;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılması şərtləri;

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- Bankın müəyyən aktivlərdən gələn pul axınlarına olan iddialarını məhdudlaşdıran şərtlər (məs., repressiv aktivlər); və
- pulun zaman dəyərini dəyişən xüsusiyyətlər, məsələn, faiz dərəcələrinin mütəmadi yenilənməsi.

Təkrar təsnifat

Maliyyə aktivləri Bankın maliyyə aktivlərini idarə etdiyi biznes modelini dəyişdikdən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Maliyyə öhdəlikləri

Bank maliyyə təminatları və kredit öhdəliklərindən fərqli maliyyə öhdəliklərini amortizasiya edilmiş dəyerdə və ya mənfəət və ya zərərdə əks olunan ədalətli dəyerdə qiymətləndirir.

Maliyyə öhdəlikləri (maliyyə təşkilatları və müştərilərin əmanətləri, müddətli borc vəsaitləri və digər maliyyə öhdəlikləri daxil olmaqla) ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyerdə, daha sonra effektiv faiz metodu ilə və faiz xərcləri faktiki gəlir əsasında tanınmaqla amortizasiya edilmiş dəyerdə qiymətləndirilir.

Təkrar təsnifat

Maliyyə öhdəlikləri ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Tanınmanın dayandırılması

Maliyyə aktivləri

Bank maliyyə aktivini tanımağı o zaman dayandırır ki, maliyyə aktivindən gələn pul vəsaitlərinə olan müqavilə hüquqlarının müddəti bitir və ya əməliyyatda müqavilə üzrə pul vəsaitlərini almaq hüququnu ötürür ki, bu halda maliyyə aktivlərinə sahib olmaqla bağlı bütün risklər və faydalar da ötürülür və ya Bank sahibliklə bağlı bütün riskləri və faydaları nə ötürür, nə də özündə saxlayır və maliyyə aktivinə nəzarəti özündə saxlamır.

Maliyyə aktivinin tanınması dayandırıldıqda aktivin ümumi qalıq dəyəri (və ya aktivin tanınması dayandırılmış hissəsinə aid edilən ümumi qalıq dəyəri) və (i) əldə edilmiş məbləğ (o cümlədən əldə edilmiş hər hansı yeni aktiv, çıxılışın götürülmüş hər hansı yeni öhdəlik) və (ii) digər məcmu gəlirdə tanınan hər hansı toplam gəlir və zərərin cəmi arasındakı fərq mənfəət və ya zərərdə tanınır.

Digər məcmu gəlirdə əks olunan ədalətli dəyerdə təyin olunan kapital investisiya qiymətli kağızları ilə əlaqəli digər məcmu gəlirdə tanınan toplam gəlir/zərr belə qiymətli kağızların tanınması dayandırılarkən mənfəət və ya zərərdə tanınmır (bax: 3(e)(i) sayılı qeyd). Bank tərəfindən yaradılan və ya saxlanılan tanınması dayandırılmalı olan köçürülən maliyyə aktivləri üzrə faiz ayrıca aktiv və ya öhdəlik kimi tanınır.

Bank maliyyə vəziyyəti haqqında hesabatında tanınan aktivlərin ötürüldüyü əməliyyatlarda iştirak edir, lakin, ötürülən aktivlər və ya onların bir qisminə aid risk və faydaların ya hamısını, ya da əhəmiyyətli hissəsini saxlayır. Belə hallarda ötürülən aktivlərin tanınması dayandırılmır. Belə əməliyyatlara misal kimi qiymətli kağızların icarəsini və satış və repo əməliyyatlarını göstərmək olar.

Bankın maliyyə aktivini üzrə risk və mülkiyyət hüquqlarının əhəmiyyətli hissəsini saxlamadığı, ötürmədiyi və aktiv üzərində nəzarəti saxladığı əməliyyatlarda Bank ötürülən aktivin dəyərindəki dəyişikliklərin təsirinə məruz qaldığı dərəcədə aktivini tanımaqda davam edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Maliyyə öhdəlikləri

Bank müqavilə üzrə öhdəlikləri yerinə yetirildikdə və ya ləğv edildikdə və ya müddəti bitdikdə maliyyə öhdəliyini tanımağı dayandırır.

Maliyyə aktivləri və maliyyə öhdəliklərinin modifikasiyası (şərtlərinin dəyişdirilməsi)

Maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri dəyişərsə, Bank dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə (“əhəmiyyətli modifikasiya”) ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivinin tanınması dayandırılır və yeni maliyyə aktivini müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyerdə tanınır. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçuotu aşağıdakı şəkildə ayrılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınan haqlar və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- digər haqlar tanınmanın dayandırılması üzrə gəlir və ya zərərin bir hissəsi kimi mənfəət və ya zərərdə tanınır.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində modifikasiya mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılır. Məsələn, kredit sövdələşməsi Bankdan tələb etdiyi təqdirdə ARMB-nin əsas faiz dərəcələrindəki dəyişikliklərə görə Bankın faizə dərəcələrinə tətbiq etdiyi modifikasiyalar.

Bank modifikasiyanın əhəmiyyətli olub-olmadığına, yəni ilkin maliyyə aktivini və dəyişikliyə uğramış və ya yeri dəyişdirilmiş maliyyə aktivini üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Bank kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqda qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birləşməsi. Pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Bank maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

Bank aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə aktivinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- maliyyə aktivinin şərtlərində əsas məbləğ və faiz ödəmələri (SPPI) meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məs., konvertasiya funksiyasının əlavə edilməsi).

Pul vəsaitləri borcalanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavilə şərtlərinin mümkün qədər bərpa edilməsidir. Bank maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələnəcək şəkildə dəyişməyi planlaşdırdıqda ilk öncə aktivin bir hissəsinin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyasəti aşağıda təqdim edilib). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Bank modifikasiyanın əhəmiyyətli olub-olmamasına dair keyfiyyət qiymətləndirməsi aparır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Amortizasiya edilmiş dəyərdə və ya digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktivinin modifikasiyası maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Bank ilk öncə aktivin ilkin effektiv faiz dərəcəsiindən istifadə etməklə maliyyə aktivinin ümumi qalıq dəyərini təkrar hesablayır və alınmış düzəlişi mənfəət və ya zərərdə modifikasiya üzrə gəlir və ya zərər kimi tanıyır. Dəyişkən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istənilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi qalıq dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcalanın maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə (bax: (3(e)(iv) sayılı qeyd) gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birlikdə təqdim edilir. Digər hallarda isə bu effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir (bax: 3(b) sayılı qeyd).

Borcalanın kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli cəriməyə məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Bank faiz dərəcəsinə dəyişkən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

Maliyyə öhdəlikləri

Bank maliyyə öhdəliyinin tanınmasını şərtlər dəyişdikdə və dəyişmiş öhdəlik üzrə pul vəsaitləri əhəmiyyətli fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin qalıq dəyərindəki fərq ləğv edilir və yeni maliyyə öhdəliyi dəyişmiş şərtlərlə mənfəət və ya zərərdə tanınır. Ödənilmiş kompensasiyaya ötürülmüş qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi daxil olmaqla öhdəliklər daxildir.

Bank keyfiyyət amilləri, kəmiyyət amilləri və birlikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq modifikasiyanın əhəmiyyətli olub-olmamasının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Bank aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qərarına gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi.

Yeni şərtlərə əsasən, alınmış haqlar çıxılmaqla ödənilmiş haqlar daxil və ilkin effektiv faiz dərəcəsiində diskontlaşdırılmış cari dəyər ilkin maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin diskontlaşdırılmış cari dəyərindən ən azı 10 faiz fərqləndikdə kəmiyyət qiymətləndirməsinin şərtləri əhəmiyyətli dərəcədə fərqlənir.

Maliyyə öhdəliyində modifikasiya tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsiində diskontlaşdırılması və alınan gəlir və ya zərərin mənfəət və ya zərərdə tanınması ilə təkrar hesablanır. Dəyişkən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə modifikasiya zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin qalıq dəyərinə düzəliş kimi tanınır və alətin effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Dəyərsizləşmə

Bank mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən növbəti maliyyə alətlərinin ehtimal olunan kredit zərərləri üçün zərər ehtiyatı tanıyır:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc alətləri olan maliyyə aktivləri;
- maliyyə təminatı üzrə müqavilələr; və
- buraxılmış kredit öhdəlikləri.

Bank zərər ehtiyatlarını, aşağıda göstərilmiş 12 aylıq ehtimal olunan kredit zərəri kimi hesablananlar istisna olmaqla, bütün müddət üçün ehtimal olunan kredit zərəri məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc investisiya qiymətli kağızları; və
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri (bax: 24-cü qeyd).

Bank kreditin risk dərəcəsi qlobal olaraq qəbul edilmiş “investisiya dərəcəsi” anlayışına bərabər olduğu təqdirdə borc investisiya qiymətli kağızlarının kredit riskinin aşağı olduğunu qəbul edir.

12 aylıq ehtimal olunan kredit zərəri hesabat tarixindən sonra 12 ay ərzində maliyyə alətinin defolt hadisəsindən yaranması ehtimal olunan kredit zərəri hissəsidir. 12 aylıq ehtimal olunan kredit zərəri tanınan maliyyə alətləri “1-ci mərhələ” maliyyə aləti adlandırılır.

Bütün müddət üçün ehtimal olunan kredit zərəri maliyyə alətinin ehtimal olunan müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan ehtimal olunan kredit zərərləridir. Bütün müddət üçün ehtimal olunan kredit zərəri tanınan maliyyə alətləri “2-ci mərhələ” və “3-cü mərhələ” maliyyə alətləri adlandırılır.

Ehtimal olunan kredit zərərlərinin ölçülməsi

Ehtimal olunan kredit zərərləri kredit zərərlərinin ehtimal əsasında qiymətləndirilməsidir və aşağıdakı kimi ölçülür:

- *hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri:* bütün ehtimal olunan əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri – yəni müqavilə əsasında müəssisəyə ödənilməli pul axınları ilə Bankın əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq;
- *hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri:* ümumi qalıq dəyəri ilə hesablanmış gələcək pul axınları arasındakı fərq;
- *istifadə edilməmiş kredit öhdəlikləri:* kredit istifadə edildikdə Banka ödənilməli pul vəsaitləri ilə Bankın əldə etməyi gözlədiyi pul vəsaitləri arasındakı fərqi cari dəyəri; və
- *maliyyə zamanəti üzrə müqavilələr:* Bankın bərpa etməyi gözlədiyi məbləğlər çıxılmaqla ödənilməsi ehtimal olunan borcların cari dəyəri.

Həmçinin bax: 24-cü qeyd.

Restrukturizasiya edilmiş maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri yenidən nəzərdən keçirildikdə və ya modifikasiya edildikdə və ya mövcud maliyyə aktivini borcalanın maliyyə çətinlikləri yaşaması səbəbindən yenisi ilə əvəzləndikdə maliyyə aktivinin tanınmasının dayandırılıb-dayandırılmaması dəyərləndirilir (bax: 3(e)(ii) sayılı qeyd) və ehtimal olunan kredit zərərləri aşağıdakı şəkildə ölçülür:

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olmadıqda dəyişikliyə uğramış maliyyə aktivindən ehtimal olunan pul vəsaitləri mövcud aktiv üzrə azalacaq pul vəsaitlərinin hesablanmasına daxil edilir (bax: 24-cü qeyd).
- Ehtimal olunan restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olacaqsa, yeni aktivin ehtimal olunan ədalətli dəyəri ilə mövcud maliyyə aktivinin tanınmasının dayandırılması anında bu aktiv üzrə yekun pul vəsaiti kimi davranılır. Bu məbləğ mövcud maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsiindən istifadə etməklə mövcud maliyyə aktivini üzrə tanınmanın dayandırılmasının ehtimal olunan tarixdən hesabat tarixinədək diskont edilən çatışmayan pul vəsaitlərinin hesablanmasına əlavə edilir.

Kredit üzrə dəyərsizləşmiş aktivlər

Hər hesabat tarixində Bank amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsinə qiymətləndirir (bu aktivlər “3-cü mərhələ maliyyə aktivləri” adlanır). Maliyyə aktivini üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini “kredit üzrə dəyərsizləşmiş” sayılır.

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyinin sübutuna aşağıdakı müşahidə edilə bilən məlumat daxildir:

- borcalan və ya borcverən mühüm maliyyə çətinliyi yaşadığında;
- müqavilə şərti pozulduqda, məsələn, defolt olduqda və ya ödəniş gecikdikdə;
- Bank tərəfindən Bankın əks təqdirdə nəzərdən keçirməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazar olmadıqda.

Borcalanın maliyyə vəziyyətinin pisləşməsinə görə şərtləri yenidən razılaşdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riskinin əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətlərinin olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gündən çox gecikdirilmiş kredit dəyərsizləşmiş sayılır.

Dövlət borcuna investisiyanın kredit üzrə dəyərsizləşmiş olub-olmamasını qiymətləndirərkən Bank aşağıdakı amilləri nəzərə alır:

- İstiqraz üzrə gəlirlərdə əks olunan kredit qabiliyyətinin bazar qiymətləndirməsi;
- Kredit qabiliyyətinə reyting agentliklərinin qiyməti;
- Ölkənin yeni borc üçün kapital bazarlarına çıxış imkanı;
- Borcverənin könüllü və ya icbari borc bağışlama nəticəsində zərər çəkə biləcəyi borc restrukturlaşdırılması ehtimalı;
- Həmin ölkəyə “son instansiya borcverən” kimi lazımi dəstəyi göstərmək üçün beynəlxalq dəstək mexanizmlərinin olması və belə mexanizmlərdən istifadə ilə bağlı dövlət və agentliklərin niyyətinin əks olunduğu ictimai bəyannamələr. Bura həmin mexanizmlərin dərinliyinin və siyasi niyyətdən asılı olmayaraq tələb olunan meyarlara cavab vermək qabiliyyətinin olub-olmamasının qiymətləndirilməsi daxildir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Alınmış və ya yaradılmış kredit üzrə dəyərsizləşmiş (POCI) maliyyə aktivləri

Alınmış və ya yaradılmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşən aktivlərdir. Belə aktivlərin bütün müddəti üçün ehtimal olunan kredit zərərləri ilkin tanınma zamanı effektiv faiz dərəcəsinin hesablanmasına daxil edilir. Beləliklə, bu aktivlər ilkin tanınma zamanı dəyərsizləşmə üzrə ehtiyata malik olmur. İlkin tanınmadan sonra tanınan zərər üzrə ehtiyat aktivin ilkin tanınmasından sonra bütün müddət üçün ehtimal olunan kredit zərərlərində baş verən dəyişikliklərə bərabər olur.

Maliyyə vəziyyəti haqqında hesabatda ehtimal olunan kredit zərərlərinin təqdimatı

Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı şəkildə təqdim edilir:

- *amortizasiya edilmiş dəyər*də ölçülən maliyyə aktivləri: aktivlərin ümumi qalıq dəyərindən çıxılan məbləğ kimi;
- *kredit öhdəlikləri və maliyyə zəmanəti üzrə müqavilələr*: ümumi olaraq, ehtiyat kimi;
- *maliyyə aləti həm istifadə edilmiş, həm də edilməmiş komponentlərdən ibarət olduqda və Bank kredit öhdəliyi komponenti üzrə ehtimal olunan kredit zərərini istifadə edilmiş komponentdən ayrı müəyyən edə bilmədikdə*: Bank hər iki komponent üçün zərər ehtiyatını birgə təqdim edir. Birləşdirilmiş məbləğ istifadə edilmiş kredit komponentinin ümumi qalıq məbləğindən tutulma kimi təqdim edilir. İstifadə edilmiş kredit komponentinin ümumi qalıq dəyərindən artıq qalan zərər ehtiyatı ehtiyat kimi təqdim edilir.

Borcların silinməsi

Kreditlər maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu adətən Bank borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivlərinin və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə aktiv səviyyəsində həyata keçirilir.

Silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir hesabatında “Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası”na aid edilir.

Silinmiş maliyyə aktivləri ödənilməli məbləğlərin bərpası üzrə Bank prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

Ədalətli dəyərin qiymətləndirilməsi prinsipləri

Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və ya həmin tarixdə Bank üçün ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.

Bazar qiyməti mövcud olduqda, Bank maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyəri cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm və kifayət həcmdə aparılıqda bazar fəal hesab edilir.

Aktiv bazarda qiymət mövcud olmadıqda, Bank müvafiq müşahidə edilə bilən daxilolmaların istifadəsini maksimum dərəcədə artıran və müşahidə olunmayan daxilolmaların istifadəsini minimuma endirən qiymətləndirmə üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu bazar iştirakçılarının qiymət qoyarkən nəzərə aldıkları bütün faktorları özündə birləşdirir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Maliyyə alətinin ilkin tanınma zamanı ədalətli dəyərinin ən dəqiq göstəricisi əməliyyat qiyməti, yəni verilən və ya qəbul edilən məbləğin ədalətli dəyəridir. Əgər Bank ilkin tanınma zamanı ədalətli dəyərin əməliyyat qiymətindən fərqləndiyini müəyyən edərsə və ədalətli dəyər fəal bazarda oxşar aktiv və öhdəlik üçün kotirovka olunan qiymətlə sübut oluna bilmədikdə, eləcə də müşahidə edilə bilən bazarlardan olan məlumatlar vasitəsilə qiymətləndirmə metoduna əsaslanmadıqda, maliyyə aləti ilkin tanınma zamanı ədalətli dəyərlə əməliyyat qiyməti arasına fərqin aradan qaldırılmasına uyğunlaşdırılmış ilkin ədalətli dəyərində qiymətləndirilir. Nəticədə, fərq, qiymətləndirmənin müşahidə edilə bilən bazar məlumatı ilə əsaslandırılmasından, yaxud əməliyyatın bağlanma tarixindən gec olmayaraq, alətin istifadə müddəti ərzində uyğun əsasla mənfəət və zərərdə tanınır.

Ədalətli dəyərində qiymətləndirilən aktiv və ya öhdəlik təklif və satış qiymətinə malik olduqda, Bank aktivləri və uzun müddətləri təklif qiymətində, öhdəlikləri və qısa müddətləri ilə satış qiymətində qiymətləndirir.

Bank dəyişikliyin baş verdiyi hesabat müddətinin sonuna ədalətli dəyər iyerarxiyasında səviyyələr arasında transferləri tanıyır.

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi, Bankın hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivləri realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirilə bilər. Bank gələcək hadisə üzrə şerti olmadıqda və biznesin normal gedişində, Bankın və onun tərəf müqabillərinin defoltu, ödəmə qabiliyyətinin itirilməsi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

Müştərilərə verilmiş kreditlər

Maliyyə vəziyyəti haqqında hesabatda “Müştərilərə verilmiş kreditlər” bəndinə daxildir:

- müştərilərə verilmiş amortizasiya edilmiş dəyərdə qiymətləndirilən kreditlər (bax: 3(e)(i) sayılı qeyd); onlar ilk olaraq məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

İnvestisiya qiymətli kağızları

Maliyyə vəziyyəti haqqında hesabatda “investisiya qiymətli kağızları” bəndinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən borc investisiya qiymətli kağızları (bax: 3(e)(i) sayılı qeyd); bura ilkin olaraq əlaqədar birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilənlər daxildir;
- digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən kapital investisiya qiymətli kağızları (bax: 3(e)(i) sayılı qeyd).

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Depozitlər, subordinasiya borc öhdəlikləri və digər borc öhdəlikləri

Birbaşa məxsusi əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyerdə qiymətləndirilən depozitlər, subordinasiya borc öhdəlikləri və digər borc öhdəlikləri, sonradan effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyerdə hesablanır (bax: 3(e)(v) sayılı qeyd).

Əmlak və avadanlıqlar

Mülkiyyətdə olan aktivlər

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və dəyərsizləşmə üzrə zərərər çıxılmaqla, ilkin dəyerdə uçota alınır. Binalar istisnadır, belə ki, onlar aşağıda göstərilədiyi kimi yenidən qiymətləndirilmiş dəyerdə təqdim olunur.

Əmlak və ya avadanlıqlar müxtəlif faydalı istismar müddətləri olan böyük komponentlərdən ibarət olduqda, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq kimi aparılır.

Yenidən qiymətləndirmə

Binalar mütəmadi olaraq yenidən qiymətləndirilir. Bu qiymətləndirmənin tezliyi yenidən qiymətləndirilən binalar üzrə ədalətli dəyərin dəyişməsindən asılıdır. Binaların yenidən qiymətləndirilməsi zamanı dəyərində artım digər məcmu gəlir haqqında hesabatda tanınır. Bu artımın bundan əvvəl eyni aktivin yenidən qiymətləndirilməsi zamanı dəyərinin mənfəət və zərərdə tanınmış azalmasını əvəz etməsi istisnadır. Bu halda artım mənfəət və ya zərərdə tanınır. Binaların yenidən qiymətləndirilməsi zamanı dəyərinin azalması mənfəət və zərərdə tanınır. Bu azalmanın bundan əvvəl eyni aktivin yenidən qiymətləndirilməsi zamanı dəyərinin digər məcmu gəlirdə tanınmış artımını əvəz etməsi istisnadır. Bu halda dəyərdəki azalma digər məcmu gəlirdə tanınır.

Amortizasiya

Amortizasiya ayrı-ayrı aktivlərin hesablanmış faydalı istismar müddətləri üzrə düz xətt prinsipi əsasında mənfəət və ya zərərə aid edilir. Amortizasiya aktiv əldə edildiyi tarixdən, yaxud daxili qaydada inşa edilən aktivlər halında, aktiv tam istifadə üçün hazır olduğu tarixdən etibarən başlanır. Torpaq üzrə amortizasiya hesablanmır.

Təxmin edilən faydalı istismar müddətləri aşağıdakı kimidir:

Binalar	50 il
Kompüterlər	10 il
Mebel və avadanlıqlar	10 il
Nəqliyyat vasitələri	7 il

Qeyri-maddi aktivlər

Alınmış qeyri-maddi aktivlər ilkin dəyərdən amortizasiya və dəyərsizləşmə üzrə zərərər çıxıldıqdan sonra göstərilir.

Alınmış kompüter lisenziyaları və proqram təminatı onları istifadəyə yararlı hala gətirmək üçün çəkilmiş xərc əsasında kapitallaşdırılır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Qeyri-maddi aktivlərin amortizasiyası düz xətt metodu əsasında onların istismar müddəti boyu mənfəət və zərərdə tanınır. Qeyri-maddi aktivlərin təxmin edilən istismar müddəti 5-10 ildir.

İcarələr

Müqavilə bağlanarkən, Bank müqavilənin icarə olduğunu və ya icarə elementləri ehtiva etdiyini qiymətləndirir. Bu hal, müqavilənin müəyyən bir ödəniş müqabilində müəyyən edilmiş aktivin təyin edilmiş bir müddət ərzində istifadəsinə nəzarət etmək hüququnun əldə edilməsi zamanı baş verir.

Bank icarəçi qismində

Bank qısa müddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə yanaşmasını tətbiq edir. Bank icarə ödənişlərini həyata keçirmək üçün icarə öhdəliklərini, eləcə də əsas aktivlərdən istifadə hüququ təmin edən istifadə hüquqlarını aktiv olaraq tanıyır.

İstifadə hüququ olan aktivlər

Bank istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlərin dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər icarə müddəti ərzində düz xətt əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Banka keçirsə və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin təxmin edilən faydalı ömrü istifadə olunmaqla hesablanır. İstifadə hüququ verən aktivlər də dəyərsizləşməyə məruz qalır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Bank, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Bank tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Bankın ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Bank icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsiindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin qalıq dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsiindəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Satış üçün saxlanılan aktivlər

İlk növbədə davamlı istifadə ilə deyil, satış ilə bərpa olunması ehtimal olunan uzunmüddətli aktivlər satış üçün saxlanılan alət kimi təsnif edilir. Satış üçün saxlanılan kateqoriyasına təsnif edilməzdən əvvəl aktivlər və ya realizasiya qrupunun komponentləri Bankın uçot siyasətlərinə əsasən yenidən qiymətləndirilir. Bundan sonra bir qayda olaraq aktivlər və ya realizasiya qrupu qalıq dəyərinin ən kiçik qiymətində və satış xərcləri çıxılmaqla ədalətli dəyərində ölçülür.

Ehtiyatlar

Bankın keçmiş dövrlərdə baş vermiş hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi olduqda və həmin öhdəliyin ödənilməsi üçün iqtisadi faydaların məxaricinin tələb olunacağı ehtimal olunduqda, ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda əks olunur. Təsiri əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki dərəcə və müvafiq olarsa, həmin öhdəliyə aid olan xüsusi risklər əsasında ehtimal olunan gələcək pul vəsaitlərinin diskontlaşdırılması yolu ilə müəyyənləşdirilir.

Maliyyə zəmanəti və kredit öhdəlikləri

Maliyyə zəmanətləri borcalan borc alətinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş edə bilmədikdə zəmanət sahibinin məruz qaldığı zərəri qarşılamaq üçün Bankın müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Kredit öhdəlikləri əvvəlcədən müəyyənləşdirilmiş şərtlər və müddətlərlə kredit vermək öhdəlikləridir.

Verilən maliyyə zəmanətləri və ya bazarda mövcud faiz dərəcəsindən aşağı faizlə kredit vermək öhdəlikləri ilkin olaraq ədalətli dəyərdə, daha sonra 9 sayılı MHBS-ə əsasən müəyyən edilmiş zərər ehtiyatı ilə (bax: 3(e)(iv)) 15 sayılı MHBS-ə əsasən tanınmış məcmu gəlir çıxılmaqla, ilkin tanınan məbləğin ən böyük olanında qiymətləndirilir.

Bank mənfəət və ya zərərdə əks olunan ədalətli dəyər kateqoriyalı kredit verməmişdir.

Digər kredit öhdəlikləri üçün Bank zərər üzrə ehtiyatı tanıyır (bax: 3(e)(iv) sayılı qeyd).

Maliyyə zəmanətləri və kredit öhdəliklərindən yaranan öhdəliklər ehtiyatlara aid edilir.

Nizamnamə kapitalı

Adi səhmlər

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergi təsirləri çıxılmaqla kapitaldan çıxılan məbləğ kimi uçota alınır.

Dividendlər

Bankın dividendləri elan edib ödəməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adi səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Vergi

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi mənfəət və zərərdə tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

Cari vergi

Cari vergi xərclərinə il üzrə vergilərə cəlb olunan gəlir üzrə ehtimal olunan ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə müəyyən düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin qalıq dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi aşağıdakı müvəqqəti fərqlər üçün tanınmır:

- nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərərə təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınması.

Təxirə salınmış vergi aktivini yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi itkilərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Gələcəkdə vergi tutula bilən mənfəət müvafiq vergi tutulan müvəqqəti fərqlərin bərpası əsasında müəyyən edilir. Vergi tutulan müvəqqəti fərqlərin məbləği təxirə salınmış vergi aktivini tam tanımaq üçün kifayət deyilsə, gələcəkdə vergi tutula bilən mənfəət Bankda ayrı-ayrı törəmə müəssisələr üzrə biznes planlar əsasında nəzərə alınır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və əlaqəli vergi gəlirləri yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artıqda, bu azaldılmalar geri qaytarılır.

Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində təkrar qiymətləndirilir və o zaman uçota alınır ki, onların əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun.

Təxirə salınmış vergi hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək ehtimal olunan vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış verginin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin qalıq dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Bankın gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Bank qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır.

Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi

Cari ildə Bank Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (MUBSS) və MUBSS-un Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Bankın fəaliyyəti üçün münasib olan və 31 dekabr 2020-ci il tarixində başa çatmış hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS), Banklararası təklif olunan faiz həddi (“IBOR”) üzrə aparılan islahatların maliyyə hesabatlılığı üzrə yarana biləcək potensial təsirinə cavab olaraq, **“Baza Faiz Dərəcəsi İslahatı”nı (9 sayılı MHBS, 39 sayılı BMUS və 7 sayılı MHBS-ə edilmiş Düzəlişləri)** dərc etmişdir. İslahatlar hedcinq edilmiş maddənin və ya hedcinq alətinin göstəricilərinə əsaslanan pul axınlarının vaxtı və/və ya məbləği ilə bağlı qeyri-müəyyənliyə səbəb olarsa, hedcinq əlaqəsi təsirə məruz qalır. Bu düzəlişlərin heç bir faiz dərəcəsi hedcinq əlaqəsi olmadığı üçün Bankın maliyyə hesabatlarına təsiri yoxdur.

3 sayılı MHBS Müəssisələrin Birləşməsi. “Müəssisə” tərifinə edilən Düzəliş – Düzəlişlər şirkətlərə əldə edilmiş aktivlərin müəssisə və ya aktivlər qrupu olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Edilmiş düzəliş biznes xidmətlərinin nəticələrinin müştəriləri məhsul və xidmətlər ilə təmin etmək olduğunu vurğulayır. Halbuki əvvəlki anlayışa əsasən, biznes anlayışı dividend şəklində, daha aşağı xərclərə və ya investirlərə və digərlərinə iqtisadi mənfəət təmin etmək məqsədi daşıyırdı.

Alınan aktivin müəssisə və ya aktivlər qrupu olduğunu fərqləndirmək vacibdir, çünki, alıcı qüdvili yalnız biznes alarkən tanıyır. Dəyişikliklərə əsasən, “biznes”in yeni tərfi müştərilərə məhsul və ya xidmətlərin göstərilməsi, investisiya gəlirinin yaranması (məsələn, dividendlər və faizlər) və ya adi fəaliyyətdən digər gəlirlər yaranmasının ayrılmaz tərkibidir.

“Əhəmiyyətlik” anlayışının yeni tərfi – MUBSS şirkətlərin əhəmiyyətliklə bağlı qərarları daha asan verməsi üçün əhəmiyyətlik prinsipinə düzəlişlər dərc etmişdir. Yeni dəyişikliklər 1 sayılı BMUS “Maliyyə Hesabatlarının Təqdimatı” və 8 sayılı BMUS “Mühasibat Uçotu Qaydaları, Uçot Ehtimallarındakı Dəyişikliklər və Xətalər”a şamil edilir.

Dəyişikliklər əhəmiyyətliliyin tərifini və bu günə qədər MHBS-in digər standartlarında göstərilmiş olan əhəmiyyətlik prinsiplərinin tətbiqi ilə bağlı təlimatları da hesabat hazırlayanlar üçün aydınlaşdırır. Yeni tərifə əsasən, məlumat o zaman əhəmiyyətli sayılır ki, onun gizlədilməsi, təhrif edilməsi və ya dəyişdirilməsinin maliyyə hesabatlarını ümumi məqsədlər üçün istifadə edən əsas tərəflərin qərarlarına təsir etməsi ehtimal edilir və bu məlumat hesabat hazırlayan konkret müəssisə üzrə maliyyə məlumatı xarakterinə malikdir.

15 may 2020-ci ildə BMUSS tərəfindən **“COVID-19 ilə əlaqəli İcarə Güzəştləri (16 sayılı MHBS-ə edilmiş Düzəliş)”**nə icarəçilərin COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmamasının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi düzəlişi edilmişdir.

COVID-19 ilə əlaqəli İcarə Güzəştləri üzrə dəyişikliklər (16 sayılı MHBS-ə edilmiş düzəliş) 16 sayılı MHBS-ə aşağıdakı düzəlişləri etmişdir:

- icarəçilərin COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmadığının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi;
- güzəşt tətbiq edən icarəçilərdən, icarə modifikasiyası olmadığı kimi, COVID-19 ilə əlaqəli icarə güzəştlərini hesaba vermələrini tələb etmək;
- güzəşt tətbiq edən icarəçilərdən bu faktı açıqlamalarını tələb etmək; və
- icarəçilərdən 8 sayılı BMUS-a uyğun olaraq güzəşt tədbirlərini retrospektiv şəkildə tətbiq etmələrini tələb etmək, lakin, əvvəlki dövr rəqəmlərini yenidən təkrar etmələrini tələb etməmək.

Dəyişikliklər 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvədədir. Erkən tətbiqinə icazə verilir. Bu standartın qəbul edilməsi maliyyə hesabatlarına hər hansı bir formada təsir etməmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Əksi qeyd olunmadığı halda, yeni standartların Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir.

Hazırda Qəbul olunmamış Standartlar və Şərhlər

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin, qüvvəyə minməmişdir.

17 sayılı MHBS “Sığorta müqavilələri” 2017-ci ilin may ayında dərc olunmuşdur və 4 sayılı MHBS “Sığorta müqavilələri”ni əvəz edir. Yeni standart sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə buraxdığı təkrarsığorta müqavilələri də daxil olmaqla sığorta müqavilələrinə; əlində olan təkrarsığorta müqavilələrinə; imtiyazlı iştirak xüsusiyyətləri ilə buraxdığı investisiya müqavilələrinə; müəssisənin bağladığı sığorta müqaviləsinə 17 sayılı MHBS “Sığorta müqavilələri”ni tətbiq etməlidir.

17 sayılı MHBS, 2023-cü il yanvarın 1-də və ya ondan sonra başlayan illik hesabat dövrləri üçün qüvvədədir. 15 sayılı MHBS “Müştərilərlə Müqavilələrdən Əldə Edilən Gəlir” və 9 sayılı MHBS “Maliyyə Alətləri” standartları ilə birlikdə tətbiq olunduqda erkən tətbiqinə icazə verilir.

Öhdəliklərin təsnifatına aydınlıq gətirilməsi ilə bağlı 1 sayılı BMUS üzrə Düzəlişlər – 2020-ci il yanvar ayında BMUSŞ “Cari və Uzunmüddətli olmaqla, Öhdəliklərin Təsnifatı (1 sayılı BMUS üzrə Düzəlişlər)”ni dərc etmişdir. Düzəlişlər öhdəliklərin 1 sayılı BMUS-a əsasən, hesabat tarixinə müqavilə razılaşmaları üzrə təsnifatına daha ümumi yanaşma təklif edir. Öhdəliklərin cari və uzunmüddətli olmaqla təsnifatı üzrə düzəlişlər (1 sayılı BMUS üzrə Düzəlişlər) aktiv, öhdəlik üzrə gəlirlərin və ya xərclərin tanınma müddətinə və ya məbləğinə, eləcə də bu anlayışlar üzrə müəssisənin təqdim etdiyi açıqlamalara deyil, yalnız öhdəliklərin maliyyə vəziyyəti haqqında hesabatdakı təqdimatına təsir edir.

Düzəlişlər 1 yanvar 2023-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir və retrospektiv şəkildə tətbiq olunmalıdır. Düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Maliyyə Uçotunun Konseptual Əsaslarına İstinad – 3 sayılı MHBS-ə edilmiş Düzəliş - 2020-ci ilin may ayında BMUSŞ tərəfindən 3 sayılı MHBS “Müəssisələrin birləşməsi” standartına düzəliş dərc edilmişdir. Düzəliş 2018-ci ilin mart ayında dərc edilmiş Maliyyə Hesabatlılığının Konseptual Əsaslarına istinad ilə birlikdə, bu düzəlişin tələblərini əhəmiyyətli dərəcədə dəyişmədən, 1989-cu ildə dərc edilmiş Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatın Əsaslarına edilən istinadın əvəz olunmasını nəzərdə tutur. Şura eyni zamanda, 37 sayılı BMUS və ya 21 sayılı BMHŞK “Təminatlar” çərçivəsində, ayrı olaraq yaranırsa, borclar və şərti öhdəliklər üçün yaranan potensial ‘2 gün’ mənfəət və ya zərərlərindən yayınmaq üçün 3 sayılı MHBS-in tanınma prinsipinə istisna da əlavə etmişdir. Eyni zamanda, Şura Maliyyə Hesabatlarının Hazırlanması və Təqdim Olunması Əsaslarına istinadın əvəz edilməsindən təsirlənməyəcək şərti aktivlər üçün 3 sayılı MHBS-in mövcud təlimatına dair izahlar verməyi qərarlaşdırdı. Dəyişikliklər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və perspektivli şəkildə tətbiq olunur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Əmlak, Tikili və Avadanlıqlar: Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar- 16 sayılı BMUS-a edilən düzəlişlər. 2020-ci ilin may ayında, BMUSŞ müəssisələrin əmlak, tikili və avadanlıqların dəyərindən, rəhbərliyin nəzərdə tutduğu qaydada fəaliyyət göstərə bilməsi üçün həmin aktivləri lazımi yerə və şəraitə çatdırarkən istehsal olunan aktivlərin satışından əldə olunan gəlirləri çıxmağı qadağan edən “Əmlak, Tikili və Avadanlıqlar – Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar” düzəlişini dərc etmişdir. Bunun əvəzinə, müəssisə bu cür aktivlərin satışından əldə olunan gəlirləri və bu aktivlərin istehsal xərclərini mənfəət və zərər hesabında tanıyır. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və müəssisənin düzəlişi ilk dəfə tətbiq etdiyi zaman təqdim olunan ən erkən dövrün başlanğıcında və ya ondan sonra istifadəyə verilə bilən əmlak, tikili və avadanlıqlara retrospektiv şəkildə tətbiq edilməlidir.

Ağır Şərtli Müqavilələr – Müqavilənin Yerinə Yetirilməsinə dair Xərclər – 37 sayılı BMUS-a edilən düzəlişlər. 2020-ci ilin may ayında, BMUSŞ, 37 sayılı BMUS-a müqavilənin ağır şərtli və ya zərər yaradan olduğunu qiymətləndirərkən müəssisənin hansı xərcləri nəzərə alması barədə düzəlişlər etmişdir. Düzəlişlər “birbaşa əlaqəli xərc yanasması”nı tətbiq edir. Mal və ya xidmətləri təmin etmək üçün birbaşa müqaviləyə aid olan xərclərə həm artan xərclər, həm də müqavilə fəaliyyətləri ilə birbaşa əlaqəli xərclərin bölüşdürülməsi daxildir. Ümumi və inzibati xərclər birbaşa müqavilə ilə əlaqəli deyil və müqavilə üzrə qarşı tərəf üçün açıq şəkildə ödənilməli olmadıqca istisna olunur. Düzəlişlər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

1 sayılı MHBS “Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının İlk dəfə Tətbiqi” – ilkin tətbiq edən törəmə olaraq. 2018-2020-ci il üzrə illik təkmilləşdirmələr çərçivəsində 1 sayılı MHBS-də “Beynəlxalq Maliyyə Hesabatı Standartlarının ilk dəfə qəbul edilməsi”ndə dəyişiklik etmişdir. Dəyişiklik ana müəssisənin MHBS-ə keçid tarixinə əsasən, ana müəssisə tərəfindən bildirilən məbləğlərdən istifadə etməklə, məcmu çevirmələr üzrə fərqlərini ölçmək üçün 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir törəmə müəssisəyə icazə verir. Bu düzəliş 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir asılı və ya birgə müəssisəyə də tətbiq edilir. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

9 sayılı MHBS Maliyyə Alətləri - Maliyyə öhdəliklərinin silinməsi üzrə “10 faiz” dəyərində test üzrə iştirak haqqı. MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSŞ 9 sayılı MHBS-ə düzəliş etmişdir. Düzəliş bir müəssisənin yeni və ya dəyişdirilmiş maliyyə öhdəliyinin şərtlərinin ilkin maliyyə öhdəliyinin şərtlərindən əhəmiyyətli dərəcədə fərqli olub olmadığını qiymətləndirərkən əlavə etdiyi haqları aydınlaşdırır. Bu rüsumlara yalnız borcalan və ya borcverən tərəfindən başqasının adından ödədiyi və ya aldığı haqlar daxil olmaqla borcalanla borc verən arasında ödənilən və ya alınan ödənişlər daxildir. Müəssisə düzəlişi müəssisənin ilk dəfə tətbiq etdiyi illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilmiş və ya mübadilə edilmiş maliyyə öhdəliklərinə tətbiq edir. Düzəliş 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir. Bank müəssisənin bu düzəlişin ilk tətbiq olunduğu illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilən və ya mübadilə edilən maliyyə öhdəliklərinə düzəlişləri tətbiq edəcəkdir.

“41 sayılı BMUS Kənd Təsərrüfatı” – Ədalətli dəyər ölçmələrində vergi. MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSŞ 41 sayılı BMUS Kənd Təsərrüfatı Standartına dəyişiklik etmişdir. Dəyişiklik 41 sayılı BMUS-un 22-ci bəndində müəssisələrin, 41 sayılı BMUS çərçivəsində aktivlərin ədalətli dəyərini ölçərkən vergitutma üçün pul axınlarını istisna etməsi tələbini aradan qaldırır. Müəssisə düzəlişləri 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan ilk illik hesabat dövrünün başlanğıcında və ya bu tarixdən sonra ədalətli dəyər ölçmələrinə perspektivli şəkildə tətbiq edir. Düzəlişin erkən tətbiqinə icazə verilir. Dəyişikliklərin Bankın maliyyə hesabatlarına maddi təsir göstərəcəyi gözlənilmir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

10 sayılı MHBS “Konsolidə Edilmiş Maliyyə Hesabatları” və 28 sayılı BMUS (düzəlişlər): “İnvestor və onun Asılı və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi”–10 sayılı MHBS və 28 sayılı BMUS-a edilən düzəlişlər investor, onun asılı müəssisəsi və birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə konsolidasiya edilən əlaqəli və birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin əlaqəli və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərti ilə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə konsolidasiya edilən assosiasiya və birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərlə yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi hələ ki, MUBSS tərəfindən müəyyən edilməmişdir; lakin, düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Əksi qeyd olunmadığı halda, yeni standartların Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir.

4. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəliri		
Müştərilərə verilmiş kreditlər	39,336	37,866
Pul vəsaitlərinin ekvivalentləri	3,408	4,253
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	1,412	2,861
İnvestisiya qiymətli kağızları	1,171	603
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış cəmi faiz gəliri	45,327	45,583
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz xərci		
Müştərilərin cari hesabları və depozitləri	(7,364)	(7,369)
Bank depozitləri və digər borc öhdəlikləri	(3,342)	(2,225)
Subordinasiya borc öhdəlikləri	(980)	(1,191)
İcarə öhdəlikləri	(301)	(335)
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış cəmi faiz xərci	(11,987)	(11,120)
Xalis faiz gəliri	33,340	34,463

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

5. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	6,535	3,884
Pul vəsaitlərinin çıxarılması	2,330	1,931
Hesablaşma	1,938	2,096
Zəmanət məktubları	1,125	482
Maliyyə məsləhəti	557	-
Xarici valyuta mübadiləsi	457	543
Digər	299	332
Cəmi haqq və komissiya gəliri	13,241	9,268

İcra öhdəlikləri və gəlirin tanınması siyasətləri

Müştərilərlə müqavilələrdən gələn haqq və komissiya gəlirləri müqavilədə müəyyən edilmiş ödəniləcək məbləğ əsasında qiymətləndirilir. Bank gəliri xidmət üzərində nəzarət müştəriyə ötürüldükdən sonra tanınır.

Aşağıdakı cədvəldə müştərilərlə müqavilələr üzrə icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti, habelə əhəmiyyətli ödəniş müddətləri və əlaqəli gəlirin tanınması siyasəti haqqında məlumat təqdim olunmuşdur:

Xidmət növü	Əhəmiyyətli ödəniş müddətləri daxil olmaqla icra öhdəliklərinin yerinə yetirilməsi xüsusiyyəti və müddəti	15 saylı MHBS-ə əsasən gəlirin tanınması
Pərakəndə və korporativ bank xidmətləri	Bank pərakəndə və korporativ müştərilərə bankçılıq, overdraft xidmətləri, xarici valyuta, kredit kartı əməliyyat xidmətlərini göstərir. Banklararası mübadilə, xarici valyuta əməliyyatları və overdraftlara görə əməliyyat haqları əməliyyat baş verərkən müştəri hesabından çıxılır.	Əməliyyatlardan gələn gəlir əməliyyatın baş verdiyi zaman anında tanınır.
	Bank verdiyi təminat məktublarına görə müştərilərdən komissiya alır.	Müştəri müəssisənin fəaliyyət nəticəsini müəssisə bu fəaliyyəti göstərməyə davam edərəkən qəbul edib istehlak etdiyi üçün, Bank gəliri müəyyən müddət ərzində tanınır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

6. HAQQ VƏ KOMİSSİYA XƏRCİ

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	(5,470)	(2,767)
Ödəmə terminalları	(901)	(468)
Hesablaşmalar	(404)	(442)
Broker xidməti	(190)	(280)
İstifadə olunan pul vəsaitləri	(183)	(152)
Digər	(280)	(184)
Cəmi haqq və komissiya xərci	(7,428)	(4,293)

7. EHTİMAL OLUNAN KREDİT ZƏRƏRLƏRİ VƏ DƏYƏRSİZLƏŞMƏ ÜZRƏ (ZƏRƏR)/BƏRPA

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin (artması)/azalması	(13,995)	4,479
Maliyyə zamanəti müqavilələri üzrə ehtimal olunan kredit zərərlərinin artması	(2,679)	(825)
Satış üçün saxlanılan aktivlər üzrə dəyərsizləşmə zərərləri	(2,214)	(2,787)
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin artması	(572)	-
Digər aktivlər üzrə dəyərsizləşmə zərərləri	(183)	(2)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	179	-
Cəmi ehtimal olunan kredit zərərləri və dəyərsizləşmə üzrə (zərər)/bərpası	(19,464)	865

8. İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
İşçilərə ödənilən vəsaitlər	(12,609)	(14,169)
Dövlət Sosial Müdafiə Fonduna ödəmələr	(2,086)	(2,248)
Cəmi işçi heyəti ilə bağlı xərcləri	(14,695)	(16,417)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

9. DİGƏR ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə
Gəlir vergisindən başqa digər vergilər	(1,785)	(510)
Köhnəlmə və amortizasiya xərcləri	(1,459)	(1,262)
Reklam və marketinq xərcləri	(1,316)	(1,496)
Müştəri depozitlərinin sığorta haqları	(1,135)	(868)
Təmir və istismar xərcləri	(1,105)	(1,196)
İstifadə hüququ olan aktivlərin amortizasiyası	(1,070)	(914)
Ofis xərcləri (49 min AZN məbləğində COVID-19 ilə əlaqəli xərclər daxil olmaqla)	(979)	(797)
Binaların təhlükəsizliyi xərcləri	(840)	(720)
Peşəkar xidmət haqları (15 min AZN məbləğində COVID-19 ilə əlaqəli xərclər daxil olmaqla)	(610)	(656)
Korporativ Sosial Məsuliyyət xərcləri (150 min AZN məbləğində COVID 19 ilə əlaqəli xərclər daxil olmaqla)	(574)	-
Rabitə xərcləri	(494)	(466)
Nəqliyyatdan istifadə xərcləri (46 min AZN məbləğində COVID-19 ilə əlaqəli xərclər daxil olmaqla)	(290)	(233)
Üzvlük haqları	(254)	(639)
İcarə xərcləri	(193)	(104)
Nəqliyyat və səyahət xərcləri	(108)	(263)
Digər xərclər	(675)	(638)
Cəmi digər ümumi və inzibati xərclər	(12,887)	(10,762)

10. MƏNFƏƏT VERGİSİ XƏRCİ

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Cari il üzrə vergi xərcləri	(195)	-
Müvəqqəti fərqlərin yaranması və bərpası səbəbindən təxirə salınmış vergi aktivləri və öhdəliklərinin hərəkəti	377	-
Cəmi mənfəət vergisi üzrə gəlir	182	-

2020-ci ildə cari və təxirə salınmış vergi üzrə müvafiq vergi dərəcəsi 20% (2019: 20%) təşkil edir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2020 və 2019-cu il tarixlərində başa çatmış illər üzrə effektiv vergi dərəcəsinin üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə	%	31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə	%
Gəlir vergisindən əvvəl (zərər)/mənfəət	(4,649)		15,062	
Müvafiq vergi dərəcəsi üzrə gəlir vergis	930	20.0	(3,012)	20.0
Növbəti dövrlərə keçirilən zərərlər üzrə cari ildə düzəlişlər	(200)		-	
Əvvəlki il üzrə mənfəət vergisi qiymətləndirməsinin yoxlanılması	(284)		-	
(Tanınmayan təxirə salınmış vergi aktivləri)/əvvəllər tanınmayan təxirə salınmış vergi aktivlərindən istifadə	(264)		3,032	
Gəlirdən azaldılmayan xərclər	-		(20)	
Cəmi mənfəət vergisi üzrə gəlir	182		-	

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Hesabat üçün aktivlərin və öhdəliklərin qalıq dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər və növbəti dövrlərə keçirilən vergi zərərləri arasındakı müvəqqəti fərqlər nəticəsində 31 dekabr 2020 və 2019-cu il tarixlərinə xalis təxirə salınmış vergi aktivləri yaranmışdır. Bu təxirə salınmış vergi aktivləri hazırkı maliyyə hesabatlarında tanınmır. Gələcək vergi güzəştləri yalnız o zaman realizasiya olunacaq ki, istifadə olunmayan vergi zərərlərinin istifadə oluna biləcəyi mənfəət mövcud olsun və qanun və qaydalarda Bankın gələcək dövrlərdə gəlirdən çıxılan məbləğlərə iddia etmək hüququna mənfi təsir edən dəyişiklik baş verməsin. Bu gələcək vergi güzəştləri onların realizasiyası ilə bağlı qeyri-müəyyənliklərlə əlaqədar olaraq tanınmır.

Cari vergi qanunvericiliyinə əsasən gəlirdən çıxılan müvəqqəti fərqlərin müddəti sonsuzdur.

31 dekabr 2020 və 2019-cu il tarixlərində tamamlanan illərdə müvəqqəti fərqlərdə dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2020-ci il	Mənfəət və ya zərərdə tanınan	31 dekabr 2020-ci il
Növbəti dövrə keçirilən vergi zərəri	751	(751)	-
Pul vəsaitləri və onların ekvivalentləri	-	3	3
Müştərilərə verilmiş kreditlər	1,153	628	1,781
Əmlak və avadanlıqlar	(129)	-	(129)
İstifadə hüququ olan aktivlər	(589)	(45)	(634)
Satış üçün saxlanılan aktivlər	1,040	34	1,074
İnvestisiya qiymətli kağızları	(30)	41	11
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	132	(111)	21
Digər aktivlər	-	(4)	(4)
İcarə öhdəlikləri	614	60	674
Digər öhdəliklər	423	786	1,209
Tanınmayan təxirə salınmış vergi aktivləri	(3,324)	(264)	(3,588)
Xalis təxirə salınmış vergi aktivləri	41	377	418

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	1 yanvar 2019-cu il	Mənfəət və ya zərərdə tanınan	31 dekabr 2019-cu il
Növbəti dövrə keçirilən vergi zərəri	3,565	(2,814)	751
Müştərilərə verilmiş kreditlər	2,204	(1,051)	1,153
Əmlak və avadanlıq	11	(140)	(129)
İstifadə hüququ olan aktivlər	-	(589)	(589)
Satış üçün saxlanılan aktivlər	483	557	1,040
İnvestisiya qiymətli kağızları	(30)	-	(30)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	164	(32)	132
İcarə öhdəlikləri	-	614	614
Digər öhdəliklər	-	423	423
Tanınmayan təxirə salınmış vergi aktivləri	(6,356)	3,032	(3,324)
Xalis təxirə salınmış vergi aktivləri	41	-	41

11. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Nağd pul vəsaitləri	38,876	38,647
ARMB-də nostro hesablar	40,902	69,700
Digər banklarda nostro hesablar və overnayt yerləşdirmələri		
- reytingi BBB- dən BBB+ dək	167,980	93,463
- reytingi BB- dən BB+ dək	560	1,473
- reytingi B- dən B+ dək	666	10,108
- reytingi CCC- dən CCC+ dək	82	-
- reytingsiz	19	810
Digər banklarda cəmi nostro hesablar və overnayt yerləşdirmələri	169,307	105,854
Pul vəsaitlərinin ekvivalentləri		
ARMB istiqrazları	39,722	41,116
ARMB-də müddətli depozitlər	4,156	19,297
Cəmi pul vəsaitlərinin ekvivalentləri	43,878	60,413
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	292,963	274,614

Müştərilərə verilmiş kreditlər istisna olmaqla maliyyə aktivləri “Fitch”, “Standard & Poor’s” və “Moody’s” kimi aparıcı beynəlxalq agentliklərin cari kredit reytinginə əsasən qiymətləndirilmişdir. Ən yüksək reyting “AAA”-dır. İnvestisiya sinfinə aid olan maliyyə aktivlərinin reytingi “AAA”-dan “BBB”-yədəkdir. Reytingi “BBB”-dən aşağı olan maliyyə aktivləri spekulyativ dərəcəli aktiv kimi təsnif edilir.

Bu maliyyə hesabatlarında maliyyə aktivləri və maliyyə öhdəliklərinin reytingləri “Fitch” reytinginə çevrilmişdir.

31 dekabr 2020-ci il tarixinə qalıqları Bankın kapitalının 10%-dən artıq olan 2 bank (31 dekabr 2019: 3 bank) olmuşdur. Bu qalıqların 31 dekabr 2020-ci il tarixinə bu qalıqların ümumi məbləği 245,319 min manat (31 dekabr 2019: 227,662 min manat) təşkil etmişdir.

31 dekabr 2020 və 2019-cu il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinə aid bütün qalıqlar 1-ci mərhələyə təsnif edilmişdir və onların ehtimal olunan kredit zərərləri əhəmiyyətli deyil.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

12. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
ARMB-də yerləşdirilən məcburi ehtiyatlar	3,556	2,807
Digər banklardan alınmış kreditlər və depozitlər		
- reytingi A- dan A+dək	8,427	772
- reytingi BBB- dən BBB+ dək	-	34,110
- reytingi B- dən B+ dək	19,670	15,227
- reytingsiz	13,311	8,741
Cəmi digər banklarda kreditlər və depozitlər	41,408	58,850
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(1,193)	(1,372)
Xalis bank və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	43,771	60,285

31 dekabr 2020-ci il tarixinə qalıqları Bankın kapitalının 10%-ni keçən bir bank (31 dekabr 2019: bir bank) olmuşdur. Bu qalıqların ümumi məbləği 31 dekabr 2020-ci il tarixinə 17,116 min manat (31 dekabr 2019: 34,110 min manat) təşkil etmişdir.

31 dekabr 2020-ci il tarixinə iki bankdan alınacaq vəsaitlər üzrə müəyyən qalıqlar 3-cü mərhələyə təsnif edilmişdir və ehtiyat tam olaraq 583 min manat məbləğində tanınmışdır (2019: 650 min manat). Banklardan və digər maliyyə təşkilatlarından alınacaq məbləğlər bəndinə daxil olan digər qalıqlar 1-ci mərhələyə təsnif edilmişdir və onlar üzrə ehtiyat 610 min manat məbləğində tanınmışdır (2019: 722 min manat).

Ehtimal olunan kredit zərərləri üzrə dəyişikliklərin təhlili:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
İlin əvvəlində qalıq	(1,372)	(1,372)
Ehtimal olunan kredit zərərlərinin bərpası	179	-
İlin sonunda qalıq	(1,193)	(1,372)

Kredit riski

31 dekabr 2020-ci il tarixinə digər banklara aid 12,928 min manat təşkil edən reytingsiz deposit yerli banklara aid olmuşdur (2019: 8,741 min manat).

31 dekabr 2020-ci il tarixinə digər banklara verilmiş kreditlərə və depozitlərə üç qeyri-rezident bankda illik 0.8-1.55% dərəcəli 27,072 min manat və digər rezident və qeyri-rezident banklarda faiz qazanmayan blokləşdirilmiş hesabda 1,669 min manat daxildir (31 dekabr 2019: qeyri-rezident bankda illik faiz dərəcəsi 2%-2.5% olan 49,337 min manat və digər rezident və qeyri-rezident banklarda faiz qazanmayan blokləşdirilmiş hesabda 1,503 min manat).

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Digər banklarda vaxtı keçməmiş və ya dəyərsizləşməmiş kreditlərin və depozitlərin təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Vaxtı keçməmiş	34,024	58,267
90 gündən az vaxtı keçmiş	6,801	-
Vaxtı 90 gündən çox, 360 gündən az keçmiş	-	575
Vaxtı 360 gündən çox keçmiş	583	8
Zərər üzrə ehtiyat	(1,193)	(1,372)
Digər banklara verilmiş cəmi kreditlər və depozitlər	40,215	57,478

ARMB-də saxlanılan məcburi ehtiyat

ARMB-də yerləşdirilmiş məcburi ehtiyat faiz qazanmayan depozitdir. Bu ehtiyat ARMB tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanır və çıxarılması qadağandır. Ehtiyat ARMB tərəfindən dərc olunmuş qaydalar əsasında qiymətləndirilir və yerli və xarici valyutalarda olan orta şərti müştəri hesabları qalıqlarının müvafiq olaraq 0.5% və 1%-nə (2019: 0.5% və 1%) bərabərdir.

31 dekabr 2020-ci il tarixinə banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə hesablanmış faiz gəlirləri 350 min manat (2019: 348 min manat) təşkil etmişdir.

13. İNVESTİSIYA QIYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları	49,608	13,553
DMGVƏD-də qiymətləndirilən investisiya qiymətli kağızları – kapital alətləri	402	402
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(572)	-
Cəmi investisiya qiymətli kağızları, xalis	49,438	13,955

31 dekabr 2020 və 2019-cu il tarixlərində bütün investisiya qiymətli qalıqları 1-ci Mərhələdədir.

31 dekabr 2020 və 2019-cu il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürülmə olmamışdır.

Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Korporativ istiqrazları	42,808	13,017
Dövlət qiymətli kağızları	6,800	536
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(572)	-
Cəmi amortizasiya edilmiş dəyərdə qiymətləndirilən investisiya qiymətli kağızları	49,036	13,553

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

DMGVƏD-də qiymətləndirilən kapital investisiya qiymətli kağızları

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
“Azərbaycan Kredit Bürosu” MMC	250	250
“Milli Kart” MMC	120	120
Master Card International	32	32
Kapital qiymətli kağızları	402	402

31 dekabr 2020-ci il tarixinə investisiya qiymətli kağızlarına daxil olan hesablanmış faiz gəlirləri 465 min manat (2019: 126 min manat) təşkil etmişdir.

14. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2020-ci il	Cəmi ümumi kreditlərin %-i	31 dekabr 2019-cu il	Cəmi ümumi kreditlərin %-i
Korporativ müştərilərə verilmiş kreditlər				
Korporativ kreditlər	251,587	58%	251,783	60%
Cəmi korporativ müştərilərə verilmiş kreditlər	251,587		251,783	
Fiziki şəxslərə verilmiş kreditlər				
İpoteka kreditləri	66,048	15%	40,960	10%
Nağd pul kreditləri	59,230	14%	55,070	13%
Lombard kreditləri	22,695	5%	23,369	6%
İstehlak kreditləri	17,281	4%	17,311	4%
Mikro kreditlər	7,404	2%	17,801	4%
Avtomobil kreditləri	4,173	1%	7,380	2%
Kredit kartları	2,314	1%	2,781	1%
Cəmi fiziki şəxslərə verilmiş kreditlər	179,145		164,672	
Müştərilərə verilmiş ümumi kreditlər	430,732		416,455	
Çıxılsın: ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(38,401)		(64,881)	
Müştərilərə verilmiş xalis kreditlər	392,331		351,574	

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilkin və yekun qalıqları üzvləşdirilmişdir.

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-i Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər *								
1 yanvar tarixinə qalıq	5,373	130	59,378	64,881	2,582	66	119,304	121,952
1-ci Mərhələyə keçid	60	(9)	(51)	-	1,639	(6)	(1,633)	-
2-ci Mərhələyə keçid	(333)	343	(10)	-	(1)	16	(15)	-
3-cü Mərhələyə keçid	(2,785)	(163)	2,948	-	(32)	(10)	42	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	1,140	54	6,832	8,026	(1,161)	25	(5,728)	(6,864)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	4,654	140	1,175	5,969	2,346	39	-	2,385
Tanınması dayandırılmış maliyyə aktivləri	-	-	-	-	-	-	(2,113)	(2,113)
Silinmələr	-	-	(42,724)	(42,724)	-	-	(57,681)	(57,681)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	2,020	2,020
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	2,249	2,249	-	-	5,182	5,182
31 dekabr tarixinə qalıq	8,109	495	29,797	38,401	5,373	130	59,378	64,881

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – korporativ kreditlər*								
1 yanvar tarixinə qalıq	2,856	52	40,231	43,139	1,938	-	72,914	74,852
Mərhələ 1-ə keçid	49	-	(49)	-	1,527	-	(1,527)	-
Mərhələ 2-ə keçid	(53)	61	(8)	-	-	-	-	-
Mərhələ 3-ə keçid	(1,856)	(32)	1,888	-	(25)	-	25	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	950	(21)	8,809	9,738	(1,914)	40	-	(1,874)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	2,773	12	733	3,518	1,330	12	2,233	3,575
Silinmələr	-	-	(26,273)	(26,273)	-	-	(38,482)	(38,482)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	-	-	-	-	2,020	2,020
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	1,851	1,851	-	-	3,048	3,048
31 dekabr tarixinə qalıq	4,719	72	27,182	31,973	2,856	52	40,231	43,139

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – ipoteka kreditləri*								
1 yanvar tarixinə qalıq	66	9	460	535	24	5	569	598
1-ci Mərhələyə keçid	1	(1)	-	-	59	(4)	(55)	-
2-ci Mərhələyə keçid	(48)	48	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(66)	(24)	90	-	-	-	-	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	379	27	212	618	(33)	8	23	(2)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	80	11	-	91	16	-	-	16
Silinmələr	-	-	(375)	(375)	-	-	(107)	(107)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	44	44	-	-	30	30
31 dekabr tarixinə qalıq	412	70	431	913	66	9	460	535

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – nağd pul kreditləri*								
1 yanvar tarixinə qalıq	2,227	55	4,137	6,419	493	38	16,845	17,376
1-ci Mərhələyə keçid	1	-	(1)	-	17	(2)	(15)	-
2-ci Mərhələyə keçid	(33)	35	(2)	-	(1)	16	(15)	-
3-cü Mərhələyə keçid	(392)	(50)	442	-	(4)	(7)	11	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	(1,538)	(5)	3,292	1,749	863	(15)	(3,481)	(2,633)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	1,250	27	280	1,557	859	25	-	884
Tanınması dayandırılmış maliyyə aktivləri	-	-	-	-	-	-	(2,113)	(2,113)
Silinmələr	-	-	(7,410)	(7,410)	-	-	(8,032)	(8,032)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	127	127	-	-	937	937
31 dekabr tarixinə qalıq	1,515	62	865	2,442	2,227	55	4,137	6,419

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2020			Cəmi	2019			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ		1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – lombard kreditləri*								
1 yanvar tarixinə qalıq	-	-	233	233	-	-	386	386
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(4)	4	-	-				
3-cü Mərhələyə keçid	(26)	(1)	27	-				
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	32	2	(124)	(90)	-	-	11	11
Əldə edilmiş və ya satılmış yeni aktivlər	118	12	55	185	-	-	-	-
Silinmələr	-	-	(144)	(144)	-	-	(192)	(192)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	45	45	-	-	28	28
31 dekabr tarixinə qalıq	120	17	92	229	-	-	233	233

	2020			Cəmi	2019			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ		1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – istehlak kreditləri*								
1 yanvar tarixinə qalıq	52	3	3,692	3,747	27	-	3,333	3,360
1-ci Mərhələyə keçid	8	(8)	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(165)	165	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(58)	(3)	61	-	(1)	-	1	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	908	8	(2,236)	(1,320)	26	3	705	734
Əldə edilmiş və ya satılmış yeni aktivlər	79	6	22	107	-	-	-	-
Silinmələr	-	-	(1,261)	(1,261)	-	-	(597)	(597)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	54	54	-	-	250	250
31 dekabr tarixinə qalıq	824	171	332	1,327	52	3	3,692	3,747

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – mikro kreditlər*								
1 yanvar tarixinə qalıq	139	6	9,732	9,877	85	23	20,221	20,329
1-ci Mərhələyə keçid	1	-	(1)	-	34	-	(34)	-
2-ci Mərhələyə keçid	(4)	4	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(159)	(19)	178	-	(2)	(3)	5	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	80	14	(3,338)	(3,244)	(54)	(14)	(4,548)	(4,616)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	262	-	71	333	76	-	-	76
Silinmələr	-	-	(6,281)	(6,281)	-	-	(6,710)	(6,710)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	69	69	-	-	798	798
31 dekabr tarixinə qalıq	319	5	430	754	139	6	9,732	9,877

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri*								
1 yanvar tarixinə qalıq	14	2	289	305	-	-	3,420	3,420
1-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
2-ci Mərhələyə keçid	(26)	26	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(210)	(32)	242	-	-	-	-	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	288	30	353	671	4	2	(300)	(294)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	25	72	-	97	10	-	-	10
Silinmələr	-	-	(515)	(515)	-	-	(2,864)	(2,864)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	47	47	-	-	33	33
31 dekabr tarixinə qalıq	91	98	416	605	14	2	289	305

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2020				2019			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərdə müştərilərə verilmiş kreditlər – kredit kartları*								
1 yanvar tarixinə qalıq	19	3	604	626	15	-	1,616	1,631
1-ci Mərhələyə keçid	-	-	-	-	1	-	(1)	-
2-ci Mərhələyə keçid	-	-	-	-	-	-	-	-
3-cü Mərhələyə keçid	(18)	(2)	20	-	-	-	-	-
Kredit ehtiyatının xalis yenidən ölçülməsi	41	(1)	(136)	(96)	(51)	-	(373)	(424)
Əldə edilmiş və ya satılmış yeni aktivlər	67	-	14	81	54	3	-	57
Silinmələr	-	-	(465)	(465)	-	-	(696)	(696)
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	12	12	-	-	58	58
31 dekabr tarixinə qalıq	109	-	49	158	19	3	604	626

*Bu cədvəllərdəki zərər ehtiyatına kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərləri də daxil edilmişdir, belə ki, Bank kredit öhdəlikləri üzrə ehtimal olunan kredit zərərlərini maliyyə alətinin ehtimal olunan kredit zərərlərindən ayrı müəyyən etmir.

Dövr ərzində maliyyə alətlərinin ümumi qalıq dəyərində zərər ehtiyatında dəyişikliklərə səbəb olan əhəmiyyətli dəyişikliklər aşağıdakılar olmuşdur:

Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər

31 dekabr 2020-ci il tarixində başa çatmış il ərzində Bank, COVID-19 yenidənqurma proqramı çərçivəsində 30,890 min manat məbləğində kreditləri restrukturizasiya etmişdir.

2019-cu il ərzində Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən devalvasiyanın xarici valyutada olan kredit qalıqlarına təsirinə qarşılıq olaraq bilavasitə dövlət tərəfindən 4,013 min manat borc ödənilmişdir. Əhəmiyyətli modifikasiya nəticəsində ümumi qalıq dəyəri 4,670 min manat olan əsas borc qalığının tanınması dayandırılmış, bu isə zərər üzrə ehtiyatın 2,113 min manat azalmasına səbəb olmuşdur. Restrukturizasiya nəticəsində Bank 1,722 min manat məbləğində alınmış və ya yaradılmış kredit üzrə dəyərsizləşmiş aktivlər (POCI) və tanınmanın dayandırılması ilə əlaqədar 950 min manat zərər tanımışdır. 31 dekabr 2020-ci il tarixinə POCI aktivlərinin məbləği 1,046 min manata bərabər olmuşdur.

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2019 və 31 dekabr 2018-ci il tarixlərinə amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlərin keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur. Əksi göstərilmədikdə, cədvəldəki məbləğlər ümumi qalıq dəyərini əks etdirir.

1-ci mərhələ, 2-ci mərhələ və 3-cü mərhələ anlayışları 3(e)(iv) sayılı qeyddə açıqlanmışdır. Aşağıdakı cədvəllərdə təqdim olunan kredit kateqoriyaları kreditlərin keyfiyyətinə əsasən növbəti şəkildə müəyyən edilmişdir: Əla - vaxtı keçməmiş, Yaxşı – vaxtı 30 gündən az keçmiş, Qənaətbəxş – vaxtı 30-89 gün keçmiş, Qeyri-qənaətbəxş – vaxtı 90-179 gün keçmiş, Nəzarət altında olan – vaxtı 180-360 gün keçmiş, Qeyri-ışlək – vaxtı 360 gündən çox keçmiş.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2020-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Korporativ</i>				
Əla	195,587	-	17,441	213,028
Yaxşı	8,238	-	5,828	14,066
Qənaətbəxş	92	542	5,011	5,645
Qeyri-qənaətbəxş	-	-	427	427
Nəzarət altında olan	-	-	1,192	1,192
Qeyri-işlək	-	-	17,229	17,229
Cəmi	203,917	542	47,128	251,587
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(4,719)	(72)	(27,182)	(31,973)
Qalıq dəyəri	199,198	470	19,946	219,614

	31 dekabr 2019-cu il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Korporativ</i>				
Əla	133,388	-	33,814	167,202
Yaxşı	42,705	-	800	43,505
Qənaətbəxş	-	596	206	802
Qeyri-qənaətbəxş	-	-	574	574
Nəzarət altında olan	-	-	1,867	1,867
Qeyri-işlək	-	-	37,833	37,833
Cəmi	176,093	596	75,094	251,783
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(2,856)	(52)	(40,231)	(43,139)
Qalıq dəyəri	173,237	544	34,863	208,644

	31 dekabr 2020-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – İpoteka kreditləri</i>				
Əla	63,123	-	576	63,699
Yaxşı	771	-	72	843
Qənaətbəxş	194	488	79	761
Qeyri-qənaətbəxş	-	-	42	42
Nəzarət altında olan	18	-	376	394
Qeyri-işlək	-	-	309	309
Cəmi	64,106	488	1,454	66,048
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(412)	(70)	(431)	(913)
Qalıq dəyəri	63,694	418	1,023	65,135

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2019-cu il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – İpoteka kreditləri</i>				
Əla	39,721	7	74	39,802
Yaxşı	316	-	33	349
Qənaətbəxş	-	296	-	296
Qeyri-qənaətbəxş	-	-	61	61
Nəzarət altında olan	-	-	452	452
Cəmi	40,037	303	620	40,960
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(66)	(9)	(460)	(535)
Qalıq dəyəri	39,971	294	160	40,425

	31 dekabr 2020-ci il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	POCI	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Nağd pul kreditləri</i>					
Əla	55,257	-	284	643	56,184
Yaxşı	1,609	-	55	237	1,901
Qənaətbəxş	132	145	48	160	485
Qeyri-qənaətbəxş	-	-	183	1	184
Nəzarət altında olan	-	-	302	5	307
Qeyri-ışlək	-	-	169	-	169
Cəmi	56,998	145	1,041	1,046	59,230
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(1,515)	(62)	(865)	-	(2,442)
Qalıq dəyəri	55,483	83	176	1,046	56,788

	31 dekabr 2019-cu il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	POCI	Cəmi
<i>Amortizasiya edilmiş dəyərdə qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Nağd pul kreditləri</i>					
Əla	47,827	107	2,216	1,722	51,872
Yaxşı	1,020	21	88	-	1,129
Qənaətbəxş	5	148	141	-	294
Qeyri-qənaətbəxş	-	5	220	-	225
Nəzarət altında olan	-	-	275	-	275
Qeyri-ışlək	-	-	1,275	-	1,275
Cəmi	48,852	281	4,215	1,722	55,070
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(2,227)	(55)	(4,137)	-	(6,419)
Qalıq dəyəri	46,625	226	78	1,722	48,651

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2020-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Lombard kreditləri</i>				
Əla	19,823	-	108	19,931
Yaxşı	2,093	-	105	2,198
Qənaətbəxş	143	185	18	346
Qeyri-qənaətbəxş	-	-	106	106
Nəzarət altında olan	-	-	90	90
Qeyri-ışlək	-	-	24	24
Cəmi	22,059	185	451	22,695
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(120)	(17)	(92)	(229)
Qalıq dəyəri	21,939	168	359	22,466

	31 dekabr 2019-cu il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-ci Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Lombard kreditləri</i>				
Əla	21,820	10	2	21,832
Yaxşı	1,157	5	1	1,163
Qənaətbəxş	3	62	-	65
Qeyri-qənaətbəxş	-	-	20	20
Nəzarət altında olan	-	-	13	13
Qeyri-ışlək	-	-	276	276
Cəmi	22,980	77	312	23,369
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	-	-	(233)	(233)
Qalıq dəyəri	22,980	77	79	23,136

	31 dekabr 2020-ci il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – İstehlak kreditləri</i>				
Əla	14,811	-	122	14,933
Yaxşı	914	-	186	1,100
Qənaətbəxş	301	278	158	737
Qeyri-qənaətbəxş	-	-	17	17
Nəzarət altında olan	-	-	53	53
Qeyri-ışlək	-	-	441	441
Cəmi	16,026	278	977	17,281
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(824)	(171)	(332)	(1,327)
Qalıq dəyəri	15,202	107	645	15,954

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – İstehlak kreditləri</i>				
Əla	11,785	169	3,510	15,464
Yaxşı	333	20	3	356
Qənaətbəxş	-	63	24	87
Qeyri-qənaətbəxş	-	-	-	-
Nəzarət altında olan	-	-	47	47
Qeyri-ışlək	-	-	1,357	1,357
Cəmi	12,118	252	4,941	17,311
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(52)	(3)	(3,692)	(3,747)
Qalıq dəyəri	12,066	249	1,249	13,564

31 dekabr 2020-ci il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Mikro kreditlər</i>				
Əla	6,159	-	281	6,440
Yaxşı	377	-	45	422
Qənaətbəxş	20	27	65	112
Qeyri-qənaətbəxş	-	-	36	36
Nəzarət altında olan	-	-	168	168
Qeyri-ışlək	-	-	226	226
Cəmi	6,556	27	821	7,404
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(319)	(5)	(430)	(754)
Qalıq dəyəri	6,237	22	391	6,650

31 dekabr 2019-cu il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Mikro kreditlər</i>				
Əla	7,241	9	90	7,340
Yaxşı	225	-	16	241
Qənaətbəxş	-	35	18	53
Qeyri-qənaətbəxş	-	-	85	85
Nəzarət altında olan	-	-	128	128
Qeyri-ışlək	-	-	9,954	9,954
Cəmi	7,466	44	10,291	17,801
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(139)	(6)	(9,732)	(9,877)
Qalıq dəyəri	7,327	38	559	7,924

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2020-ci il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərə</i>				
<i>qiymətləndirilən müştərilərə</i>				
<i>verilmiş kreditlər – Avtomobil</i>				
<i>kreditləri</i>				
Əla	2,993	-	110	3,103
Yaxşı	588	-	93	681
Qənaətbəxş	-	110	31	141
Qeyri-qənaətbəxş	-	-	4	4
Nəzarət altında olan	-	-	67	67
Qeyri-işlək	-	-	177	177
Cəmi	3,581	110	482	4,173
Çıxılsın: Ehtimal olunan kredit zərəri				
üzrə ehtiyat	(91)	(98)	(416)	(605)
Qalıq dəyəri	3,490	12	66	3,568

31 dekabr 2019-cu il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərə</i>				
<i>qiymətləndirilən müştərilərə</i>				
<i>verilmiş kreditlər – Avtomobil</i>				
<i>kreditləri</i>				
Əla	6,239	-	-	6,239
Yaxşı	283	-	-	283
Qənaətbəxş	-	35	-	35
Qeyri-qənaətbəxş	-	-	27	27
Nəzarət altında olan	-	-	69	69
Qeyri-işlək	-	-	727	727
Cəmi	6,522	35	823	7,380
Çıxılsın: Ehtimal olunan kredit zərəri				
üzrə ehtiyat	(14)	(2)	(289)	(305)
Qalıq dəyəri	6,508	33	534	7,075

31 dekabr 2020-ci il				
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyərə</i>				
<i>qiymətləndirilən müştərilərə</i>				
<i>verilmiş kreditlər – Kredit kartları</i>				
Əla	2,197	-	3	2,200
Yaxşı	29	-	-	29
Qənaətbəxş	27	-	6	33
Qeyri-qənaətbəxş	2	-	20	22
Nəzarət altında olan	2	-	17	19
Qeyri-işlək	-	-	11	11
Cəmi	2,257	-	57	2,314
Çıxılsın: Ehtimal olunan kredit zərəri				
üzrə ehtiyat	(109)	-	(49)	(158)
Qalıq dəyəri	2,148	-	8	2,156

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2019-cu il			
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya edilmiş dəyər də qiymətləndirilən müştərilərə verilmiş kreditlər – Kredit kartları</i>				
Əla	2,117	40	9	2,166
Yaxşı	-	-	42	42
Qənaətbəxş	-	-	12	12
Nəzarət altında olan	-	-	12	12
Qeyri-işlək	-	-	549	549
Cəmi	2,117	40	624	2,781
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(19)	(3)	(604)	(626)
Qalıq dəyəri	2,098	37	20	2,155

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (POCI istisna olmaqla) və bu kreditlərlə əlaqəli mümkün zərərlərin təsirini azaltmaq üçün saxlanılan girov haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi qalıq dəyəri	Zərər ehtiyatı	Qalıq dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıq	Cəmi
Korporativ kreditlər	47,128	(27,182)	19,946	-	-	50,850	342	51,192
İpteka kreditləri	1,454	(431)	1,023	-	-	1,881	-	1,881
İstehlak kreditləri	977	(332)	645	2	-	2,071	-	2,073
Mikro kreditlər	821	(430)	391	-	19	990	744	1,753
Lombard kreditləri	451	(92)	359	-	398	-	-	398
Nağd pul kreditləri	1,041	(865)	176	-	-	-	13	13
Avtomobil kreditləri	482	(416)	66	-	-	249	622	871
Kredit kartları	57	(49)	8	-	-	-	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	52,411	(29,797)	22,614	2	417	56,041	1,721	58,181

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat, dəyərsizləşmə çıxılmaqla, girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi qalıq dəyəri	Zərər ehtiyatı	Qalıq dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıq	Cəmi
Korporativ kreditlər	251,587	(31,973)	219,614	128,442	117	268,520	23,812	420,891
İpoteka kreditləri	66,048	(913)	65,135	-	-	89,969	-	89,969
Nağd pul kreditləri	59,230	(2,442)	56,788	11	220	2,205	7,820	10,256
Lombard kreditləri	22,695	(229)	22,466	-	25,008	-	-	25,008
İstehlak kreditləri	17,281	(1,327)	15,954	10,923	-	13,033	11	23,967
Mikro kreditlər	7,404	(754)	6,650	-	891	7,363	7,708	15,962
Avtomobil kreditləri	4,173	(605)	3,568	-	-	249	8,441	8,690
Kredit kartları	2,314	(158)	2,156	1,198	-	991	3	2,192
Cəmi müştərilərə verilmiş kreditlər	430,732	(38,401)	392,331	140,574	26,236	382,330	47,795	596,935

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər və bu kreditlərlə əlaqəli mümkün zərərlərin təsirini azaltmaq üçün saxlanılan girov haqqında məlumat təqdim olunmuşdur:

AZN'000	Ümumi qalıq dəyəri	Zərər ehtiyatı	Qalıq dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıq	Cəmi
Korporativ kreditlər	75,094	(40,231)	34,863	12,941	-	21,275	647	34,863
Nağd pul kreditləri	4,215	(4,137)	78	-	-	78	-	78
İpoteka kreditləri	620	(460)	160	-	-	160	-	160
Mikro kreditlər	10,291	(9,732)	559	-	122	145	292	559
İstehlak kreditləri	4,941	(3,692)	1,249	-	-	1,249	-	1,249
Lombard kreditləri	312	(233)	79	-	79	-	-	79
Avtomobil kreditləri	823	(289)	534	-	-	23	511	534
Kredit kartları	624	(604)	20	2	-	-	18	20
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	96,920	(59,378)	37,542	12,943	201	22,930	1,468	37,542

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə müştərilərə verilmiş kreditlər üzrə girov haqqında məlumat, dəyərsizləşmə çıxılmaqla, girov növlərinə uyğun olaraq təqdim olunmuşdur:

AZN'000	Ümumi qalıq dəyəri	Zərər ehtiyatı	Qalıq dəyəri	Saxlanılan girovun ədalətli dəyəri				
				Pul vəsaitləri və depozitlər	Qiymətli metallar	Daşınmaz əmlak	Avadanlıq	Cəmi
Korporativ kreditlər	251,783	(43,139)	208,644	53,689	69	145,432	9,454	208,644
Nağd pul kreditləri	55,070	(6,419)	48,651	6	138	41,663	6,844	48,651
İpoteka kreditləri	40,960	(535)	40,425	-	-	40,425	-	40,425
Mikro kreditlər	17,801	(9,877)	7,924	38	1,125	2,455	4,306	7,924
İstehlak kreditləri	17,311	(3,747)	13,564	9,764	-	3,786	14	13,564
Lombard kreditləri	23,369	(233)	23,136	-	23,136	-	-	23,136
Avtomobil kreditləri	7,380	(305)	7,075	-	-	-	7,075	7,075
Kredit kartları	2,781	(626)	2,155	1,254	-	524	195	1,973
Cəmi müştərilərə verilmiş kreditlər	416,455	(64,881)	351,574	64,751	24,468	234,285	27,888	351,392

Müsadirə edilmiş girovlar

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə Bank müştərilərə verilmiş kreditlər üzrə girov müsadirə etməklə 714 min AZN (2019: 8,341 min AZN) xalis qalıq dəyərinə malik aktivlər balansla almışdır.

Əhəmiyyətli kredit riskləri

31 dekabr 2020-ci il tarixinə ayrı-ayrılıqda ümumi kredit qalığı Bankın kapitalının 10%-ni keçən 5 borcalanı və ya əlaqəli borcalanlar qrupu (31 dekabr 2019: 5) olmuşdur. Bu qalıqların 31 dekabr 2020-ci il tarixinə ümumi dəyəri 94,002 min AZN (31 dekabr 2019: 96,812 min AZN) təşkil etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Kreditlərin ödəniş müddəti

Kredit portfelinin ödəniş müddəti haqqında məlumat 24 sayılı Qeyddə təqdim olunur. Həmin məlumatda hesabat tarixindən kreditlərin müqavilə üzrə ödəniş tarixinədək qalmış müddətlər əks olunur.

Kreditin dəyərsizləşməsinin hesablanmasında tətbiq olunan əsas fərziyyələr və mühakimələr

31 dekabr 2020 və 2019-cu il tarixlərinə Bank 3-cü mərhələdə olan əhəmiyyətli korporativ kreditlər üçün ehtimal olunan kredit zərərinə hər kreditə ayrıca baxış keçirməklə və bu kredit üzrə təxmin edilən gələcək pul vəsaitlərinə əsaslanaraq hesablamışdır. Bu hesablama girovun hesablanmış dəyəri və girov satışı üzrə daxil olmalı məbləğlərin 12 aydan 48 ayadək gecikməsi amillərindən asılıdır. Sonra Bank ehtimal olunan kredit zərərlərinin tələb olunan miqdarını müəyyən etmək üçün kreditin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırmaqla bu pul vəsaitlərinin xalis cari dəyərini hesablayır.

Qalan kredit portfelləri üçün ehtimal olunan kredit zərərlərini Bank 24 (d) sayılı qeyddə təsvir edildiyi kimi kollektiv əsasla hesablayır. Kollektiv dəyərsizləşmənin hesablanması zamanı əsas qeyri-müəyyən məqamlar və nəzərə alınan ehtimallar aşağıdakılardır:

- girovun müsadirəsindən gəlirlərin əldə olunmasında gecikmə;
- ilkin qiymətləndirilmiş dəyerdə daşınmaz əmlak üçün endirim.

Sözügədən ehtimallarda dəyişikliklər ehtimal olunan kredit zərərlərinə təsir göstərə bilər. Məsələn, təxmin edilən pul vəsaitlərinin hərəkətinin xalis cari dəyəri bir faiz həcmində fərqli olsa, 31 dekabr 2020-ci il tarixinə müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərəri 384 min AZN az/çox (31 dekabr 2019: 649 min AZN az/çox) təşkil edərdi.

15. SATIŞ ÜÇÜN SAXLANILAN AKTİVLƏR

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
İlin əvvəlinə qalıq	12,860	7,078
İl ərzində müsadirə edilmiş girovlar	714	8,341
Satış	(726)	(2,559)
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	(7,054)	(4,840)
İlin sonuna qalıq	5,794	8,020

31 dekabr 2020-ci il tarixinə satış üçün saxlanılan aktivlərə, 2011-ci ilədək problemli kreditlər üzrə müsadirə edilmiş 521 min AZN (2019: 521 min AZN) məbləğində daşınar əmlak və avadanlıqlar daxil edilmişdir. Satış üçün saxlanılan aktivlərə daxil edilmiş bu aktivlərin qalıq dəyərini sifirə bərabər etmək məqsədilə 521 min AZN məbləğində dəyərsizləşmə ehtiyatı yaradılmışdır.

Rəhbərlik balansla alınmış girovları bir il ərzində satmağı planlaşdırır.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Satış xərcləri çıxılmaqla, ədalətli dəyərdəki məcmu dəyişiklikdəki hərəkətlərin təhlili:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
İlin əvvəlində qalıq	(4,840)	(2,053)
Satış üçün saxlanılan aktivlərin ədalətli dəyərində dəyişiklik	(2,214)	(2,787)
İlin sonuna qalıq	(7,054)	(4,840)

16. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Binalar	Kompüter- lər	Mebel və avadanlıq- lar	Nəqliyyat vasitələri	Proqram təminatı	İcarə mülkiyyətinin təkmilləşdi- rilməsi	Cəmi
İlkin dəyər/yenidən qiymətləndirilmiş dəyər							
1 yanvar 2019-cu il tarixinə							
qalıq	5,564	2,744	4,579	1,720	1,103	-	15,710
Əlavələr	-	673	400	152	45	-	1,270
Silinmələr	(150)	(17)	(14)	(30)	-	-	(211)
31 dekabr 2019-cu il tarixinə qalıq	5,414	3,400	4,965	1,842	1,148	-	16,769
Amortizasiya və köhnəlmə							
1 yanvar 2019-cu il tarixinə							
qalıq	(878)	(1,978)	(2,571)	(880)	(289)	-	(6,596)
Amortizasiya və köhnəlmə	(108)	(337)	(411)	(307)	(99)	-	(1,262)
Silinmələr	46	17	14	30	-	-	107
31 dekabr 2019-cu il tarixinə qalıq	(940)	(2,298)	(2,968)	(1,157)	(388)	-	(7,751)
İlkin dəyər/yenidən qiymətləndirilmiş dəyər							
1 yanvar 2020-ci il tarixinə							
qalıq	5,414	3,400	4,965	1,842	1,148	-	16,769
Əlavələr	17	365	539	143	30	844	1,938
Silinmələr	-	(226)	(211)	(426)	-	-	(863)
31 dekabr 2020-ci il tarixinə qalıq	5,431	3,539	5,293	1,559	1,178	844	17,844
Amortizasiya və köhnəlmə							
1 yanvar 2020-ci il tarixinə							
qalıq	(940)	(2,298)	(2,968)	(1,157)	(388)	-	(7,751)
Amortizasiya və köhnəlmə	(107)	(399)	(396)	(304)	(95)	(158)	(1,459)
Silinmələr	-	224	200	327	-	-	751
31 dekabr 2020-ci il tarixinə qalıq	(1,047)	(2,473)	(3,164)	(1,134)	(483)	(158)	(8,459)
Qalıq dəyəri							
31 dekabr 2020-ci il tarixinə	4,384	1,066	2,129	425	695	686	9,385
31 dekabr 2019-cu il tarixinə	4,474	1,102	1,997	685	760	-	9,018

2020-ci il ərzində əmlak və avadanlığın alınması və ya qurulması ilə bağlı kapitallaşdırılmış borc öhdəlikləri üzrə hər hansı bir xərc olmamışdır (2019: sıfır)

"RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Yenidən qiymətləndirilmiş aktivlər

Bankın binalarının ədalətli dəyərləri ədalətli dəyər iyerarxiyasının 3-cü səviyyəsində təsnif olunur. İl ərzində Bank yenidən qiymətləndirmə həyata keçirməmişdir, lakin, rəhbərlik hesab edir ki, aktivlərin ədalətli dəyəri onların qalıq dəyərinə yaxındır.

Qiymətləndirmə zamanı bazar yanaşması əsas götürülmüşdür. Bazar yanaşması oxşar binaların müqayisəli satış nəticələrinin təhlilinə əsaslanır. Bazar yanaşması zamanı əsas ehtimal kimi gözlənilməz mənfi hadisə olmadığı təqdirdə və əğlabatan müddət ərzində mövcud olan satış qiymətindən istifadə edilmişdir.

Binaların 31 dekabr 2020-ci il tarixinə qalıq dəyəri, onlar yenidən qiymətləndirilmədiyi halda 1,863 min AZN (31 dekabr 2019: 1,878 min AZN) məbləğində olacaqdı.

17. DİGƏR AKTİVLƏR

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Kredit və debet kartları üzrə debitor borcları	10,537	4,996
Ödəniş sistemlərindən alınacaq vəsaitlər	487	1,254
Sığorta şirkətlərindən alınacaq vəsaitlər	293	-
Digər alınacaq vəsaitlər	210	106
Cəmi digər maliyyə aktivləri	11,527	6,356
Xidmətlər üzrə qabaqcadan ödənilmiş vəsaitlər	560	-
Təxirə salınmış xərclər	109	950
Mənfəət vergisindən başqa qabaqcadan ödənilmiş vergi	24	179
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satın alınması üzrə qabaqcadan ödənilmiş vəsaitlər	96	77
Digər	90	137
Çıxılsın: dəyərsizləşmə ehtiyatı	(220)	(37)
Cəmi digər qeyri-maliyyə aktivləri	659	1,306
Cəmi digər aktivlər	12,186	7,662

Bütün dair maliyyə aktivləri 1-ci mərhələdədir və onların ehtimal olunan kredit zərərləri 31 dekabr 2020 və 31 dekabr 2019-cu il tarixlərinə əhəmiyyətli deyildir. Bütün digər maliyyə aktivləri reytingsizdir.

18. BANK DEPOZİTLƏRİ VƏ QALIQLARI

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Bankların müddətli depozitləri	17,340	17,342
Bankların müxbir hesabları və overnayt yerləşdirmələri	1,179	3,104
Cəmi bank depozitləri və qalıqları	18,519	20,446

31 dekabr 2020-ci il tarixinə qalıqları Bankın kapitalının 10%-ni keçən 1 bank (31 dekabr 2019: 1 bank) olmuşdur. 31 dekabr 2019-cu il tarixinə bu qalığın ümumi dəyəri 10,655 min AZN (31 dekabr 2019: 10,722 min AZN) təşkil etmişdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2020-ci il tarixinə bankların depozit və qalıqlarına daxil olan faiz xərcləri sıfır AZN (2019: sıfır AZN) təşkil etmişdir.

19. MÜŞTƏRİLƏRİN CARİ HESABLARI VƏ DEPOZİTLƏR

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Cari hesablar və tələbli depozitlər		
- Pərakəndə	87,003	71,325
- Korporativ	271,059	195,963
Müddətli depozitlər		
- Pərakəndə	152,265	169,502
- Korporativ	35,627	62,798
	545,954	499,588

Bankın 31 dekabr 2020-ci il tarixinə ayrı-ayrılıqda qalığı Bankın kapitalının 10%-dən çox olan 13 müştərisi (31 dekabr 2019: 12 müştəri) vardır. 31 dekabr 2020-ci il tarixinə bu qalıqların ümumi dəyəri 275,749 min AZN (31 dekabr 2019: 190,629 min AZN) təşkil etmişdir.

31 dekabr 2020-ci il tarixinə Bank tərəfindən verilmiş kreditlər üzrə təminat kimi xidmət edən müştəri depozitləri 140,574 min AZN (31 dekabr 2019: 64,751 min AZN) təşkil etmişdir.

31 dekabr 2020-ci il tarixinə, müştərilərin cari hesabları və depozitlərinə daxil olan faiz xərcləri 3,582 min AZN (2019: 3,819 min AZN) təşkil etmişdir.

20. DİGƏR BÖRÇ ÖHDƏLİKLƏRİ VƏ SUBORDİNASİYA BÖRÇ ÖHDƏLİKLƏRİ

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Digər börc öhdəlikləri		
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	62,270	36,998
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu	51,794	39,318
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi	10,631	8,356
Azərbaycan Respublikası Mərkəzi Bankı	3,827	2,729
Cəmi digər börc öhdəliklər	128,522	87,401
Subordinasiya börc öhdəlikləri	20,376	20,339
Cəmi	148,898	107,740

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

İpoteka kreditlərinin 1-4% illik faiz dərəcəsi ilə ilkin və təkrar maliyyələşdirilməsi məqsədi ilə Bank 2 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlamışdır. Bank bu kreditləri müvafiq meyarlara cavab verən borcalanlara illik 8%-dən yuxarı olmayan faizlə kreditə verir. 31 dekabr 2020-ci il tarixinə Bankın fonda 2050-ci ilin noyabr ayına qədər ödənilməli olan 62,270 min AZN (31 dekabr 2019: 36,998 min AZN) borcu mövcuddur. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan olan borcla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu

Kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədi ilə Bank, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində 26 noyabr 2009-cu il tarixində Sahibkarlığın İnkişafı Fondu ilə kredit müqaviləsi bağlamışdır. Həmin proqram çərçivəsində kredit vəsaitləri Banka 1.0% illik faiz dərəcəsi ilə verilir, Bank isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab verən borcalanlara illik faiz dərəcəsi 6.0-8.0 faizdən yüksək olmayan faiz dərəcəsi ilə verir. 31 dekabr 2020-ci il tarixinə Bankın fonda 2025-ci ilin noyabr ayına qədər ödənilməli olan 51,794 min AZN borcu vardır (31 dekabr 2019: 39,318 min AZN). Sahibkarlığın İnkişafı Fondundan olan borcla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

Bank 24 may 2018-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə kənd təsərrüfatı investisiyalarının maliyyələşdirilməsi haqqında müqavilə imzalamışdır. Bu proqram çərçivəsində Banka illik faiz dərəcəsi 2.0% olan vəsaitlər ayrılır və Bank bu vəsaitlərdən müəyyən meyarlara cavab verən borcalanlara faiz dərəcəsi 7.0%-dən artıq olmayan kreditlər verir. 31 dekabr 2020-ci il tarixinə Bankın agentliyə ödəməli olduğu məbləğ AZN 10,631 min AZN (31 dekabr 2019: 8,356 min AZN) təşkil etmişdir. Bu məbləğin ödəniş müddəti isə 2025-ci ilin dekabr ayına qədərdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan borcla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Mərkəzi Bank

2019-cu il ərzində Bank, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlili kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən ARMB-dən illik 0.1% dərəcə ilə 3,440 min AZN kredit götürmüşdür. Bu kredit ilkin tanınma zamanı ədalətli dəyərində uçota alınmışdır. Alınmış vəsaitlə 711 min AZN məbləğində kreditlərin ədalətli dəyəri arasındakı fərq dövlət subsidiyası şəklində gəlir kimi tanınmışdır.

2020-ci il ərzində Bank ARMB-dən illik 0.1% faiz dərəcəsi ilə 1,096 min AZN əlavə vəsait əldə etmişdir. Bu borclar ilkin tanınma zamanı ədalətli dəyərində qeydə alınmışdır. Alınmış və 244 min AZN məbləğində kreditlərin ədalətli dəyəri arasındakı fərq dövlət subsidiyası olaraq tanınmışdır.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan və Aqrar Kredit və İnkişaf Agentliyindən alınan müddətli borc öhdəliklərinin diskont dərəcəsini hesablayarkən Bank bu öhdəlikləri digər kommersiya kreditləri bazarından ayrı nəzərdən keçirir, belə ki, bu kreditlər Azərbaycandakı bütün banklara eyni şərtlər, məqsədlər, müddətlərlə verilmiş və eyni risk dərəcəsinə malikdir.

31 dekabr 2020-ci il tarixinə, digər borc öhdəliklərinə daxil olan faiz xərcləri 541 min AZN (2019: 146 min AZN) təşkil etmişdir.

Subordinasiya borc öhdəlikləri

31 dekabr 2020-ci il tarixinə ABŞ dolları ilə ifadə olunan subordinasiya borc öhdəlikləri 2021-ci ilin yanvarı ilə 2024-ci ilin iyun ayı arasında ödənilməli olan, əlaqəli tərəflərin yerləşdirdiyi 20,376 min AZN (31 dekabr 2019: 20,339 min AZN) məbləğində illik 3.26% orta faiz dərəcəli (31 dekabr 2019: illik 5.39%) depozitlərdən ibarət olmuşdur. Bank müflisləşdiyi təqdirdə, subordinasiya borc öhdəlikləri Bankın bütün digər öhdəlikləri tam həcmdə ödənilmədən sonra ödəniləcəkdir.

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2020-ci il tarixinə subordinasıya borc öhdəliklərinə daxil olan faiz xərcləri 338 min AZN (2019: 301 min AZN) təşkil etmişdir.

Öhdəliklərdə dəyişikliklərin maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitləri ilə üzləşdirilməsi

	Digər borc öhdəlikləri	Öhdəliklər Subordinasıya borc öhdəlikləri	Cəmi
1 yanvar 2020-ci il tarixinə qalıq	87,401	20,339	107,740
Maliyyələşdirmə üzrə pul axınları ilə bağlı dəyişikliklər			
Alınmış digər borc öhdəlikləri	50,968	-	50,968
Digər borc vəsaitlərinin qaytarılması	(10,242)	-	(10,242)
Maliyyələşdirmə üzrə pul axınları ilə bağlı cəmi dəyişikliklər	128,127	20,339	148,466
Digər dəyişikliklər			
Faiz xərci	2,710	980	3,690
Ödənilmiş faiz	(2,315)	(943)	(3,258)
31 dekabr 2020-ci il tarixinə qalıq	128,522	20,376	148,898

	Digər borc öhdəlikləri	Öhdəliklər Subordinasıya borc öhdəlikləri	Cəmi
1 yanvar 2019-cu il tarixinə qalıq	54,963	20,388	75,351
Maliyyələşdirmə üzrə pul axınları ilə bağlı dəyişikliklər			
Alınmış digər borc öhdəlikləri	46,900	-	46,900
Digər borc vəsaitlərinin qaytarılması	(13,242)	-	(13,242)
Maliyyələşdirmə üzrə pul axınları ilə bağlı cəmi dəyişikliklər	88,621	20,388	109,009
Digər dəyişikliklər			
Faiz xərci	1,624	1,191	2,815
Ödənilmiş faiz	(2,844)	(1,240)	(4,084)
31 dekabr 2019-cu il tarixinə qalıq	87,401	20,339	107,740

21. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Digər əməliyyatlar üzrə hesablaşma	4,375	3,445
Digər kreditorlar	2,742	2,285
Cəmi digər maliyyə öhdəlikləri	7,117	5,730
Mənfəət vergisindən başqa digər vergi öhdəlikləri	2,129	879
Zəmanət məktubları üzrə ehtiyat	4,769	2,090
Cari mənfəət vergisi öhdəliyi	195	-
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	7,093	2,969
Cəmi digər öhdəliklər	14,210	8,699

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

22. NİZAMNAMƏ KAPİTALI VƏ EHTİYATLAR

Buraxılmış kapital

Buraxılmış və dövrüyyədə olan nizamnamə kapitalı 4,992,611 (31 dekabr 2019: 4,992,611) adi səhmdən ibarətdir. Hər bir səhmin nominal dəyəri 20.29 AZN təşkil edir. 2020-ci ildə adi səhm buraxılmamışdır (2019: sıfır).

Adi səhmdarların elan edilən dividendləri almaq və Bankın illik və ümumi yığıncaqlarında hər bir səhmə görə bir səs vermək hüququ vardır.

31 dekabr 2020 və 2019-cu il tarixlərinə nizamnamə kapitalına 747 min AZN düzəliş daxil edilmişdir. Bu düzəliş 1993-cü ildən 1997-ci ilin sonunadək Azərbaycan Respublikasında baş vermiş hiperinflasiya səbəbindən nizamnamə kapitalının təkrar təqdim edilməsi ilə bağlıdır.

Ehtiyatların mahiyyəti və məqsədi

Binalar üçün yenidən qiymətləndirmə gəliri aktivlərin tanınmasının dayandırılması və ya dəyərsizləşməsinə qədər binaların yenidən qiymətləndirilmiş ümumi müsbət dəyərini ehtiva edir.

Dividendlər

2020-ci ildə Bank, bir səhm üzrə 1.12 AZN məbləğində və ümumilikdə 5,600 min AZN dividend elan etmiş və ödəmişdir (2019: Bank dividend elan etməmişdir).

Səhm üzrə (zərər)/mənfəət

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Adi səhmdarlara aid edilən xalis (zərər)/mənfəət (AZN'000)	(4,467)	15,062
31 dekabr tarixində başa çatmış il üzrə adi səhmlərin orta çəkili sayı (min səhm)	4,993	4,993
Səhm üzrə əsas və azaldılmış (zərər)/mənfəət (hər səhmə AZN ilə)	<u>(0.89)</u>	<u>3.02</u>

23. SEQMENT ÜZRƏ TƏHLİL

Bankın strateji struktur vahidi olan və hesabatı verilən aşağıda göstərilən iki seqmenti var. Strateji struktur vahidləri fərqli məhsullar və xidmətlər təklif edir və ayrı-ayrılıqda idarə olunur, belə ki, onlar müxtəlif texnologiya və marketinq strategiyaları tələb edir. Hər strateji struktur vahidində əsas əməliyyat qərarlarını verən funksiya daxili rəhbərlik hesabatlarını ən azı rüblük əsasla nəzərdən keçirir. Hesabat verilən seqmentlərin hər birində əməliyyatların icmalı aşağıda təqdim olunur:

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- pərakəndə bankçılıq – bura pərakəndə müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir;
- korporativ bankçılıq – bura korporativ müştərilərin kreditləri, depozitləri və onlarla digər əməliyyatlar daxildir.

Hər seqment üzrə fəaliyyət nəticələri haqqında məlumat aşağıda təqdim olunur. Fəaliyyət nəticələri qanunvericiliklə tələb olunan maliyyə məlumatına əsaslanan və baş icraçı direktor tərəfindən yoxlanılan daxili rəhbərlik hesabatlarında göstəriləyi kimi seqment üzrə mənfəət vergisindən əvvəlki mənfəətə əsaslanır. Seqment üzrə mənfəət fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilir, belə ki, rəhbərlik hesab edir ki, bu məlumat bu sahələrdə fəaliyyət göstərən digər seqmentlərlə müqayisədə müəyyən seqmentlərin nəticələrinin qiymətləndirilməsi üçün ən sabit məlumatdır.

Aktiv və öhdəliklərin seqment üzrə təhlili aşağıda təqdim olunur:

	31 dekabr 2020-ci il (audit olunmamış)	31 dekabr 2019-cu il (audit olunmamış)
AKTİVLƏR		
Korporativ bankçılıq	629,358	579,451
Pərakəndə bankçılıq	159,892	131,240
Digər	37,239	29,921
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	826,489	740,612
MHBS-ə əsasən düzəliş edilmiş cəmi məbləğ	(17,601)	(12,498)
MHBS-ə əsasən cəmi məbləğ	808,888	728,114
ÖHDƏLİKLƏR		
Korporativ bankçılıq	461,663	374,511
Pərakəndə bankçılıq	254,933	256,155
Digər	15,605	7,958
Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ	732,201	638,624
MHBS-ə əsasən düzəliş edilmiş cəmi məbləğ	(1,816)	920
MHBS-ə əsasən cəmi məbləğ	730,385	639,544

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə hesabat verilən əsas seqmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir seqmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-ə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-ə əsasən cəmi məbləğ (audit olunmamış)
Faiz gəliri	29,520	16,438	-	45,958	(631)	45,327
Haqq və komissiya gəliri	5,797	8,696	-	14,493	(1,252)	13,241
Xarici valyuta əməliyyatları üzrə xalis gəlir	1,078	1,618	-	2,696	-	2,696
Valyuta mübadiləsi üzrə xalis (zərər)/mənfəət	(21)	(31)	-	(52)	-	(52)
Digər əməliyyat gəliri	-	-	304	304	52	356
Gəlirlər	36,374	26,721	304	63,399	(1,831)	61,568
Faiz xərci	(6,966)	(4,475)	-	(11,441)	(546)	(11,987)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	(4,691)	(8,142)	-	(12,833)	(1,162)	(13,995)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin (artması)/azalması	(120)	(209)	-	(329)	508	179
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərinin artması	-	(393)	-	(393)	(179)	(572)
Haqq və komissiya xərci	(3,255)	(4,173)	-	(7,428)	-	(7,428)
Dövlət subsidiyaları	-	-	-	-	244	244
Satış üçün saxlanılan aktivlərin dəyərsizləşməsi üzrə zərər	-	-	(2,155)	(2,155)	(59)	(2,214)
Digər aktiv və öhdəliklərin dəyərsizləşməsi üzrə zərər	-	-	-	-	(2,862)	(2,862)
İşçi heyəti xərcləri	(5,777)	(8,666)	-	(14,443)	(252)	(14,695)
Digər ümumi inzibati xərclər	(4,826)	(7,238)	-	(12,064)	(823)	(12,887)
Seqment üzrə nəticə	10,739	(6,575)	(1,851)	2,313	(6,962)	(4,649)
Mənfəət vergisi xərci	-	-	(134)	(134)	316	182
Vergilərdən sonra xalis mənfəət						(4,467)

“RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə hesabat verilən əsas segmentlər üzrə məlumat:

	Pərakəndə bankçılıq (audit olunmamış)	Korporativ bankçılıq (audit olunmamış)	Həç bir segmentə aid edilməmiş (audit olunmamış)	Rəhbərlik hesabatında göstərilən cəmi məbləğ (audit olunmamış)	MHBS-ə əsasən düzəliş edilmiş cəmi məbləğ	MHBS-ə əsasən cəmi məbləğ (audit olunmamış)
Faiz gəliri	17,994	23,751	-	41,745	3,838	45,583
Haqq və komissiya gəliri	3,654	6,344	-	9,998	(730)	9,268
Xarici valyuta əməliyyatları üzrə xalis gəlir	709	1,230	-	1,939	-	1,939
Valyuta mübadiləsi üzrə xalis (zərər)/mənfəət	16	27	-	43	-	43
Digər əməliyyat gəliri	-	-	195	195	-	195
Gəlirlər	22,373	31,352	195	53,920	3,108	57,028
Faiz xərci	(1,487)	(9,298)	-	(10,785)	(335)	(11,120)
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	(41)	(71)	-	(112)	4,591	4,479
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin azalması	(48)	(83)	-	(131)	131	-
Haqq və komissiya xərci	(2,069)	(2,224)	-	(4,293)	-	(4,293)
Dövlət subsidiyaları	-	-	-	-	711	711
Amortizasiya olunmuş maya dəyəri ilə ölçülən maliyyə aktivlərinin uçotdan çıxarılması üzrə zərər	-	-	-	-	(950)	(950)
Satış üçün saxlanılan aktivlərin dəyərsizləşməsi üzrə zərər	-	-	(92)	(92)	(2,695)	(2,787)
Digər aktiv və öhdəliklərin dəyərsizləşməsi üzrə zərər	-	-	-	-	(827)	(827)
İşçi heyəti xərcləri	(6,001)	(10,416)	-	(16,417)	-	(16,417)
Digər ümumi inzibati xərclər	(4,010)	(6,961)	-	(10,971)	209	(10,762)
Segment üzrə nəticə	8,717	2,299	103	11,119	3,943	15,062
Mənfəət vergisi xərci	-	-	-	-	-	-
Vergilərdən sonra xalis mənfəət						15,062

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

24. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT

Risqlərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Bank əməliyyatlarının əsas elementidir. Bankın üzləşdiyi əsas risklər bazar riski, kredit riski və likvidlik riski ilə bağlıdır.

Korporativ idarəçilik sistemi

Bank Azərbaycan Respublikasının qanunları əsasında açıq səhmdar cəmiyyəti kimi təsis olunmuşdur. Bankın ali idarəedici orqanı illik və ya fəvqəladə iclasları çağırılan Səhmdarların ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağı Bankın əməliyyatları barədə strateji qərarlar verir.

Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasını seçir. Müşahidə Şurası Bankın əməliyyatlarına ümumi rəhbərlik səlahiyyətlərinə malikdir.

Azərbaycan qanunvericiliyi və Şirkətin nizamnaməsi müstəsna olaraq, Səhmdarların ümumi yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunan qərarlar siyahısını müəyyən edir.

31 dekabr 2020-ci il tarixinə Müşahidə Şurasına aşağıdakı şəxslər daxildir

- Zakir Nuriyev – Müşahidə Şurasının sədri;
- Aydın Hüseynov – Müşahidə Şurasının üzvü;
- Aslan Xasıyev – Müşahidə Şurasının üzvü;

31 dekabr 2020-ci il tarixində başa çatmış il ərzində Aydın Hüseynov Şuranın üzvü təyin olunmuş, Rəşad Abbasov isə Şuradan çıxarılmışdır.

Bankın ümumi fəaliyyətləri Bankın kollektiv icraedici orqanı tərəfindən idarə olunur. Səhmdarların ümumi yığıncağı İdarə Heyətini seçir. Bankın icraedici orqanı Səhmdarların ümumi yığıncağının və Bankın Müşahidə Şurasının verdiyi qərarların icrasına görə məsuliyyət daşıyır. Bankın icraedici orqanı Bankın Müşahidə Şurasına və Səhmdarların ümumi yığıncağına hesabat verir.

31 dekabr 2020-ci il tarixinə İdarə Heyətinə aşağıdakı şəxslər daxildir:

- Elçin Qədimov – İdarə Heyətinin sədri;
- Orxan Gültəkin – İdarə Heyətinin sədr müavini;
- Elşən Bədirxanov – İdarə Heyətinin sədr müavini;
- Ceyhun İbrahimov – Baş direktor, İdarə Heyətinin üzvü;
- Binnət Novruzov – Baş direktor, İdarə Heyətinin üzvü.

Daxili nəzarət siyasəti və prosedurları

Müşahidə Şurası və İdarə Heyəti Bankda əməliyyatların həcminə və xarakterinə uyğun olan daxili nəzarət sistemlərinin işlənib hazırlanması, icrası və saxlanması ilə bağlı məsuliyyət daşıyır.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Daxili nəzarət sistemlərinin məqsədi aşağıdakıları təmin etməkdir:

- Risklərin düzgün və hərtərəfli qiymətləndirilməsi və idarə olunması;
- Düzgün biznes, mühasibatlıq və maliyyə hesabatı funksiyaları, o cümlədən əməliyyatların düzgün təsdiqi, emalı və qeydə alınması;
- Mühasibatlıq qeydlərinin, rəhbərlik məlumatının, normativ hesabatların tamlığı, dəqiqliyi və vaxtında hazırlanması;
- IT sistemlərinin etibarlılığı, məlumatlar və sistemlərin bütövlüyü və mühafizəsi;
- Saxtakar və ya qeyri-qanuni hərəkətlərin, o cümlədən aktivlərin mənimsənilməsinin aradan qaldırılması;
- Qanun və qaydaların tələblərinə uyğunluq.

Rəhbərlik risklərin aşkarlanması və qiymətləndirilməsi, nəzarət sistemlərinin yaradılması və onların səmərəliliyinin yoxlanılmasına görə məsuliyyət daşıyır. Rəhbərlik Bankın daxili nəzarət sistemlərinin səmərəliliyinə nəzarət edir və mütəmadi olaraq əlavə nəzarət sistemləri tətbiq edir, yaxud zəruri hesab olunduqda, mövcud nəzarət sistemlərinə düzəlişlər edir.

Bank, səmərəli əməliyyatları və müvafiq hüquqi və normativ tələblərlə uyğunluğu, o cümlədən aşağıdakıları təmin etmək məqsədilə standartlar, siyasətlər və prosedurlar sistemi işləyib hazırlanmışdır:

- vəzifələrin düzgün bölünməsi, o cümlədən əməliyyatların müstəqil təsdiqi tələbləri;
- əməliyyatların qeydə alınması, üzləşdirilməsi və onlara nəzarət tələbləri;
- normativ və digər hüquqi tələblərə uyğunluq;
- nəzarət sistemləri və prosedurların sənədləşdirilməsi;
- qarşıya çıxan əməliyyat risklərinin mütəmadi qiymətləndirilməsi, müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün nəzarət sistemləri və prosedurlarının adekvatlıq tələbləri;
- əməliyyat zərərləri üzrə hesabat tələbləri və təklif olunan bərpa planı;
- şərtlilik planlarının işlənilib hazırlanması;
- təlim və peşəkar inkişaf;
- etika və biznes standartları; və
- risklərin azaldılması, o cümlədən səmərəli olduqda, sığorta.

Ölçüsündən və mürəkkəbliyindən asılı olaraq, əməliyyatların təsdiqi üçün tələblər iyerarxiyası mövcuddur. Əməliyyatların böyük bir hissəsi avtomatlaşdırılmışdır və Bank avtomatlaşdırılmış nəzarət sistemindən istifadə edir.

Bankın daxili nəzarət sistemi aşağıdakı şəxslərdən ibarətdir:

- Müşahidə Şurası və onun komitələri;
- Baş icraedici direktor və İdarə Heyəti;
- Baş mühasib;
- Risklərin idarə edilməsi funksiyası;
- Təhlükəsizlik funksiyası, o cümlədən IT təhlükəsizlik;
- İnsan resursları funksiyası;
- Daxili audit xidməti;
- Müəyyən edilmiş standartlar, siyasətlər və prosedurlara uyğunluq üzrə məsul olan digər əməkdaşlar, bölmə və funksiyalar, o cümlədən:

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- Filialların və biznes bölmələrinin rəhbərləri;
- Biznes proseslərinin menecerləri;
- Çirkli pulların yuyulması tələblərinə uyğunluq üzrə məsul bölmə;
- Hüquqşünas – hüquqi və normativ tələblərə uyğunluq üzrə məsul olan əməkdaş;
- Nəzarət öhdəliklərinə malik digər əməkdaşlar.

Daxili Audit Funksiyasının əsas vəzifələrinə daxildir:

- Bütövlükdə daxili nəzarət sisteminin auditi və səmərəliliyinin qiymətləndirilməsi, əsas rəhbərlik strukturlarının qərarlarının icrası;
- Bank risklərinin və kredit təşkilatında daxili sənədlərlə tənzimlənən risklərin idarə edilməsi prosedurlarının qiymətləndirilmə metodologiyasının səmərəliliyinin auditi (bank əməliyyatları və transaksiyaları üçün, bank risklərinin idarə olunması metodları, proqramlar, qaydalar və prosedurlar);
- Avtomatlaşdırılmış informasiya sistemləri üzərindən daxili nəzarət sisteminin etibarlılığının auditi;
- Mühasibatlıq və hesabat funksiyasının ədalətliliyi, tamlığı və vaxtında icrasının, maliyyə məlumatının toplanması və təqdim olunmasının etibarlılığının (o cümlədən, etibarlılığı, tamlığı və obyektivliyi) auditi və sınaqdan keçirilməsi;
- Kredit təşkilatının əmlakının təhlükəsiz saxlanmasına tətbiq oluna bilən üsulların auditi;
- İqtisadi əsaslılığın, əməliyyatların və digər sövdələşmələrin səmərəliliyinin qiymətləndirilməsi;
- Daxili nəzarət prosesləri və prosedurlarının auditi;
- Risk Departamentinin auditi.

Bankın standartlarına uyğunluq Daxili Audit Funksiyası tərəfindən həyata keçirilən mütəmadi yoxlamalar proqramı ilə dəstəklənir. Daxili Audit funksiyası rəhbərlikdən ayrılır və birbaşa Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir. Daxili Audit yoxlamalarının nəticələri müvafiq biznes prosesi menecerləri ilə müzakirə olunur, yekunlar isə Audit Komitəsinə və Müşahidə Şurasına və Bankın yuxarı səviyyəli rəhbərliyinə təqdim olunur.

Rəhbərlik hesab edir ki, Bank risklərin idarə edilməsi və daxili nəzarət sistemləri, o cümlədən Daxili audit funksiyası ilə bağlı ARMB-nin tələblərinə cavab verir və risklərin idarə edilməsi və daxili nəzarət sistemləri əməliyyatların həcmi, xarakteri və mürəkkəbliyinə müvafiqdir.

Risklərin idarə edilməsi siyasəti və prosedurları

Risklərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Bank əməliyyatlarının əsas elementidir. Bankın üzləşdiyi əsas risklər bazar riski, kredit riski, likvidlik riski və əməliyyat, hüquqi və nüfuz riskləri ilə bağlıdır.

Risklərin idarə edilməsi siyasətləri Bankın qarşılaşdığı riskləri müəyyən, təhlil və idarə etmək, müvafiq risk məhdudiyyətləri və nəzarətini təşkil etmək, davamlı olaraq riskin səviyyəsinə nəzarət etmək və məhdudiyyətlərə əməl etmək məqsədi daşıyır. Risklərin idarə edilməsi siyasətləri və prosedurları bazar şərtlərində, təklif edilən məhsul və xidmətlərdə, inkişaf etməkdə olan ən yaxşı təcrübədə baş verən dəyişiklikləri əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

Müşahidə Şurası risklərin idarə edilməsi çərçivəsində nəzarətə, əsas risklərin idarə edilməsinə nəzarətə, risklərin idarə edilməsi siyasətlərinə, o cümlədən, böyük xərclərin əhəmiyyətli dərəcədə təsdiqinə görə məsuliyyət daşıyır.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

İdarə Heyəti risklərin azaldılması üzrə tədbirlərin monitorinqi və həyata keçirilməsinə, Bankın yaradılmış risk parametrləri daxilində əməliyyatların keçirilməsində əminliyin təmin edilməsinə görə məsuliyyət daşıyır. Risklərin İdarə Edilməsi Departamentinin Sədri bütövlükdə risklərin idarə edilməsi və funksiyalara əməl olunması, maliyyə və qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi və hesabatın verilməsi üçün ümumi prinsip və metodların həyata keçirilməsinə əmin olmağa görə məsuliyyət daşıyır. O, birbaşa İdarə Heyətinin Sədr Müavininə hesabat verir.

Bankın İdarə Heyəti Bankın ARMB-nin müəyyən etdiyi risk hədlərinə və kapital adekvatlığı əmsallarına əmək etməsinə nəzarət üçün məsuliyyət daşıyır. Bankın risklərin idarə edilməsi prosedurlarının effektivliyinə və onların ardıcıl tətbiqinə nəzarət məqsədilə, Bankın İdarə Heyəti dövrü əsaslarla Daxili Audit Funksiyasının və Risk Departamentinin hazırladığı hesabatları əldə edir, bu hesabatların məzmununu müzakirə edir və təklif edilən təshihedici tədbirləri nəzərdən keçirir.

Həm portfel, həm əməliyyat səviyyəsindəki kredit, bazar və likvidlik risklərinin idarə edilməsi və nəzarəti Kredit Komitəsi və Aktivlərin və Öhdəliklərin İdarə Olunması Komitəsi (APIK) vasitəsilə icra olunur.

Həm xarici, həm daxili risk amilləri təşkilatın bütün səviyyələrində və sahələrində müəyyən edilib idarə olunur və tənzimlənir. Risk amillərinin tam spektrinin və cari risklərin tənzimlənməsi prosedurlarının təminat səviyyəsinin müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kredit və bazar risklərinin standart təhlili ilə yanaşı, Risklərin İdarə Olunması Departamenti əməliyyat şöbələri ilə dövrü görüşləri keçirməklə və onların ixtisas sahələri üzrə ekspert rəylərini əldə etməklə maliyyə və qeyri-maliyyə risklərinin monitorinqini aparır.

Bazar riski

Bazar riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətlərinin bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən tərəddüd edəcəyi riskdir. Bazar riski valyuta riskindən, faiz dərəcəsi riskindən və digər qiymət risklərindən ibarətdir. Bazar riski bazar qiymətlərində və xarici valyuta məzənnələrində ümumi və spesifik xarakterli dəyişikliklərin və bazar qiymətlərinin dəyişkənlik səviyyəsində dəyişikliklərin təsirinə məruz qalan faiz dərəcələrində və səhm maliyyə alətlərində açıq mövqelərlə əlaqədar yaranır.

Bazar risklərinin idarə edilməsi müəyyən parametrlər çərçivəsində bazar risklərinin idarə edilməsi və tənzimlənməsi və eyni zamanda, gəlirliliyin risklərə nisbətinin optimallaşdırılması məqsədinə xidmət edir.

Bazar riskləri üzrə ümumi səlahiyyət İdarə Heyəti sədrinin sədrlik etdiyi APIK-ə aiddir. Bazar riski üzrə limitlər APIK tərəfindən Risklərin İdarə Olunması Departamentinin tövsiyələrinə əsasən təsdiq olunur.

Bank bazar riskini maliyyə alətləri ilə, faiz dərəcələrin ödəniş müddətləri ilə, valyuta mövqeləri ilə və itkilər üzrə limitlərlə münasibətdə açıq mövqe limitlərini təyin etməklə tənzimləyir. Müşahidə Şurası qeyd edilən göstəricilərin mütəmadi monitorinqini və yoxlamalarını aparır.

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəkətinə bazar faiz dərəcələrində dəyişikliklər nəticəsində dəyişəcəyi riskidir. Bank, bazar faiz dərəcələrinin səviyyələrində dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin axını təsirinə məruz qalır. Faiz marjaları bu cür dəyişikliklərin nəticəsində yüksələ bilər, lakin, eyni zamanda, gəzlənilməyən dəyişikliklər baş verdikdə azala, yaxud itkilərə gətirib çıxara bilər.

Faiz dərəcəsinə fərqi təhlili

Faiz dərəcəsi riski, əsasən, faiz dərəcələri arasında fərqlərə nəzarət etməklə tənzimlənir. Aşağıdakı cədvəldə əsas maliyyə alətləri üzrə faiz dərəcələri arasında fərqlər təqdim olunur:

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Qalıq dəyəri
31 dekabr 2020-ci il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	55,604	-	-	-	-	237,359	292,963
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	31,446	10,874	199	1,252	-	-	43,771
İnvestisiya qiymətli kağızları	-	11,198	26,844	10,994	-	402	49,438
Müştərilərə verilmiş kreditlər	32,298	41,267	125,357	142,450	50,959	-	392,331
Digər maliyyə aktivləri	-	-	-	-	-	11,527	11,527
Cəmi maliyyə aktivləri	119,348	63,339	152,400	154,696	50,959	249,288	790,030
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Bank depozitləri və qalıqları	-	6,800	-	10,540	-	1,179	18,519
Müştərilərin cari hesabları və depozitləri	16,377	26,150	124,257	16,710	4,397	358,063	545,954
Subordinasiya borc öhdəlikləri	4,758	-	-	15,618	-	-	20,376
Digər borc öhdəlikləri	399	20	2,639	62,932	62,532	-	128,522
İcarə öhdəliyi	86	172	771	1,405	370	-	2,804
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	7,117	7,117
Cəmi maliyyə öhdəlikləri	21,620	33,142	127,667	107,205	67,299	366,359	723,292
Likvidlik kəsiri	97,728	30,197	24,733	47,491	(16,340)	(117,071)	66,738

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Faizsiz	Qalıq dəyəri
31 dekabr 2019-cu il							
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	153,782	-	-	-	-	120,832	274,614
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	4,356	39,818	8,673	7,438	-	-	60,285
İnvestisiya qiymətli kağızları	-	-	-	13,553	-	402	13,955
Müştərilərə verilmiş kreditlər	46,303	17,511	114,062	128,079	45,619	-	351,574
Digər maliyyə aktivləri	-	-	-	-	-	6,356	6,356
Cəmi maliyyə aktivləri	204,441	57,329	122,735	149,070	45,619	127,590	706,784
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Bank depozitləri və qalıqları	2	6,800	3,740	6,800	-	3,104	20,446
Müştərilərin cari hesabları və depozitləri	10,104	8,806	171,244	38,219	3,927	267,288	499,588
Subordinasiya borc öhdəlikləri	301	-	-	20,038	-	-	20,339
Digər borc öhdəlikləri	1,457	1,998	8,417	35,067	40,462	-	87,401
İcarə öhdəliyi	72	144	649	1,875	331	-	3,071
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	5,730	5,730
Cəmi maliyyə öhdəlikləri	11,936	17,748	184,050	101,999	44,720	276,122	636,575
Likvidlik kəsiri	192,505	39,581	(61,315)	47,071	899	(148,532)	70,209

Faiz dərəcələri arasında fərqlər əsasən ödəniş müddəti müvafiq ödəniş tarixində bitən faiz qazanan öhdəliklərin eyni və ya daha aşağı faiz dərəcələrinə malik öhdəliklərlə təkrar maliyyələşdirilməsi vasitəsilə aradan qaldırılır.

Orta effektiv faiz dərəcələri

Aşağıdakı cədvəldə 31 dekabr 2020 və 2019-cu il tarixlərinə faiz qazanan aktivlər və öhdəliklər üzrə orta effektiv faiz dərəcələri təqdim olunur. Bu faiz dərəcələri gəlirlilik səviyyələrinin həmin aktivlərin və öhdəliklərin ödəniş müddətinə nisbətinin təxminidir.

	2020			2019		
	Orta effektiv faiz dərəcəsi, %			Orta effektiv faiz dərəcəsi, %		
	AZN	ABŞ dolları	Avro	AZN	ABŞ dolları	Avro
Faiz gətirən aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	5.85%	3.61%	-	8.60%	3.61%	-
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	10.79%	2.01%	-	6.21%	1.82%	-
İnvestisiya qiymətli kağızları	9.33%	5.19%	3.15%	8.64%	5.00%	1.75%
Müştərilərə verilmiş kreditlər	12.80%	4.38%	5.41%	13.77%	5.41%	14.09%
Faiz gətirən öhdəliklər						
Bank depozitləri və qalıqları	-	3.00%	-	-	3.39%	-
Müştərilərin cari hesabları və depozitləri	8.76%	0.94%	0.38%	8.48%	1.74%	0.35%
Digər borc öhdəlikləri	2.25%	-	-	2.14%	-	-
İcarə öhdəliyi	10.00%	-	-	10.00%	-	-
Subordinasiya borc öhdəlikləri	-	3.26%	-	-	6.02%	-

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Faiz dərəcəsinə həssaslığın təhlili

Faiz dərəcələri dəyişməsi təhlilinə əsaslanan faiz riskinin idarə edilməsi maliyyə aktivlərinin və öhdəliklərinin həssaslığının monitorinqi ilə həyata keçirilir. Xalis mənfəət və ya zərər və kapitalın (vergilər çıxılmaqla) faiz dərəcələrində dəyişikliklərə (qiymətlərin dəyişməsi riski) həssaslığının təhlili aşağıdakı cədvəldə təqdim olunur. Bu təhlil 31 dekabr 2020 və 2019-cu il tarixlərinə mövcud olan bütün gəlir əyriələrində və faiz qazanan aktiv və öhdəlik bəndlərində 100 baza nöqtəsi (bn) simmetrik enmə və ya qalxmada ibarət sadələşdirilmiş ssenariyə əsaslanır:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
100 bn paralel enmə	(1,023)	(1,363)
100 bn paralel qalxma	1,023	1,363

Valyuta riski

Bankın bir neçə xarici valyutada ifadə edilmiş aktivləri və öhdəlikləri vardır.

Valyuta riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətinin xarici valyutaların məzənnələrindəki dəyişikliklərin nəticəsində tərəddüd etməsi riskidir. Baxmayaraq ki, Bank öz valyuta riskinin hedcləşdirməsi tədbirlərini görür, MHBS-ə əsasən belə tədbirlər hedcinq əməliyyatları kimi qəbul edilmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
MALİYYƏ AKTİVLƏRİ					
Pul vəsaitləri və onların ekvivalentləri	100,294	185,433	6,660	576	292,963
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	2,452	41,089	35	195	43,771
İnvestisiya qiymətli kağızları	1,885	45,560	1,993	-	49,438
Müştərilərə verilmiş kreditlər	293,971	98,132	228	-	392,331
Digər maliyyə aktivləri	10,565	718	5	239	11,527
Cəmi maliyyə aktivləri	409,167	370,932	8,921	1,010	790,030
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Bank depozitləri və qalıqları	659	17,513	-	347	18,519
Müştərilərin cari hesabları və depozitləri	208,712	328,220	8,600	422	545,954
Digər borc öhdəlikləri	128,522	-	-	-	128,522
Subordinasiya borc öhdəlikləri	-	20,376	-	-	20,376
İcarə öhdəliyi	2,804	-	-	-	2,804
Digər maliyyə öhdəlikləri	4,717	1,749	394	257	7,117
Cəmi maliyyə öhdəlikləri	345,414	367,858	8,994	1,026	723,292
Xalis mövqe	63,753	3,074	(73)	(16)	66,738

Bank yuxarıdakı cədvəl əsasında normativ valyuta mövqeyinə əməl etmə məqsədləri üçün hesabat verməli deyil, əvəzində prudensial rəqəmlər əsasında valyuta mövqeyi barədə tənzimləyiciyə hesabat verir.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta strukturu təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyutalar	Cəmi
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	140,449	124,826	7,807	1,532	274,614
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	2,091	58,194	-	-	60,285
İnvestisiya qiymətli kağızları	1,774	11,227	954	-	13,955
Müştərilərə verilmiş kreditlər	242,490	109,033	51	-	351,574
Digər maliyyə aktivləri	4,306	1,847	-	203	6,356
Cəmi maliyyə aktivləri	391,110	305,127	8,812	1,735	706,784
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Bank depozitləri və qalıqları	271	20,175	-	-	20,446
Müştərilərin cari hesabları və depozitləri	198,275	291,614	9,482	217	499,588
Digər borc öhdəlikləri	87,401	-	-	-	87,401
Subordinasiya borc öhdəlikləri	-	20,339	-	-	20,339
İcarə öhdəliyi	3,071	-	-	-	3,071
Digər maliyyə öhdəlikləri	4,528	991	8	203	5,730
Cəmi maliyyə öhdəlikləri	293,546	333,119	9,490	420	636,575
Xalis mövqe	97,564	(27,992)	(678)	1,315	70,209

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2020 və 2019-cu il tarixlərinə zəifləməsi nəticəsində kapital və mənfəət və ya zərər aşağıda göstərilən məbləğlər qədər (azala)/arta bilərdi. Təhlil vergilər çıxılmaqla təqdim olunur və Bank hesabat dövrünün sonunda mümkün olduqlarını ehtimal etdiyi xarici valyuta məzənnələrinin dəyişikliklərinə əsaslanır. Təhlildə bütün digər parametrlərin, xüsusilə də, faiz dərəcələrinin, dəyişməz qalması fərz olunur.

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
ABŞ dollarının manata nəzərən 30% bahalaşması	738	(6,718)
Avronun manata nəzərən 30% bahalaşması	(18)	(163)

Manatın qeyd edilən valyutalara qarşı 31 dekabr 2020 və 2019-cu il tarixlərinə möhkəmlənməsi, bütün digər parametrlərin eyni saxlanılması şərti ilə, həmin valyutalara eyni həcmli, lakin əks istiqamətli təsiri edəcəkdir.

Kredit riski

Kredit riski müştəri və ya maliyyə aləti üzrə tərəf müqabilə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Bankın maliyyə zərərinə uğrayacağı riskdir. Bankın kredit risklərinin tənzimlənməsi üçün siyasət və prosedurları vardır (həm uçota alınmış maliyyə aktivləri, həm də uçota alınmamış müqavilə öhdəlikləri üçün); o cümlədən, portfel cəmləşmələrinin məhdudlaşdırılması üzrə qaydalar və kredit riskinə fəal surətdə nəzarət edən Kredit Komitəsinin yaradılması barədə qaydalar daxildir. Kredit siyasəti İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Kredit siyasətində aşağıdakılar əks olunur:

- kredit ərizələrinin baxılması və təsdiqlənməsi prosedurları;
- borcalanların (korporativ və fərdi) kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- kontragentlərin, emitentlərin və sığorta şirkətlərinin kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- girovun qiymətləndirilməsi metodikası;
- kreditlərin sənədləşməsinə dair tələblər;
- kreditlərin və digər kredit risklərinin mütəmadi monitorinqi üzrə prosedurlar.

Korporativ kredit ərizələri müvafiq müştəri rəhbərliyi tərəfindən yazılır və sonra korporativ kredit portfelinə məsuliyyət daşıyan Kredit Departamentinə ötürülür. Hesabatların təhlili müştərinin biznes və maliyyə fəaliyyətini nəzərə alan strukturlaşmış təhlilə əsaslanır. Kredit müqaviləsi və hesabat müstəqil olaraq Risk Departamenti tərəfindən baxılır və kredit siyasətinin tələblərinə uyğun olması təsdiqi üzrə ikinci rəy verilir. Kredit Komitəsi, Kredit Departamenti və Risklərin İdarə Edilməsi Departamenti tərəfindən təqdim edilmiş kredit ərizələrinə baxır. Fərdi əməliyyatlar, ehtimal olunan Kredit Komitəsinin yekun təsdiqindən və xüsusi risklərdən asılı olaraq həmçinin Hüquq, Mühəsibatlıq və Vergi Departamentləri tərəfindən də baxılır.

Bank davamlı olaraq fərdi kredit risklərinin fəaliyyətinə nəzarət edir və müntəzəm olaraq müştərilərin ödəmə qabiliyyətini yenidən müəyyənləşdirir. Yenidən baxış borcalan tərəfindən təqdim edilmiş və ya Bank tərəfindən əldə edilmiş müştərinin ən son maliyyə hesabatları və digər məlumatlara əsaslanır. Fərdi Kredit Departamenti tərəfindən fərdi kredit ərizələrinə baxılır. Fərdi müştəri təhlilindən əlavə, kredit portfelini Risk Departamenti tərəfindən kredit konsentrasiyası və bazar risklərinə uyğun olaraq müəyyən edilir.

Fiziki şəxs olan müştəri təhlilindən başqa kredit portfelini kredit konsentrasiyası və bazar riskləri ilə bağlı olaraq Risk Departamenti tərəfindən qiymətləndirilir.

Kredit riskinin maksimal dərəcəsi, bir qayda olaraq, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin qalıq dəyərində və uçota alınmamış müqavilə öhdəliklərinin məbləğlərində əks olunur. Potensial kredit riskinin azaldılması məqsədi ilə aktivlərin və öhdəliklərin mümkün qarşılıqlı əvəzləşdirilməsi effekti əhəmiyyətli xarakter daşıyır.

Aşağıdakı cədvəldə hesabat tarixinə maliyyə aktivləri ilə bağlı maksimal kredit riski təqdim olunur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
AKTİVLƏR		
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	254,087	235,967
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	43,771	60,285
İnvestisiya qiymətli kağızları (kapital qiymətli kağızları istisna olmaqla)	49,036	13,553
Müştərilərə verilmiş kreditlər	392,331	351,574
Digər maliyyə aktivləri	11,527	6,356
Cəmi maksimal kredit riski	750,752	667,735

Müştərilərə verilmiş kreditlər üzrə girovların təhlili və müştərilərə verilmiş kreditlərlə əlaqədar kredit riskinin konsentrasiyasının təhlili 14 saylı Qeyddə təqdim olunmuşdur.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Hesabat tarixinə tanınmamış müqavilə öhdəliklərindən maksimum kredit riski 26 sayılı Qeyddə təqdim olunmuşdur.

31 dekabr 2020-ci il tarixinə Bankın kredit riski ayrı-ayrılıqda maksimum kredit riskinin 10%-dən çoxunu təşkil edən iki borcalanı var (2019: bir borcalan).

Kredit riski – Ehtimal olunan kredit risklərindən qaynaqlanan məbləğlər

Dəyərsizləşmənin hesablanması istifadə olunan məlumatlar, fərziyyələr və üsullar

Uçot siyasəti üçün 3(e)(iv) sayılı qeydə baxın.

Kredit riskində əhəmiyyətli artım

İlkin tanınmadan sonra maliyyə aləti üzrə defolt riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən edərkən Bank əlavə xərc və ya səy tələb etməyən əsaslı və dəstəkləyici məlumatı nəzərdən keçirir. Bura kəmiyyət və keyfiyyət məlumatı, Bankın keçmiş təcrübəsi, kredit qiymətləndirməsinə əsaslanan təhlil və proqnoz məlumatları daxildir.

Qiymətləndirmənin məqsədi aşağıdakıları müqayisə etməklə kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini müəyyən etməkdir:

- hesabat tarixində qalan dövr üçün defolt ehtimalı; və
- kredit riskinə məruz qalan məbləğin ilkin tanınması zamanı müəyyən edilmiş və hazırkı tarixə qalan dövr üçün hesablanmış defolt ehtimalı (vaxtından əvvəl ödənişə dair gözləntilərdə dəyişikliklərə uyğun düzəliş edilməklə).

Bank kredit riskində əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək üçün üç meyardan istifadə edir:

- defolt ehtimalında dəyişikliyə əsasən kəmiyyət testi;
- keyfiyyət göstəriciləri; və
- ödəniş tarixindən sonra 30 gün gecikmə.

Kreditlər üzrə risk səviyyələri

Bank riskə məruz qalan hər məbləği defolt riskinin göstəricisi olan müxtəlif məlumatlara və keçmiş kredit təcrübəsinə əsaslanmaqla kredit riski səviyyəsinə aid edir. Kredit riski səviyyələri defolt riskinin göstəricisi olan kəmiyyət və keyfiyyət amillərindən istifadə etməklə müəyyən edilir. Bu amillər riskə məruz qalan məbləğin təbiətindən və borcalanın növündən asılı olaraq dəyişir.

Defolt ehtimalının müddət strukturunun yaradılması

Kredit riski səviyyələri riskə məruz qalan məbləğlərin defolt ehtimalının müddət strukturunun müəyyən edilməsində başlıca amildir. Bank kredit riski haqqında ödəniş və defolt məlumatını yurisdiksiya, bölgə, xidmət və borcalanın növü, eləcə də kredit riski dərəcəsinə əsasən toplayır. Bəzi portfəllərdə kredit bürosundan satın alınmış məlumat da istifadə edilir.

Bank toplanılan məlumatı təhlil etmək üçün statistik modellərdən istifadə edir və kredit riskinə məruz qalmanın qalan dövr üçün defolt ehtimalını və zamanla bunların necə dəyişəcəyinin gözlənildiyini hesablayır.

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığının müəyyən edilməsi

Bank hər hesabat dövründə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirir. Kredit riskində artımın əhəmiyyətli olub-olmadığının müəyyən edilməsi maliyyə alətinin xarakteristikalarından, borcalandan və coğrafi regiondan asılıdır.

Əhəmiyyətli sayılan amillər kredit növündən, xüsusilə də müştərinin korporativ və ya fərdi olmasından asılı olaraq dəyişir.

Ümumi göstərici kimi, aşağıdakı hallarda Bankın kəmiyyət meyarına əsasən konkret kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmış hesab olunur:

- bütün borcalanlar üçün müqavilə üzrə ödənişlər 30 gündən çox gecikdikdə.

Kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artdığı qənaətinə gəlmək üçün keyfiyyət amillərinə də əsaslanmaq olar. Bu keyfiyyət amillərinin Bankın mütəmadi aparılan kəmiyyət təhlillərində tam əksini tapmayan kredit riskinin idarə edilməsi prosesləri ilə bağlılığı olur. Bu nəzarət siyahısına düşmüş yerləşdirmələr kimi yüksək risk meyarlarına cavab verən məbləğlərə aiddir. Belə keyfiyyət meyarları mütəxəssis mühakiməsinə, müvafiq tarixi təcrübəyə əsaslanır və aşağıdakı şəkildə açıqlanır:

- kollektiv qiymətləndirilən istehlak və ipoteka kreditləri üçün: Bank müəyyən bir sektorda əhəmiyyətli enişin baş verdiyini öyrəndikdə və biznesin bağlanacağını və ya sektorda fəaliyyətin əhəmiyyətli dərəcədə azalacağını gözlədikdə.

İlkin tanınma ilə müqayisədə artıq kredit riskində əhəmiyyətli artımın olmadığına dair sübut olarsa, alət üzrə zərər ehtiyatı yenidən 12 aylıq ehtimal olunan kredit zərəri kimi ölçülür. Kredit riskinin artımı üzrə bəzi keyfiyyət göstəriciləri (məs., nəzərdən keçirilmiş kredit şərtlərinə əməl etməmək) göstərici özü yox olduqdan sonra artan defolt riski üçün səciyyəvi ola bilər.

Belə olduqda Bank sınaq müddəti təyin edir. Bu müddət ərzində maliyyə aktivləri kredit riskinin əhəmiyyətli dərəcədə azalmasına dair müsbət nəticələr göstərməlidir. Sınaq müddətində maliyyə alətlərinin bərpası və 1-ci mərhələyə keçirilməsi üçün meyarlar aşağıdakılardır:

- kredit üzrə bütün ödənişlərin ödəmə qrafikinə uyğun və ya 30 gündən çox gecikməməklə edilməsi.
- əvvəllər gecikmə statusundan başqa məlumatlara əsasən 2-ci mərhələyə təsnif edilmiş və kredit riskinin əhəmiyyətli dərəcədə artmasına dair heç bir sübut qalmayan bütün kreditlər.

Maliyyə alətlərinin bərpası və 2-ci mərhələyə keçməsi üçün sınaq meyarları aşağıdakılardır:

- kreditin 3-cü mərhələyə təsnif edilməsindən sonra 6 aylıq bərpa müddətinin keçməsi, yəni hesabat tarixindən əvvəlki son 6 ay ərzində yenidən strukturlaşdırma və ya 90 gündən çox gecikmənin olmaması (3-cü mərhələdən 2-ci mərhələyə keçid).

Bank kredit riskində əhəmiyyətli artımları müəyyən etmək üçün istifadə etdiyi meyarların effektivliyini müntəzəm yoxlayaraq:

- meyarların məbləğ üzrə defolt baş verməzdən əvvəl kredit riskində əhəmiyyətli artımı müəyyən edə bildiyini;
- kredit riskində əhəmiyyətli artımın müəyyən edilməsi ilə defoltun yaranması arasında ortalama müddətin əğlabatan olduğunu;

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

- riskə məruz qalan məbləğin ümumən 12 aylıq ehtimal olunan kredit zərərinin ölçməindən kredit üzrə dəyərsizləşməyə birbaşa keçmədiyini; və
- 12 aylıq ehtimal olunan kredit zərərləri (1-ci mərhələ) ilə bütün müddət üçün ehtimal olunan kredit zərərləri (2-ci mərhələ) arasında keçid nəticəsində gözlənilməz qeyri-sabitliyin olmadığını təsdiq edir.

Defoltun açıqlaması

Bank aşağıdakı hallarda maliyyə aktivini defolta uğramış sayır:

- borcalanın Banka olan kredit öhdəliklərini, Bank qiymətli kağızı satmaq kimi tədbirlərə əl atmadan (əgər varsa), tam ödəməsi gözlənilmədikdə;
- borcalan Bank qarşısında hər hansı əhəmiyyətli kredit öhdəliyini 90 gündən çox gecikdirdikdə. Müştəri məsləhət görülən limiti keçdikdə və ya cari ödənilməli məbləğdən daha kiçik limit məsləhət görüldükdə overdraftlar gecikmə sayılır; və ya
- borcalanın kredit öhdəliklərini ödəmək qabiliyyəti olmadığına görə müflisləşməsi nəticəsində borcalanın aktivləri restrukturlaşdıracağı labüd olduqda.

Borcalanın defoltla olub-olmadığını qiymətləndirərkən Bankın nəzərə aldığı göstəricilər:

- keyfiyyət – məsələn, müqavilə şərtlərinin pozulması;
- kəmiyyət – məsələn, gecikmə statusu və eyni borcalanın başqa öhdəlik üzrə Banka ödəniş etməməsi; və
- müəssisə daxilində hazırlanmış və kənar mənbələrdən alınmış məlumat.

Maliyyə alətinin defoltla olub-olmadığını qiymətləndirmək üçün məlumatlar və onların əhəmiyyəti şəraitdəki dəyişiklikləri əks etdirməsi üçün vaxtaşırı dəyişə bilər.

Proqnoz məlumatının tətbiqi

Bank proqnoz məlumatlarından həm alətin ilkin tanınmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirərkən, həm də ehtimal olunan kredit zərərinin ölçərək istifadə edir.

Bank bir iqtisadi ssenari hazırlayır: əsas ssenari. Əsas ssenari Bankın strateji planlama və büdcənin hazırlanması kimi digər məqsədlərlə istifadə etdiyi məlumata uyğunlaşdırılır. Defolt haqqında tarixi məlumat bank sisteminə cəmi fərdi kreditlər üzrə gecikmə payı haqqında ARMB-nin statistikasına əsaslanır. Makroiqtisadi məlumatın təsiri ən azı illik əsasla qiymətləndirilməlidir.

Bank tarixi məlumatın təhlilindən istifadə edərək bütün kredit portfelində (qiymətli kağızlar portfeli, maliyyə təşkilatları üçün tələblər daxil olmaqla) kredit riski və kredit zərərlərinin əsas amillərini müəyyən etmiş və sənədləşdirmiş, makroiqtisadi parametrlər və kredit riskləri və zərərləri arasında münasibəti qiymətləndirmişdir.

Əsas amil real ÜDM-un artımıdır. 31 dekabr 2020-ci il tarixinə istifadə olunan iqtisadi ssenarilərə 31 dekabr 2020-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası üçün aşağıdakı əsas göstəricilər daxil edilmişdir.

	2021	2022	2023	2024	2025
Real ÜDM artımı	2.00%	1.60%	1.70%	1.70%	1.70%

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Əsas göstərici və müxtəlif maliyyə aktivləri portfellerinin defolt və zərər dərəcələri arasında əlaqələr son 14 il ərzində yığılan tarixi məlumatın təhlili əsasında proqnoz edilmişdir.

Makroiqtisadi modeli qurarkən Bank defolt haqqında kənar statistikadan istifadə edir, belə ki, defolta dair yetərli daxili statistika yoxdur.

Modifikasiya edilmiş aktivlər

Kredit müqaviləsinin şərtləri bazar şəraitinin dəyişməsi, müştərilərin saxlanılması və müştərinin kredit qabiliyyətliliyinin cari və ya mümkün pisləşməsi ilə bağlı olmayan digər amillər daxil olmaqla, bir sıra səbəblərdən dəyişdirilə bilər. (3(e)(ii)) sayılı qeyddə təsvir edilən uçot siyasətinə əsasən şərtləri dəyişdirilmiş mövcud kreditin tanınması dayandırılmalı və şərtləri yenidən razılaşdırılaraq ədalətli dərəcədə yenidən tanınmalıdır.

Maliyyə aktivinin şərtləri modifikasiya edildikdə və modifikasiya tanınmanın dayandırılması ilə nəticələnmədikdə aktivin kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığı aşağıdakıların müqayisəsini əks etdirir:

- modifikasiya şərtlərinə əsasən hesabat tarixində aktivin qalan bütün dövr üçün defolt ehtimalı
- ilkin tanınma zamanı olan məlumat və ilkin müqavilə şərtlərinə əsasən aktivin qalan bütün dövr üçün defolt ehtimalı.

Modifikasiya tanınmanın dayandırılması ilə nəticələndikdə yeni kredit tanınır və 1-ci mərhələyə təsnif edilir (həmin zaman kredit üzrə dəyərsizləşmədiyi ehtimal edilir).

Bank borcların qaytarılması fərsətlərini maksimum artırmaq və defolt riskini minimuma endirmək üçün müştərilərə verilmiş kreditlərin şərtlərini maliyyə çətinlikləri kimi yenidən razılaşdırır (praktikada “kredit şərtlərinin nəzərdən keçirilməsi” adlandırılır). Bankın kredit şərtlərinin nəzərdən keçirilməsi siyasətinə əsasən, kredit şərtləri hər bir müştəri üçün fərdi qaydada o halda nəzərdən keçirilir ki, borcalan öz borcu üzrə hal-hazırda defoltdadır və ya defolt riski yüksəkdir, borcalanın öz borcunu ilkin müqavilə şərtləri əsasında ödəməsi üçün bütün məqsədəuyğun səylərindən istifadə etməsi barədə sübutlar mövcuddur və borcalanın nəzərdən keçirilmiş şərtlərə əməl edə biləcəyi gözlənilir.

Yeni şərtlərə adətən ödəniş müddətinin uzadılması, faiz ödənişlərinin zamanlamasının və faiz dərəcəsinin dəyişməsi daxildir. Həm pərakəndə, həm də korporativ kreditlərin şərtləri nəzərdən keçirilə bilər.

Bankın kredit şərtlərini yenidən nəzərdən keçirmək siyasətinin bir hissəsi kimi dəyişikliyə uğramış maliyyə aktivləri üçün, DE proqnozu dəyişikliyin Bankın faiz və əsas məbləği toplamaq qabiliyyətini artırıb-artırmadığını və ya bərpa etdiyini və Bankın kredit şərtlərini nəzərdən keçirmək sahəsində keçmiş təcrübəsini əks etdirir. Bu prosesin bir hissəsi kimi Bank borcalanın ödəniş fəaliyyətini dəyişdirilmiş müqavilə şərtləri ilə münasibətdə qiymətləndirir və müxtəlif davranış göstəricilərini nəzərə alır.

Bir qayda olaraq kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi kredit riskində əhəmiyyətli artımın keyfiyyət göstəricisidir və kredit şərtlərinin yenidən nəzərdən keçirilməsinə dair gözləntilər riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşməsinə dair sübut təşkil edə bilər (bax: Qeyd 3(e)(iv)). Riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşmiş/defoltda hesab edilməməsi üçün müştəri müəyyən müddət ərzində davamlı olaraq ödənişləri vaxtında etməli və ya defolt ehtimalı o qədər azalmalıdır ki, zərər üzrə ehtiyat yenidən 12 aylıq ehtimal olunan kredit zərəri miqdarında hesablansın.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Ehtimal olunan kredit zərərlərinin ölçülməsi

Ehtimal olunan kredit zərərinin ölçülməsində əsas amillər aşağıdakı dəyişənlərin müddət strukturudur:

- defolt ehtimalı (DE);
- defolt zamanı zərər (LGD);
- defolta məruz qalan məbləğ (EAD).

1-ci mərhələdə riskə məruz qalan məbləğ üzrə gözlənilən kredit zərərlərini 12 aylıq defolt ehtimalını defolt zamanı zərəre (LGD) və defolta məruz qalan məbləğə (EAD) vurmaqla hesablanır. Bütün dövr üçün ehtimal olunan kredit zərərləri bütün müddət üçün defolt ehtimalını defolt zamanı zərəre (LGD) və defolta məruz qalan məbləğə (EAD) vurmaqla hesablanır.

Defolt ehtimalını hesablama metodologiyası “Defolt ehtimalının müddət strukturunun yaradılması” başlığı altında müzakirə edilmişdir.

Bank defolt zamanı zərər (LGD) parametrlərini defoltlu kontraqentlərə qarşı iddialar üzrə bərpa tarixinə əsasən hesablayır. Defolt zamanı zərər (LGD) modellərində iddianın strukturu, iddia üzrə təminat (məüyyən portfeller üçün), hansı iddianın daha əvvəl edildiyi, tərəf müqabilinin fəaliyyət sahəsi və maliyyə aktivinin ayrılmaz tərkib hissəsi olan istənilən təminatın bərpa xərcləri nəzərə alınır. Pərakəndə əmlakla təmin edilmiş kreditlər üçün (məüyyən portfel növləri üçün) LTV əmsalı defolt zamanı zərərin (LGD) məüyyən edilməsi üçün başlıca parametrdir. Defolt zamanı zərər (LGD) qiymətləri müqavilə üzrə əldə olan ilk faiz dərəcəsinə diskontlaşdırılmış pul vəsaitlərinə əsasən hesablanır, belə ki, bu aktiv yaradılarkən mövcud olan effektiv faiz dərəcəsinə ən yaxın dərəcə sayılır.

Defolta məruz qalan məbləğ (EAD) defolt zamanı riskli mövqenin ehtimal olunan məbləğini əks etdirir. Bank defolta məruz qalan məbləği (EAD) cari risk məbləği və müqaviləyə əsasən ayrılan və amortizasiyadan yaranan cari məbləgdə mümkün dəyişikliklərə əsasən hesablayır. Maliyyə aktivinin defolta məruz qalan məbləği (EAD) onun defolt anındakı ümumi qalıq dəyəridir. İcarə öhdəlikləri üçün, defolta məruz qalan məbləğ (EAD) tarixi müşahidəyə əsasən hesablanan və müqaviləyə əsasən istifadə edilə bilən mümkün gələcək məbləğlərdir.

Yuxarıda qeyd edildiyi kimi və 1-ci mərhələ maliyyə aktivləri üzrə maksimum 12 aylıq defolt ehtimalından istifadə etmək şərtilə, Bank ehtimal olunan kredit zərərinə kredit riskinə məruz qaldığı maksimal müqavilə müddəti ərzində (borcalanın müddəti uzatmaq variantları daxil olmaqla) defolt riskini nəzərə almaqla ölçür (hətta Bank kredit risklərini idarə etmək məqsədləri ilə daha uzun müddəti nəzərdə tutduqda belə). Maksimal müqavilə müddəti Bankın avans ödənişini tələb etmək və ya kredit öhdəliyinə xitam vermək hüququ yarandığı tarixədək uzanır.

Parametr kollektiv əsasla modelləşdirilərkən maliyyə alətləri alət növünə əsasən qruplaşdırılır.

Xüsusi qrup daxilində riskli mövqelərin eynicinsli qalmasını təmin etmək üçün qruplaşdırmalar müntəzəm olaraq nəzərdən keçirilir.

Bankın məhdud tarixi məlumatlara malik olduğu portfeller üçün, daxili mövcud məlumatlara əlavə olaraq kənar müqayisəli məlumatlardan istifadə edilir. Ehtimal olunan kredit zərərinin ölçülməsi üçün kənar müqayisəli məlumatın əhəmiyyətli olduğu portfeller aşağıdakılardır:

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	Riskə məruz qalan məbləğ	Kənar müqayisəli məlumat Defolt ehtimalı	Defolt zamanı zərər (LGD)
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri istisna olmaqla)	254,087	“Moody’s”-in defolt araşdırması	S&P bərpa araşdırmaları
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	43,771	“Moody’s”-in defolt araşdırması	S&P bərpa araşdırmaları
İnvestisiya qiymətli kağızları	49,036	“Moody’s”-in defolt araşdırması	S&P bərpa araşdırmaları

Maliyyə aktivləri və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi

Aşağıdakı cədvəldə təqdim olunan maliyyə aktivlərinə və maliyyə öhdəliklərinə, maliyyə vəziyyəti haqqında hesabatda əvəzləşdirilməsindən asılı olmayaraq, əvəzləşdirmə haqqında ümumi razılaşma və ya oxşar maliyyə alətlərini əhatə edən oxşar sövdələşmə tətbiq oluna bilər.

31 dekabr 2020-ci il

	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər Maliyyə alətləri	Alınmış girov	Xalis məbləğ
Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri					
Müştərilərə verilmiş kredit	140,574	140,574	-	140,574	-
Cəmi maliyyə aktivləri	140,574	140,574	-	140,574	-
 Müştərilərin cari hesabları və depozitləri	(140,574)	(140,574)	140,574	-	-
Cəmi maliyyə öhdəlikləri	(140,574)	(140,574)	140,574	-	-

31 dekabr 2019-cu il

	Tanınmış maliyyə aktivinin/öhdəliyinin ümumi məbləği	Maliyyə vəziyyəti haqqında hesabatda tanınan maliyyə aktivlərinin/öhdəliklərinin xalis məbləği	Maliyyə vəziyyəti haqqında hesabatda əvəzləşdirilməyən əlaqəli məbləğlər Maliyyə alətləri	Alınmış girov	Xalis məbləğ
Maliyyə aktivlərinin/maliyyə öhdəliklərinin növləri					
Müştərilərə verilmiş kredit	64,751	64,751	-	64,751	-
Cəmi maliyyə aktivləri	64,751	64,751	-	64,751	-
 Müştərilərin cari hesabları və depozitləri	(64,751)	(64,751)	64,751	-	-
Cəmi maliyyə öhdəlikləri	(64,751)	(64,751)	64,751	-	-

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Likvidlik riski

Likvidlik riski Bankın hesablaşması nağd pul və ya digər maliyyə aktivləri ilə aparılan maliyyə öhdəlikləri ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşməsi riskidir. Likvidlik riski aktivlərlə öhdəliklərin ödəniş müddətləri arasında uyğunsuzluq olduqda yaranır. Aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunlaşdırılması yaxud tənzimlənən uyğunsuzluğu likvidliyin idarə edilməsində əsas rol oynayır. Tam uyğunluğun təmin edilməsi maliyyə təşkilatları üçün qeyri-adidir, çünki, məşğul olduqları əməliyyatlar, adətən, qeyri-müəyyən müddətlərlə və növlərin müxtəlifliyi ilə səciyyələnir. Ödəniş müddətləri arasında fərq (uyğunsuzluq) olduqda, mənfəətilik səviyyəsi arta bilər, lakin, eyni zamanda, itkilərin yaranması riski də artır.

Bank pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəruri həcmdə vəsaitlərin mövcudluğunu təmin etmək məqsədi ilə likvidliyini idarə edir və tənzimləyir. Likvidlik siyasəti Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. Bank digər banklardan alınmış uzun və qısa müddətli kreditlərdən, əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depozitlərdən ibarət olan və yüksək likvidli aktivlərin diversifikasiya olunmuş portfeli ilə müşayiət olunan diversifikasiyalı və sabit maliyyələşdirmə bazasını fəal surətdə dəstəkləməyə çalışır ki, gözlənilməyən likvidlik tələbatına operativ və səmərəli qaydada cavab verə bilsin.

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakılardan ibarətdir:

- əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması;
- maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi;
- borcların cəmləşməsinin və profillərinin tənzimlənməsi;
- borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi;
- pul vəsaitlərinin hərəkətinin kəsilməsinə qarşı bir tədbir kimi yüksək likvidli, asanlıqla satıla bilən aktivlər portfelinin təmin edilməsi;
- fəvqəladə hallarda likvidliyin və maliyyələşdirmənin təmin edilməsi üçün planların hazırlanması;
- likvidlik əmsallarının normativ tələblərə uyğun olub-olmadığının izlənməsi.

Xəzinədarlıq Departamenti Bankın müxtəlif qurumlarından onların maliyyə aktivlərinin və öhdəliklərinin likvidlik göstəriciləri haqqında və proqnozlaşdırılan gələcək əməliyyatlarla və fəaliyyət növləri ilə bağlı digər proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti haqqında təfərrüatlı məlumatlar alır. Daha sonra, Xəzinədarlıq Departamenti tələb olunan qısamüddətli likvid aktivlərin adekvat portfelinin təmin edir. Həmin portfel, əsasən, banklara verilmiş kreditlərdən və digər banklararası alətlərdən ibarət olmaqla, bütövlüklə Bank üçün yetərli likvidliyi təmin etmək məqsədinə xidmət edir.

Xəzinədarlıq Departamenti gündəlik likvidlik mövqeyinin monitorinqini və həm normal, həm ən çətin bazar şəraitlərini əks edən müxtəlif ssenarilərlə mütəmadi likvidlik stress-testlərini aparır. Normal bazar şəraitində likvidlik mövqeyini əks edən likvidlik haqqında hesabatlar rəhbərliyə hər həftə təqdim olunur. Likvidliyin tənzimlənməsi ilə bağlı qərarlar APIK tərəfindən qəbul edilir və Xəzinədarlıq Departamenti tərəfindən icra olunur.

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəllərdə maksimal dərəcədə mümkün olan erkən ödəniş müddətinə əsasən maliyyə öhdəlikləri və kreditlərlə bağlı öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti təqdim olunur. Cədvəllərdə təqdim edilən cəmi məxaric müqavilələrdə nəzərdə tutulan maliyyə öhdəlikləri və ya öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkətidir. Buraxılmış maliyyə zəmanətləri müqavilələrinə gəldikdə isə, zəmanətin maksimal məbləği həmin zəmanətin yerinə yetirilməsinə dair tələb irəli sürə bilən ən erkən dövrə aid edilir.

31 dekabr 2020-ci il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Qalıq dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Bank depozitləri və qalıqları	1,222	6,880	186	10,736	-	19,024	18,519
Müştərilərin cari hesabları və depozitləri	374,912	27,019	126,506	18,418	5,808	552,663	545,954
Digər borc öhdəlikləri	639	501	4,798	73,439	94,813	174,190	128,522
Subordinasiya borc öhdəlikləri	4,813	92	414	16,922	-	22,241	20,376
İcarə öhdəliyi	109	213	928	1,714	426	3,390	2,804
Digər maliyyə öhdəlikləri	7,117	-	-	-	-	7,117	7,117
Cəmi maliyyə öhdəlikləri	388,812	34,705	132,832	121,229	101,047	778,625	723,292
Kreditlərlə bağlı öhdəliklər	82,176	-	-	-	-	82,176	82,176

31 dekabr 2019-cu il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlili aşağıdakı kimidir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Cəmi ümumi məxaric	Qalıq dəyəri
Qeyri-törəmə öhdəlikləri							
Bank depozitləri və qalıqları	3,155	6,900	3,813	6,802	-	20,670	20,446
Müştərilərin cari hesabları və depozitləri	278,071	10,119	174,759	40,713	5,512	509,174	499,588
Digər borc öhdəlikləri	1,599	2,280	9,630	40,783	49,874	104,166	87,401
Subordinasiya borc öhdəlikləri	402	201	904	22,119	-	23,626	20,339
İcarə öhdəliyi	94	187	842	2,309	386	3,818	3,071
Digər maliyyə öhdəlikləri	5,733	-	-	-	-	5,733	5,733
Cəmi maliyyə öhdəlikləri	289,054	19,687	189,948	112,726	55,772	667,187	636,578
Kreditlərlə bağlı öhdəliklər	54,646	-	-	-	-	54,646	54,646

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Azərbaycan qanunvericiliyinə əsasən, fiziki və hüquqi şəxslər istənilən vaxt, əksər hallarda yığılmış faizlərin itirilməsi şərtilə, yerləşdirilmiş müddətli depozitlərini geri götürə bilər. Bu depozitlər onların ödəniş tarixlərinə əsasən, yuxarıdakı diskontlaşdırılmamış ödəniş müddəti cədvəllərində təsnif olunur. Bankın rəhbərliyi fiziki və hüquqi şəxslərin öz müddətli depozitlərini qeyd olunan ödəniş müddətlərindən əvvəl geri götürəcəklərini hesab etmir.

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddət- siz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	292,963	-	-	-	-	-	-	292,963
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	31,446	10,874	199	1,252	-	-	-	43,771
İnvestisiya qiymətli kağızları	2	11,210	26,834	10,990	-	402	-	49,438
Müştərilərə verilmiş kreditlər	23,113	41,267	125,357	142,450	50,959	-	9,185	392,331
Digər maliyyə aktivləri	11,527	-	-	-	-	-	-	11,527
Cəmi maliyyə aktivləri	359,051	63,351	152,390	154,692	50,959	402	9,185	790,030
Bank depozitləri və qalıqları	1,179	6,800	-	10,540	-	-	-	18,519
Müştərilərin cari hesabları və depozitləri	374,440	26,150	124,257	16,710	4,397	-	-	545,954
Digər borc öhdəlikləri	102	-	2,659	41,838	83,923	-	-	128,522
Subordinasiya borc öhdəlikləri	4,758	-	-	15,618	-	-	-	20,376
İcarə öhdəliyi	86	172	771	1,405	370	-	-	2,804
Digər maliyyə öhdəlikləri	7,117	-	-	-	-	-	-	7,117
Cəmi maliyyə öhdəlikləri	387,682	33,122	127,687	86,111	88,690	-	-	723,292
Xalis mövqe	(28,631)	30,229	24,703	68,581	(37,731)	402	9,185	66,738
Məcmu likvidlik kəsiri	(28,631)	1,598	26,301	94,882	57,151	57,553	66,738	

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda tanınmış məbləğlərin müqavilə üzrə ödəniş müddətlərinə görə təhlili verilmişdir:

	Tələb əsasında və 1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən artıq	Müddət- siz	Vaxtı keçmiş	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	274,614	-	-	-	-	-	-	274,614
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	4,423	39,750	8,673	7,439	-	-	-	60,285
İnvestisiya qiymətli kağızları	81	45	-	13,427	-	402	-	13,955
Müştərilərə verilmiş kreditlər	11,448	17,511	114,062	128,079	45,619	-	34,855	351,574
Digər maliyyə aktivləri	6,356	-	-	-	-	-	-	6,356
Cəmi maliyyə aktivləri	296,922	57,306	122,735	148,945	45,619	402	34,855	706,784
Bank depozitləri və qalıqları	3,106	6,800	3,740	6,800	-	-	-	20,446
Müştərilərin cari hesabları və depozitləri	277,391	8,805	171,245	38,220	3,927	-	-	499,588
Digər borc öhdəlikləri	1,457	1,998	8,417	35,067	40,462	-	-	87,401
Subordinasiya borc öhdəlikləri	301	-	-	20,038	-	-	-	20,339
İcarə öhdəliyi	72	144	649	1,875	331	-	-	3,071
Digər maliyyə öhdəlikləri	5,730	-	-	-	-	-	-	5,730
Cəmi maliyyə öhdəlikləri	288,057	17,747	184,051	102,000	44,720	-	-	636,575
Xalis mövqe	8,865	39,559	(61,316)	46,945	899	402	34,855	70,209
Məcmu likvidlik kəsiri	8,865	48,424	(12,892)	34,053	34,952	35,354	70,209	

Likvidlik riskini idarə etmək üçün Bankın istifadə etdiyi əsas amil ARMB-nin müəyyən etdiyi likvidlik əmsəlidir. Bank ARMB tələbinə uyğun olaraq, gündəlik əsaslarla bu icbari likvidlik əmsalını hesablayır. Bu əmsal yüksək likvidli aktivlərin tələb əsasında ödənilən öhdəliklərə nisbəti kimi hesablanan ani likvidlik əmsəlidir.

Bank 31 dekabr 2020 və 2019-cu il tarixlərində bu nisbətə uyğun gəlmişdir. 31 dekabr 2020 və 2019-cu il tarixlərinə icbari likvidlik nisbəti aşağıdakı kimidir.

	Tələb	2020, % (audit olunmamış)	2019, % (audit olunmamış)
	30%-dən az olmamaqla		
Ani likvidlik əmsalı		104.80%	97.39%

Əməliyyat riski

Əməliyyat riski Bankın prosesləri, işçi heyəti, texnologiya və infrastrukturunu ilə bağlı bir çox səbəblərdən, habelə kredit, bazar və likvidlik risklərindən başqa kənar faktorlardan, məsələn hüquqi və normativ tələblərdən və ümumi qəbul edilmiş korporativ davranış standartlarından irəli gələn birbaşa və dolaylı zərər riskidir. Əməliyyat riskləri Bankın bütün əməliyyatlarından irəli gəlir.

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Bankın məqsədi əməliyyat riskini idarə etməklə, iqtisadi səmərəlilik və innovasiya vasitəsilə Bankın nüfuzuna qarşı hər hansı maliyyə zərərləri və ziyanın qarşısını almaqdır. Bütün hallarda Bankın siyasəti tətbiq olunan hüquqi və normativ tələblərə əməl etməyi tələb edir. Bank rəhbərliyin öz əməliyyatlarının hər sahəsində zəruri hesab etdiyi daxili nəzarət sistemlərini qurmaqla əməliyyat riskini idarə edir.

25. KAPİTALIN İDARƏ EDİLMƏSİ

ARMB Bank üçün kapital tələblərini müəyyən edir və onların yerinə yetirilməsinə nəzarət edir.

ARMB-nin qüvvədə olan kapital normativlərinə uyğun olaraq, banklar (i) minimum 50,000 min AZN cəmi normativ kapitalla malik olmalıdırlar (31 dekabr 2019: 50,000 min AZN) və (ii) cəmi normativ kapitalın risk çəkili aktivlərə nisbətini (normativ kapital əmsalı) minimum 9% (31 dekabr 2019: 10%) səviyyədə saxlamalıdırlar.

Bank müəyyən edilmiş formaya uyğun olaraq icbari əmsallar barədə ARMB-yə məlumat verir. Risk departamenti gündəlik olaraq kapital adekvatlığı əmsallarına uyğunluğa nəzarət edir. Kapital adekvatlığı əmsalları ARMB-nin və Bankın daxili siyasətinin müəyyən etdiyi hədlərə yaxın olarsa, bu barədə Müşahidə Şurasına məlumat verilir.

Bank 31 dekabr 2020 və 2019-cu il tarixlərinə minimum cəmi məcmu kapital və onun risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti tələblərinə uyğun olmuşdur. Aşağıdakı cədvəldə 31 dekabr tarixinə ARMB-nin normativ tələblərinə əsasən kapital adekvatlığı təqdim olunur:

	31 dekabr 2020-ci il (audit olunmamış)	31 dekabr 2019-cu il (audit olunmamış)
Cəmi məcmu kapital	103,437	114,031
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	563,490	455,437
Kapital adekvatlığı əmsalı (%)	18.36%	25.04%

Bank, həmçinin Bazel 1 kimi tanınmış Kapitalın Ölçülməsi və Kapital Standartları üzrə Beynəlxalq Konvensiyada (1998-ci ilin aprel ayında qəbul edilmiş düzəlişlərlə) və bazar risklərinin daxil edilməsi üzrə Kapital Sazişinə Düzəlişdə (2007-ci ilin noyabr ayında qəbul edilmiş düzəlişlərlə) müəyyən edildiyi kimi, Bazel Sazişinə uyğun olaraq hesablanmış kapital adekvatlığı əmsalına nəzarət edir.

Aşağıdakı cədvəldə 31 dekabr tarixinə Bazel Sazişinin tələblərinə uyğun olaraq hesablanmış kapital mövqeyinin tərkibi təqdim olunur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	102,047	102,047
Yığılmış zərər	(26,048)	(16,073)
Cəmi 1-ci dərəcəli kapital	75,999	85,974

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
2-ci dərəcəli kapital		
Yenidən qiymətləndirmə ehtiyatı – binalar	2,504	2,596
Subordinasiya borc öhdəlikləri (amortizasiya edilməmiş hissəsi)	13,379	17,386
Cəmi 2-ci dərəcəli kapital	15,883	19,982
Çıxılsın: investisiyalar	(491)	(419)
Cəmi kapital	91,391	105,537
 Risk dərəcəsi üzrə ölçülmüş aktivlər		
Balans	322,816	279,961
Balansdankənar	82,176	54,646
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər	404,992	334,607
 1-ci dərəcəli kapital payı	18.77%	25.69%
Cəmi kapital payı	22.57%	31.54%

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər hər bir aktiv və tərəf müqabili ilə bağlı kredit, bazar və digər risklərin xarakterinə uyğun olaraq təsnifləşdirilmiş və onların hesablanması əks edən risk dərəcələri sistemində əsasən qiymətləndirilir. Bu zaman müvafiq girov və ya zəmanətlər nəzərə alınır. Eyni prosedur, potensial itkilərin gözlənilməyən xarakterini əks etmək üçün qəbul edilən bəzi düzəlişlərlə, uçota alınmamış müqavilə öhdəliklərinə də tətbiq olunur.

26. KREDİTLƏ ƏLAQƏLİ ÖHDƏLİKLƏR

Bankın kredit vermək öhdəlikləri mövcuddur. Bu öhdəliklər təsdiqlənmiş kreditlər, kredit kartları üzrə limitlər və overdraftlar şəklindədir.

Bank müştərilərinin üçüncü tərəflər qarşısında öhdəliklərinin yerinə yetiriləcəyinə təminat vermək məqsədi ilə maliyyə zəmanətləri və akkreditivlər verir. Bu kimi müqavilələrin sabit limitləri vardır və onlar adətən beş il müddətinədək bağlanılır.

Bank kredit vermək öhdəliklərini üzərinə götürdükdə, maliyyə zəmanətlərini və akkreditivləri verdikdə müştərilərə kredit verdiyi zaman tətbiq etdiyi kredit risklərinin idarə edilməsi siyasət və prosedurlarını tətbiq edir.

Aşağıdakı cədvəldə öhdəliklərin müqavilə üzrə məbləğləri kateqoriyalar üzrə təqdim olunur. Cədvəldə öhdəliklər üzrə göstərilmiş məbləğlər onlar üzrə tam həcmdə avansların verildiyini fərz edir. Cədvəldə zəmanətlər üzrə göstərilmiş məbləğlər tərəf müqabilləri bağladığı müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirmədikləri halda hesabat tarixinə tanınacaq maksimal qalıq itkilərini əks etdirir.

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Müqavilədə nəzərdə tutulmuş məbləğ		
Zəmanətlər	58,255	34,539
İstifadə edilməmiş kredit xətləri	23,921	20,107
	82,176	54,646

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

3-cü mərhələyə aid olan və qalığı 521 min AZN olan bir müştəri və 2-ci mərhələyə aid olan və balansı 4 min AZN olan iki müştəri (2019: 3-cü mərhələdə olan və balansı 300 min olan bir müştəri) istisna olmaqla, bütün zamanət qalıqları 1-ci mərhələdədir. 31 dekabr 2020 və 2019-cu illər üzrə bütün istifadə edilməmiş kredit xətti qalıqları 1-ci mərhələdədir.

Cədvəldə göstərilmiş cəmi müqavilə üzrə şərti öhdəlikləri heç də mütləq gələcək nağd pul vəsaitlərinə tələbatı əks etdirmir, çünki, bu şərti öhdəliklərin maliyyələşdirməsi təmin edilmədən müddəti başa çatma və ya onlara xitam verilə bilər. Kredit və kredit xətlərinin ayrılmasına dair şərti öhdəliklərin əksəriyyəti Bank tərəfindən şərtsiz öhdəlikləri təşkil etmir.

27. İCARƏLƏR

Bankın icarəçi olduğu icarə müqavilələri (16 sayılı MHBS)

Bank əsasən bir sıra filial və baş ofis əraziləri icarəyə götürür. İcarələr adətən 1-5 il müddətinə olur və müddət bitdikdən sonra uzadıla bilər. Bəzi icarələrin haqqı bazar qiymətlərini əks etdirməsi üçün hər üç ildən bir yenidən razılaşdırılır.

Bankın icarəçi olduğu icarələr haqqında məlumat aşağıda təqdim olunur.

İstifadə hüququ formasında olan aktivlər

İstifadə hüququ formasında olan aktivlər əsasən investisiya mülkiyyəti anlayışına uyğun gəlməyən filial və baş ofis ərazilərinin icarəsinə aiddir.

	Filial və baş ofis əraziləri	Torpaq	Cəmi
2020-ci il			
1 yanvar 2020-ci il tarixinə qalıq	2,845	100	2,945
Əlavələr	727	-	727
İl üzrə amortizasiya xərci	(1,057)	(13)	(1,070)
31 dekabr 2020-ci il tarixinə qalıq	2,515	87	2,602

	Filial və baş ofis əraziləri	Torpaq	Cəmi
2019-cu il			
1 yanvar 2019-cu il tarixinə qalıq	3,746	113	3,859
İl üzrə amortizasiya xərci	(901)	(13)	(914)
31 dekabr 2019-cu il tarixinə qalıq	2,845	100	2,945

31 dekabr 2020-ci il tarixinə icarə öhdəliklərinin müddətlərinin təhlili üçün 24 sayılı Qeydə baxın.

Mənfəət və ya zərərdə tanınan məbləğlər

	2020-ci il	2019-cu il
İstifadə hüququ verən aktivlər üzrə amortizasiya	1,070	914
İcarə öhdəlikləri üzrə faiz	301	335
Qısamüddətli icarələrlə bağlı xərclər	193	104

RABİTƏBANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda tanınan məbləğlər

	2020-ci il	2019-cu il
İcarələr üzrə cəmi məxaric	(1,295)	(1,123)

28. ŞƏRTİ ÖHDƏLİKLƏR

Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş sığortalamanın bir çox formaları Azərbaycanda hələ mövcud deyil. Bankın əmlak və avadanlıqları, biznes fəaliyyətinin dayanması və ya Banka məxsus olan ərazilərdə və ya onun əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar olaraq yaranan üçüncü tərəf məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Bank tam sığorta təminatı alanadək, müəyyən aktivlərin itirilməsi və ya məhv olunması riski mövcuddur və bu riskin əməliyyatlara və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsiri ola bilər.

Məhkəmə iddiaları

Bank öz fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iddiaları və şikayətlərlə üzləşir. Rəhbərlik bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyətin Bankın maliyyə vəziyyətinə və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcəyini hesab edir.

Vergi öhdəlikləri

Azərbaycan Respublikasının vergi qoyma sistemi inkişaf etməkdə olduğuna görə bir çox hallarda aydın olmayan, ziddiyyətli və müxtəlif vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər sərt cərimələr və faizlər tətbiq edən orqanlar tərəfindən yoxlanılır və araşdırılır. Bir vergi ili ümumən üç növbəti təqvim ili müddətində vergi orqanları tərəfindən nəzarət üçün açıq qalır. Lakin, müəyyən hallarda bir vergi ili daha uzun müddətə açıq qala bilər. Azərbaycan Respublikası daxilində baş verən son hadisələrə əsasən, vergi orqanları öz şərtlərində və vergi qanunvericiliyinin tətbiqində daha iddialı mövqe nümayiş etdirirlər.

Bu hallar Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik qüvvədə olan qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təsnifləri əsasında vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirləri gördüyünü hesab edir. Buna baxmayaraq, müvafiq səlahiyyətli orqanların şərtləri fərqli ola bilər və vergi orqanları öz şərtlərinin tətbiq edilməsinə nail olduqları halda, maliyyə hesabatlarına təsiri əhəmiyyətli ola bilər.

Bank bir sıra amillərin qiymətləndirilməsinə, o cümlədən vergi qanunvericiliyin təfsirinə və əvvəlki təcrübəsinə əsaslanaraq inanır ki, vergi öhdəlikləri üçün hesablaşmalar bütün açıq vergi illərinə görə adekvatdır. Bu qiymətləndirmə ehtimal və fərziyyələrə əsaslanaraq həyata keçirilir və uyğun olaraq gələcək hadisələr haqqında ehtimalları əhatə edə bilər. Bankın mövcud vergi öhdəliklərinin adekvatlığı ilə bağlı öz mülahizəsini dəyişdirməsinə səbəb olan yeni məlumatlar yarana bilər; vergi öhdəliklərinə bu cür dəyişikliklər həmin qərarın verildiyi dövrdə vergi xərci məbləğinə təsir edə bilər.

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

29. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Nəzarət münasibətləri

31 dekabr 2020 və 2019-cu il tarixlərinə banka əsas nəzarət edən tərəf yoxdur.

Müşahidə Şurası və İdarə Heyətinin üzvləri ilə əməliyyatlar

31 dekabr 2020 və 2019-cu il tarixlərində başa çatmış illər üzrə işçi heyəti xərclərinə daxil olan işçilərə edilməmiş cəmi ödənişlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Qısamüddətli işçi müavinətləri	2,868	1,784
Cəmi qısamüddətli işçi müavinətləri	2,868	1,784

Bu məbləğlərə İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinə nağd pul ödənişləri daxildir.

İdarə Heyəti və Müşahidə Şurasının üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2020 və 2019-cu il tarixlərinə olan qalıqlar və orta effektiv faiz dərəcələri aşağıda qeyd olunmuşdur:

	31 dekabr 2020-ci il	Orta effektiv faiz dərəcəsi	31 dekabr 2019-cu il	Orta effektiv faiz dərəcəsi
Maliyyə vəziyyəti haqqında hesabat				
Ödənilməli kreditlər (ümumi)	509	10.38%	100	17.48%
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərinin azalması	(5)	-	(2)	-
Cari hesablar	425	-	121	-
Alınmış depozitlər	283	6.71%	495	9.39%
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər	110	7.19%	82	4.27%

İdarə Heyəti və Müşahidə Şurasının üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2020 və 2019-cu il tarixlərində başa çatmış illərin sonuna olan mənfəət və ya zərər aşağıda qeyd olunur:

	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Mənfəət və ya zərər		
Faiz gəliri	37	164
Faiz xərci	(28)	(29)
Ehtimal olunan kredit zərərlərinin bərpası	2	390

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Bank digər əlaqəli tərəflərlə 31 dekabr 2020-ci il tarixinə olan qalıqları və əlaqəli orta effektiv faiz dərəcələrini və 31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə əməliyyatlardan əlaqəli mənfəət və ya zərər məbləğlərini aşağıdakı kimi təqdim edir:

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
		Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %	
Maliyyə vəziyyəti haqqında hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	1,164	15.00%	3,078	2.50%	4,242
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	-	-	35,231	2.86%	35,231
Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(12)	-	(4,432)	-	(4,444)
ÖHDƏLİKLƏR					
Müştərilərin cari hesabları və depozitləri					
Cari hesablar	1,270	-	2,592	-	3,862
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	435	7.76%	-	-	435
Qısamüddətli depozitlər (ABŞ dolları)	14,262	1.06%	-	-	14,262
Uzunmüddətli depozitlər (AZN)	1,648	11.83%	-	-	1,648
Uzunmüddətli depozitlər (ABŞ dolları)	11,711	1.11%	-	-	11,711
Subordinasiya borc öhdəlikləri (ABŞ dolları)	14,315	2.00%	6,061	7.50%	20,376
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə	106	13.66%	-	-	106
Mənfəət və ya zərər					
Faiz gəliri	316	-	1,113	-	1,429
Faiz xərci	(302)	-	-	-	(302)
Ehtimal olunan kredit zərərinin artması/(azalması)	18	-	(1,966)	-	(1,948)

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Bank digər əlaqəli tərəflərlə 31 dekabr 2019-cu il tarixinə olan qalıqları və əlaqəli orta effektiv faiz dərəcələrini və 31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə əməliyyatlardan əlaqəli mənfəət və ya zərər məbləğlərini aşağıdakı kimi təqdim edir:

	Səhmdarlar, yaxın ailə üzvləri və nəzarət altında olan müəssisələr		Digər*		Cəmi
	Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %		
Maliyyə vəziyyəti haqqında hesabat					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Qısamüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	10	-	-	-	10
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (AZN)	2,952	13.69%	3,257	2.50%	6,209
Uzunmüddətli kreditlər üzrə ümumi qalıq (ABŞ dolları)	1	0.00%	35,296	3.63%	35,297
Cəmi dəyərsizləşmə üzrə ehtiyat	(55)	-	(7,285)	-	(7,340)
ÖHDƏLİKLƏR					
Müştərilərin cari hesabları və depozitləri					
Cari hesablar	828	-	251	-	1,079
Müddətli depozitlər					
Qısamüddətli depozitlər (AZN)	436	8%	-	-	436
Qısamüddətli depozitlər (ABŞ dolları)	14,011	1.00%	-	-	14,011
Uzunmüddətli depozitlər (AZN)	2,854	8.61%	-	-	2,854
Uzunmüddətli (ABŞ dolları)	11,554	1.11%	-	-	11,554
Subordinasiya borc öhdəlikləri (ABŞ dolları)	14,278	10.33%	6,062	7.50%	20,340
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə	139	3%	-	-	139
Mənfəət və ya zərər					
Faiz gəliri	443		859		1,302
Faiz xərci	(1,083)		(446)		(1,529)
Ehtimal olunan kredit zərərinin artması/(azalması)	(55)		(551)		(606)

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

30. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ: ƏDALƏTLİ DƏYƏRLƏR VƏ UÇOT TƏSNİFATLARI

Uçot təsnifatları və ədalətli dəyərlər

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qalıq dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	Digər məcmu gəlirdə əks olunan ədalətli dəyər	Cəmi qalıq dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	292,963	-	292,963	292,963
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	43,771	-	43,771	43,771
İnvestisiya qiymətli kağızları	49,036	402	49,438	49,438
Müştərilərə verilmiş kreditlər	392,331	-	392,331	392,331
Digər maliyyə aktivləri	11,527	-	11,527	11,527
	789,628	402	790,030	790,030
Bank depozitləri və qalıqları	18,519	-	18,519	18,519
Müştərilərin cari hesabları və depozitləri	545,954	-	545,954	545,954
Digər borc öhdəlikləri	128,522	-	128,522	128,522
Subordinasiya borc öhdəlikləri	20,376	-	20,376	20,376
İcarə öhdəlikləri	2,804	-	2,804	2,804
Digər maliyyə öhdəlikləri	7,117	-	7,117	7,117
	723,292	-	723,292	723,292

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qalıq dəyərləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya edilmiş dəyər	Digər məcmu gəlirdə əks olunan ədalətli dəyər	Cəmi qalıq dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	274,614	-	274,614	274,614
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	60,285	-	60,285	57,319
İnvestisiya qiymətli kağızları	13,553	402	13,955	14,083
Müştərilərə verilmiş kreditlər	351,574	-	351,574	347,992
Digər maliyyə aktivləri	6,356	-	6,356	6,356
	706,382	402	706,784	700,364
Bank depozitləri və qalıqları	20,446	-	20,446	20,305
Müştərilərin cari hesabları və depozitləri	499,588	-	499,588	498,696
Digər borc öhdəlikləri	87,401	-	87,401	87,401
Subordinasiya borc öhdəlikləri	20,339	-	20,339	20,339
İcarə öhdəlikləri	3,071	-	3,071	3,071
Digər maliyyə öhdəlikləri	5,730	-	5,730	5,730
	636,575	-	636,575	635,542

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Ədalətli dəyər hesablamaları maliyyə alətinin müstəqil kommersiya əməliyyatında tərəflər qismində çıxış edən məlumatlı şəxslər arasında mübadilə oluna bildiyi məbləğini təxmin etmək məqsədinə xidmət edir. Buna baxmayaraq, qeyri-müəyyənlikləri və mühakimənin subyektivliyini nəzərə alaraq, ədalətli dəyər aktivlərin satışı və ya öhdəliklər üzrə hesablaşmanın aparılması çərçivəsində reallaşdırıla bilən kimi qəbul edilməməlidir.

Fəal bazarda alınıb-satılan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Bank digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktiv satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənləşdirilməsidir. Qiymətləndirmə üsullarına xalis cari dəyər və diskontlaşdırılmış pul vəsaitlərinin hərəkət modelləri, bazarda müşahidə oluna bilən qiymətləri mövcud olan maliyyə alətləri ilə müqayisə daxildir.

Qiymətləndirmə üsullarında istifadə edilən ehtimallara və göstəricilərə riskləri olmayan və benchmark faiz dərəcələri, kredit spreadi və diskont dərəcələrin qiymətləndirilməsində istifadə edilən digər premiyalar, istiqraz və kapital qiymətləri, xarici valyuta məzənnələri, kapital və kapital indeksi qiymətləri, ehtimal olunan açıq mövqelər və nisbətlər daxildir. Qiymətləndirmə üsullarının məqsədi hesabat tarixində maliyyə alətinin dəyərini, kommersiya şərtlərində fəaliyyət göstərən bazar iştirakçıları tərəfindən müəyyən edilən ədalətli dəyər səviyyəsinə çatmaqdır.

Ədalətli dəyər iyerarxiyası

Bank ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- 1-ci səviyyə: Fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmamış).
- 2-ci səviyyə: birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi digər qiymətləndirmə üsulları.
- 3-cü səviyyə: ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə ədalətli dəyərdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları – kapital	402	402
	402	402

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə ədalətli dəyərdə qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmış qiymətlərə əsaslanır:

	3-cü Səviyyə	Cəmi
İnvestisiya qiymətli kağızları – kapital	402	402
	402	402

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə ədalətli dəyərdə qiymətləndirilməyən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi qalıq dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	-	254,087	-	254,087	254,087
İnvestisiya qiymətli kağızları	49,036	-	-	49,036	49,036
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	43,771	-	43,771	43,771
Müştərilərə verilmiş kreditlər	-	-	392,331	392,331	392,331
Digər maliyyə aktivləri	-	11,527	-	11,527	11,527
	49,036	309,385	392,331	750,752	750,752

	2-ci Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi qalıq dəyəri
ÖHDƏLİKLƏR			
Bank depozitləri və qalıqları	18,519	18,519	18,519
Müştərilərin cari hesabları və depozitləri	545,954	545,954	545,954
Digər borc öhdəlikləri	128,522	128,522	128,522
Subordinasiya borc öhdəlikləri	20,376	20,376	20,376
İcarə öhdəlikləri	2,804	2,804	2,804
Digər maliyyə öhdəlikləri	7,117	7,117	7,117
	723,292	723,292	723,292

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə ədalətli dəyərdə qiymətləndirilməyən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir:

	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi ədalətli dəyərlər	Cəmi qalıq dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	-	274,614	-	274,614	274,614
İnvestisiya qiymətli kağızları	13,681	-	-	13,681	13,553
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	57,319	-	57,319	60,285
Müştərilərə verilmiş kreditlər	-	-	347,992	347,992	351,574
Digər maliyyə aktivləri	-	6,356	-	6,356	6,356
	13,681	338,289	347,992	699,962	706,382

RABİTƏBANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan Manatı ilə)

	2-ci Səviyyə	Cəmi ədalətli dəyər	Cəmi ədalətli dəyər
ÖHDƏLİKLƏR			
Bank depozitləri və qalıqları	20,305	20,305	20,446
Müştərilərin cari hesabları və depozitləri	498,696	498,696	499,588
Digər borc öhdəlikləri	87,401	87,401	87,401
Subordinasiya borc öhdəlikləri	20,339	20,339	20,339
İcarə öhdəlikləri	3,071	3,071	3,071
Digər maliyyə öhdəlikləri	5,733	5,733	5,730
	635,545	635,545	636,575

31. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

3 may 2021-ci il tarixində İdarə Heyətinin sədri vəzifəsinə cənab Aydın Hüseynov təyin edilmişdir.